



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZIRLIYI  
**BAKİ DÖVLƏT UNIVERSİTETİ**

## FİZİKA VƏ ASTRONOMİYA PROBLEMLƏRİ

mövzusunda

magistrantların və gənc tədqiqatçıların  
XXI ümumrespublika elmi konfransının

## MATERIALLARI

Bakı, 21 may 2021-ci il

**BAKİ - 2021**





AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ  
BAKİ DÖVLƏT UNIVERSİTETİ

## “FİZİKA VƏ ASTRONOMİYA PROBLEMLƏRİ”

*mövzusunda*

MAGİSTRANTLARIN VƏ GƏNC TƏDQİQATÇILARIN  
XXI ÜMUMRESPUBLİKA ELMİ KONFRANSININ

## MATERİALLARI

*Bakı, 21 may 2021-ci il*

**BAKİ – 2021**

“Fizika və Astronomiya problemləri” mövzusunda magistrantların və gənc tədqiqatçıların XXI ümumrespublika elmi konfransının materialları. Bakı, 21 may 2021-ci il. Bakı: BDU, 2021.-156 səh.

ISBN: 978-9952-546-51-4

© Bakı Dövlət Universiteti, 2021

## **KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ**

### **Sədr:**

Vüsal Məmmədov

Fizika fakültəsinin tədris işləri üzrə dekan müavini

### **Sədr müavini**

Kəmalə Alışeva

Astrofizika kafedrasının müdürü vəzifəsini icra edən

### **Üvlər**

Şəhla Hacıyeva

Fizika fakültəsinin elmi işlər üzrə dekan müavini

Məhəmməd Məhərrəmov

Fizika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini

Zöhrab Ağamalıyev

Nanoaraşdılmalar ETM-in direktor müavini

Mehdi Mahmudov

Bərk cisimlər fizikası kafedrasının dosenti

Rəhim Rəhimov

Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının dosenti

Bəxtiyar Paşayev

Optika və molekulyar fizika kafedrasının dosenti

## KONFRANSIN PROQRAM KOMİTƏSİ

### Sədr:

Mais Süleymanov

Elmi fəaliyyətin təşkili və innovasiyalar  
Mərkəzinin direktoru; Maddə quruluşu  
kafedrasının professoru

### Üzvlər

Sədiyar Rəhimov

Fizika Problemləri ETİ-in direktoru

Mustafa Muradov

Nanoaraşdılmalar ETM-in direktoru

Əhməd Abdinov

Fiziki elektronika kafedrasının müdürü

Eldar Məsimov

Maddə quruluşu kafedrasının müdürü

Vaqif Salmanov

Yarımkeçiricilər fizikası kafedrasının  
müdiri

Məmməd Əliyev

Bərk cisimlər fizikası kafedrasının müdürü

Rəna Qasimova

Optika və molekulyar fizika kafedrasının  
müdiri

Faiq Paşayev

Nanomaterialların kimyəvi fizikası  
kafedrasının müdiri vəzifəsini icra edən

Məmməd Rəcəbov

Ümumi fizika və fizikanın tədrisi  
metodikası kafedrasının müdürü vəzifəsini  
icra edən

Eldar Ələkbərov

Ümumi fizika və fizikanın tədrisi  
metodikası kafedrasının müdürü vəzifəsini  
icra edən

Sacidə Ədülvahabova

Maddə quruluşu kafedrasının professoru

Namiq Əhmədov

Fizika Problemləri ETİ-in Biofizika  
şöbəsinin müdürü

## Bölmə 1

# NƏZƏRİ FİZİKA, NÜVƏ FİZİKASI VƏ ASTROFİZİKA

## DEFINITION REFRACTIVE INDEX OF NEUTRON WAVES IN THE MATTER

Abdulvahabova S.G., Almammadova G.V.

*Baku State University*

*sajida.gafar@gmail.com*

*gunayalmammadova28@gmail.com*

Refractive indices for neutron is close to unity and difficult to measure its. If the plate has a thickness  $b$  and refractive index  $n$  the neutron wave undergoes a phase shift and exits in the form of [1]

$$\psi_k(z > d) = e^{ik(z-b)+nkb}. \quad (1)$$

Here  $k$  – momentum of neutron after scattering.

The Schrodinger equation in this case has the form

$$i\hbar \frac{\partial}{\partial t} \Psi(r, t) \Big|_{t_0} = \left[ \frac{\hbar^2}{2m} \Delta + \sum_n \frac{2\pi\hbar^2}{m} b_n \delta(r - R_n) \right] \Psi(r, t) \Big|_{t_0} \quad (2)$$

Now suppose that the plate substance contains of  $N$  localized impurity – scatters and these centres scatters spherically symmetric wave with the scattering length  $a_l$

Consider the effect of the inhomogeneity of the crystal with the volume  $V$  on the distribution of coherent neutron wave. Inhomogeneity can be caused by dynamic density fluctuations, and be statistical in nature. Fluctuations in the density of the scattering material cause neutron scattering wave.

The scattering of the neutron wave can be taken into account by choosing the optical potential in the form of [2]:

$$\delta V_{eff} = (2\pi\hbar^2 / \mu) \langle \delta\eta \rangle \operatorname{Re} a, \quad (3)$$

where  $a$  is called the scattering length,  $\delta\eta$  - random density fluctuations.

Passing through the plate, the neutron wave experiences a phase shift and comes out in the form of

$$\psi_k(z > d) = e^{i[k(z-b)+nkb]} \approx e^{ikz} [1 + ik(n-1)b]. \quad (4)$$

After solving the Schrodinger equation, taking into account the expressions (3) and (4), we obtain

$$n - 1 = \frac{2\pi N}{k^2} f(0), \quad (5)$$

where  $f(0)$  forward scattering amplitude because the refractive index describes the propagation of waves in the forward direction.

Knowing the effective wave number of the neutron wave in the medium and the refractive index can be calculated reflection and transmission coefficients for the neutron wave for the finite-volume substances.

The above discussion applies to the case where there is only one isotope of one element present, however practically all real systems will have a distribution of both elements and isotopes of those elements.

#### References

1. Абдулвагабова С.К., Масти Д. // Известия высших учебных заведений, Физика, 2008, № 12, с. 52-55.
2. Abdulvahabova S.G., Barkhalova N.Sh., Bayramova T.O. // Journal of Low Dimensional Systems, V 2(2), 2018, p.4-7.

## STATİSTİK FİZİKA QANUNLARI İLƏ NÜVƏ TOQQUŞMALARININ TƏDQİQİ

Ağayev M.\* , Rəcəbov M.\*\* , Rüstəmov A.\*\*\*

\*Milli Nüvə Tədqiqatları Mərkəzi

\*\*Bakı Dövlət Universiteti

\*\*\*Milli Nüvə Tədqiqatları Mərkəzi

mehemedagayev683@gmail.com

*İşdə ağır ion toqquşmalarına statistik fizika qanunları tətbiq edilməklə, barion və anti-barionun sayının ixtiyarı tərtibinin orta qiymətləri arasındaki əlaqəyə və xalis barion ədədinin (barion və anti-barionların fərqi) saxlanmasına baxılmışdır.*

Məlumdur ki, müasir dövrdə elementar zərrəciklər fizikasında aparılan təcrübələr dünyadan müxtəlif sürətləndirici mərkəzlərində həyata keçirilir. Bu təcrübələrdə yüksək sürət və enerjiyə malik zərrəciklər toqquşdurulur və nəticədə çoxlu sayıda zərrəciklərdən ibarət yeni sistem yaranır. T temperaturunda sonlu V həcmində olan belə sistemlər üçün, kanonik ansamblın statistik cəm funksiyasını yazaq:

$$\begin{aligned} Z_B(V, T) &= \sum_{N_B=0}^{\infty} \sum_{N_{\bar{B}}=0}^{\infty} \frac{(\lambda_B z_B)^{N_B}}{N_B!} \frac{(\lambda_{\bar{B}} z_{\bar{B}})^{N_{\bar{B}}}}{N_{\bar{B}}!} \delta(N_B - N_{\bar{B}} - B) = \\ &= \left( \frac{\lambda_B z_B}{\lambda_{\bar{B}} z_{\bar{B}}} \right)^{\frac{B}{2}} I_B(2z\sqrt{\lambda_B \lambda_{\bar{B}}}). \end{aligned} \quad (1)$$

Burada  $N_B$  və  $N_{\bar{B}}$  uyğun olaraq barion və anti-barionların sayı,  $B$  xalis barion ədədi,  $z_B$  bir bariona aid statistik cəm,  $I_B$  Bessel funksiyası,  $\lambda$  isə barion və anti-barionların orta qiymətini tapmaq üçün daxil edilmiş köməkçi parametrdür.

(1) ifadəsindən istifadə edərək barion və anti-barionların sayının orta qiyməti üçün aşağıdakı ifadələri alırıq:

$$\bar{N}_B = \lambda_B \frac{\partial \ln Z_B}{\partial \lambda_B} \Big|_{\lambda_B, \lambda_{\bar{B}}=1} = z \frac{I_{B-1}(2z)}{I_B(2z)}, \quad (2)$$

$$\bar{N}_{\bar{B}} = \lambda_{\bar{B}} \frac{\partial \ln Z_B}{\partial \lambda_{\bar{B}}} \Big|_{\lambda_B, \lambda_{\bar{B}}=1} = z \frac{I_{B+1}(2z)}{I_B(2z)}. \quad (3)$$

(2) və (3) ifadəsindən alırıq ki, kanonik ansambl üçün xalis barion ədədi saxlanır:

$$\bar{N}_B - \bar{N}_{\bar{B}} = B. \quad (4)$$

Göründüyü kimi (1) ifadəsi bütün fəza üçün yazılmışdır, ancaq məlumdur ki, toqquşma prosesində detektorlar bütün fəzani əhatə edə bilmir, yalnız məhdud fəzada olan zərrəcikləri qeydə ala bilirlər. Bu hal üçün statistik cəm

funksiyasını yazaq.

$$Z_B(V, T) = \sum_{B_A=-\infty}^{\infty} \left( \frac{\lambda_A z_A}{\lambda_{\bar{A}} z_{\bar{A}}} \right)^{\frac{B_A}{2}} I_{B_A}(2\sqrt{\lambda_A \lambda_{\bar{A}} z_A z_{\bar{A}}}) \times \\ \times \left( \frac{z_R}{z_{\bar{R}}} \right)^{\frac{B-B_A}{2}} I_{B-B_A}(2\sqrt{z_R z_{\bar{R}}}) \quad (5)$$

Burada indeksində A yazılın parametrlər qeydə alınan, R yazılın parametrlər isə qeydə alına bilinməyən parametrlərdir. Ayndır ki,  $z_B = z_A + z_R$  olur. (5) ifadəsindən istifadə edərək məhdud fəza üçün barion və anti-barionların orta qiymətini təyin edək:

$$\bar{N}_{B_A} = \lambda_A \frac{\partial \ln Z_B}{\partial \lambda_A} \Big|_{\lambda_A, \lambda_{\bar{A}}=1} = \alpha_B z \frac{I_{B-1}(2z)}{I_B(2z)} = \alpha_B \bar{N}_B \quad (6)$$


$$\bar{N}_{\bar{B}_A} = \lambda_{\bar{A}} \frac{\partial \ln Z_B}{\partial \lambda_{\bar{A}}} \Big|_{\lambda_A, \lambda_{\bar{A}}=1} = \alpha_{\bar{B}} z \frac{I_{B+1}(2z)}{I_B(2z)} = \alpha_{\bar{B}} \bar{N}_{\bar{B}} \quad (7)$$

Burada  $\alpha_B = \frac{z_A}{z_B}$ ,  $\alpha_{\bar{B}} = \frac{z_{\bar{A}}}{z_{\bar{B}}}$  kimi təyin olunur.

(1)-dən istifadə edərək anti-barionlar üçün normallaşdırılmış paylanma funksiyasını aşağıdakı şəkildə yaza bilərik:

$$P_B(N_{\bar{B}}) = \frac{1}{I_B(2z)} \frac{z^B z^{2N_{\bar{B}}}}{(N_{\bar{B}} + B)! N_{\bar{B}}!}. \quad (8)$$

(8) ifadəsindən Monte Karlo simulyasiyası vasitəsiylə  $N_{\bar{B}}$  üçün təsadüfi qiymətlər alaq və anti-barion sayının barion sayından asılılıq qrafikini quraq.



Şəkil 1

Şəkil a-da  $\bar{N}_B = 160$ ,  $\bar{N}_{\bar{B}} = 10$  qiymətlərində bütün fəza üçün anti-barion sayının barion sayından asılılığı, Şəkil b-də isə barionların 0.1 hisəsinin, anti-barionların 0.65 hisəsinin qeydə alındığı məhdud fəzada bu asılılıq qrafiki qurulmuşdur. Qrafiklərdən göründüyü kimi, bütün fəza üçün xalis barion ədədi saxlanılır, ancaq məhdud fəzada müəyyən fluktasiyalar meydana gəlir.

**Ədəbiyyat**

1. **Peter Braun-Munzinger P., Bengt Friman, Krzysztof Redlich, Anar Rustamov, Johanna Stachel.** Relativistic nuclear collisions: Establishing a non-critical baseline for fluctuation measurements. Nucl.Phys.A 1008 (2021) 122141
2. **Braun-Munzinger P., Rustamov A., Stachel J.** Bridging the gap between event-by-event fluctuation measurements and theory predictions in relativistic nuclear collisions. Nucl.Phys.A 960 (2017) 114-130.

# $\ell^\mp N \rightarrow \ell^\mp h^\pm X$ YARIİNKLÜZİV PROSESLƏRİNİN POLYARLAŞMIŞ VƏ POLYARLAŞMAMIŞ STRUKTUR FUNKSIYALARI

Əzənmədova G.E., Qocayev M.Ş.

Bakı Dövlət Universiteti

macidqocayev@bsu.edu.az

*Standart Model (SM) çərçivəsində hadronların polyarlaşmış və polyarlaşmamış struktur funksiyaları (SF) nəzərə alınmaqla yarıinklüziv dərin qeyri-elastiki səpilmə (YDQES)  $\ell^\mp N \rightarrow \ell^\mp h^\pm X$  ( $\ell^\mp = e^\mp, \mu^\mp$ ;  $h^\pm = \pi^\pm, K^\pm$  – son halda leptonla eyni zamanda qeydə alınan hadron;  $X$  – qeydə alınmayan hadronlar sistemi) proseslərinin diferensial effektiv kəsiyi üçün ümumi ifadə alınmışdır.*

Yüksək enerjilərdə SM-in əsas müddəalarının yoxlanılması və nuklonların kvark tərkibinin öyrənilməsi məqsədilə polyarlaşmış leptonların polyarlaşmış nuklonlardan YDQES prosesləri

$$\ell^\mp(\lambda; k) + N(s_N; P) \xrightarrow{(\gamma^*; Z^*)} \ell^\mp(\lambda'; k') + h^\pm(P_h) + X(P_X) \quad (1)$$

nəzəri və təcrübi olaraq intensiv tədqiq olunur (mötərizədə zərrəciklərin 4-ölçülü polyarizasiya və impuls vektorları verilmişdir). Son halda leptonun və  $h$  hadronunun qeydə alındığı prosesin diferensial effektiv kəsiyi lepton və adron tenzorlarının hasili ilə ifadə olunur:

$$\frac{d\sigma^{(-)}}{dxdydz} = \frac{2\pi\gamma\alpha^2}{Q^4} [L_{\mu\nu}^{(\gamma)} H_{\mu\nu}^{(\gamma)} + G_{eff} L_{\mu\nu}^{(I)} H_{\mu\nu}^{(I)} + G_{eff}^2 L_{\mu\nu}^{(Z)} H_{\mu\nu}^{(Z)}].$$

Burada  $L_{\mu\nu}^{(\gamma)}$  və  $H_{\mu\nu}^{(\gamma)}$  ( $L_{\mu\nu}^{(Z)}$  və  $H_{\mu\nu}^{(Z)}$ ) – foton ( $Z$ -bozon) mübadiləsinə,  $L_{\mu\nu}^{(I)}$  və  $H_{\mu\nu}^{(I)}$  – foton və  $Z$ -bozon mübadilə mexanizmlərinin interferensiyasına uyğun

tenzorlar,  $G_{eff} = -\frac{G_F M_Z^2}{2\sqrt{2}\pi\alpha} \cdot \frac{Q^2}{Q^2 + M_Z^2}$ ,  $M_Z$  –  $Z$ -bozonun kütləsi,  $J_\alpha^{(\gamma)}$  və  $J_\alpha^{(Z)}$

– hadronların elektromaqnit və zəif neytral cərəyanları,  $G_F$  – zəif qarşılıqlı təsirlərin Fermi sabiti,  $Q^2$  – leptondan nuklona ötürülən impulsun kvadratıdır.

Lepton tenzorları matrisə elementinin köməyilə asanlıqla hesablanır.  $H_{\mu\nu}^{(i)}$  ( $i = \gamma, I, Z$ ) hadron tenzoru üç polyarlaşmamış ( $F_1^{(i)}, F_2^{(i)}, F_3^{(i)}$ ) və beş polyarlaşmış ( $G_1^{(i)}, G_2^{(i)}, G_3^{(i)}, G_4^{(i)}, G_5^{(i)}$ ) hadron SF ilə təyin olunur. Bütün SF  $x, z, Q^2$  kinematik kəmiyyətlərindən asılıdır.

DQES oblastında ( $Q^2 \gg M^2$ )  $\ell^\mp N \rightarrow \ell^\mp h^\pm X$  proseslərinin diferensial effektik kəsikləri üçün alınmış ümumi ifadə

$$\frac{d\sigma^{(\mp)}(\lambda; h_N)}{dxdydz} = \frac{4\pi\alpha^2}{xyQ^2}\eta_i \left\{ [1 + (1-y)^2]xF_1^{(i)} \pm \right. \\ \left. \pm \frac{1}{2}[1 - (1-y)^2]xF_3^{(i)} + (1-y)F_L^{(i)} - h_N[[1 + (1-y)^2]xG_5^{(i)} \mp \right. \\ \left. \mp \lambda[1 - (1-y)^2]xG_1^{(i)} + 2(1-y)G_L^{(i)}] \right\}$$

şəklindədir. Burada  $\lambda = +1$  ( $-1$ ) – sağ (sol) polyarlaşma,

$$F_L^{(i)} = F_2^{(i)} - 2xF_1^{(i)}, \quad G_L^{(i)} = G_4^{(i)} - 2xG_5^{(i)} - \text{uzununa},$$

$$G_1^{(i)} = \mp\lambda G_1^\gamma - [g_A(\ell) \mp \lambda g_V(\ell)] \cdot G_1^{\gamma Z} + [2g_V(\ell)g_A(\ell) \mp \right. \\ \left. \mp \lambda(g_V^2(\ell) + g_A^2(\ell))]G_1^Z,$$

$$G_4^{(i)} = 2xG_5^{(i)} = 2x\{-[g_V(\ell) \mp g_A(\ell)] \cdot G_5^{\gamma Z} + [g_V^2(\ell) + g_A^2(\ell) \mp \right. \\ \left. \mp 2\lambda g_V(\ell)g_A(\ell)]G_5^Z\}$$

– polyarlaşmış SF,  $g_V(\ell) = g_L(\ell) + g_R(\ell)$  və  $g_A(\ell) = g_L(\ell) - g_R(\ell)$  – leptonun  $Z$ -bozonla qarşılıqlı təsirinin vektor və aksial,  $g_L(f)$  ( $g_R(f)$ ) – sol (sağ) sabitləridir.

### Ədəbiyyat

1. Abdullayev S.K., Gojayev M.Sh. // AJP. Fizika. 2020. V. XXVI, No 4, pp. 32-43.

## KRİSTALLARDA TORMOZLANMA ŞÜALANMASI

Güləliyeva G.P., Rəcəbov M.R.

Baki Dövlət Universiteti

gulalipahlivan123@gmail.com

*İşdə kristal mühitdə tormozlanma şüalanması nəzəri olaraq tədqiq edilmiş və prosesin effektiv kəsiyi üçün analitik ifadə alınmışdır.*

Yüksək enerjili zərrəciklər dəstəsinin alınmasına imkan yaradan sürətləndiricilər texnikasının inkişafı və təkmilləşdirilməsi yüksək sürətli zərrəciklərin maddə ilə qarşılıqlı təsirlərini eksperimental və nəzəri olaraq öyrənilməsinə təkan verir. Yüksək enerjili zərrəciklərin maddə ilə qarşılıqlı təsirinin öyrənilməsi həm eksperimentatorların, həm də nəzəriyyəçi fizikləri daim maraqlandırır. Yüksək enerjili yüksək enerjili zərrəciklər və  $\gamma$ -kvantlar maddədən keçərkən yaranan sırf elektromaqnit proseslərinin nəzəri tədqiqi aktualdır və belə proseslərə misal olaraq biz tormozlanma şüalanmasını, cütün fotoyaranmasını, Çerenkov şüalanmasını və s. göstərə bilərik. Yüksək enerjilərdə elektromaqnit proseslərin xarakteristikası mühitin strukturundan kəskin asılı olur. Yüksək enerjili zərrəciklərin kristal mühitin nüvələri ilə qarşılıqlı təsiri zamanı koherent effektlər hesabına proseslərin effektiv kəsiklərində kəskin difrakşion artımlar baş verir. Nüvə sahəsində elektronun tormozlanma şüalanması prosesi bir tərəfdən polyarizə olunmuş yüksək enerjili lepton və  $\gamma$ -kvant dəstələrinin əsas mənbəyidir, digər tərəfdən hadronların və nüvələrin elektromaqnit quruluşunu öyrənmək üçün əlverişli vasitədir.

Kristal mühitdə tormozlanma prosesinin effektiv kəsiyi üçün analitik ifadə alınmışdır:

$$d\sigma = \frac{\sigma_0 d\omega}{E_0^2 \omega} \times \\ \times \left[ (E_0^2 + E^2)(\psi_1^c(\delta) + \psi_1^i(\delta, \theta, \alpha) - \frac{2}{3} E_0 E (\psi_2^c(\delta) + \psi_2^i(\delta, \theta, \alpha)) \right]$$

Burada,  $\sigma_0 = (Z^2/137)(e^2/mc^2) = 0.5794 \cdot 10^{-27} Z^2 cm^2$ ,  $\omega$ ,  $E_0$ ,  $E$  - uyğun olaraq fotonun, başlanğıc və son elektronun enerjiləri,  $\psi_{1,2}^c(\delta)$  və  $\psi_{1,2}^i(\delta, \theta, \alpha)$  - uyğun olaraq prosesin amorf və interferensiya hissələrini xarakterizə edən funksiyalarıdır. Burada  $\delta = \omega/(2E_0 E)$ ,  $\theta$  – başlanğıc elektronun impulsu ilə kristallik ox arasındakl polyar bucaq,  $\alpha$  – isə azimutal bucaqdır.

**Ədəbiyyat**

1. Nadzhafov İ.M., Radzhabov M.R., Nadzhafov N.I., Kasimova A.M. Polarized inelastic electromagnetic processes in crystals with allowance for a new real distribution of nucleus charges and atomic electrons.// Bulletin of the Russian Academy of Sciences, Physics, 2011, vol.75, No. 7, pp.1021-1025.
2. Timm U. Coherent bremsstrahlung of electrons in crystals.// Fortschr. Phys., 1969, v.17, No 12, pp.765-808

$e^-e^+ \rightarrow H f \bar{f}$  PROSESİNİN POLYARİZASIYA  
XARAKTERİSTİKALARI

Məsimova D.Ü., Qocayev M.Ş.

Bakı Dövlət Universiteti

*macidqocayev@bsu.edu.az*

*İşdə ixtiyari polyarlaşmış elektron-pozitron toqquşmalarında Higgs bozonun aralıq vektor bozon tərəfindən şüalanması və uzununa polyarlaşmış fermion cütünün yaranması prosesinin bəzi polyarızasiya xarakteristikaları tədqiq edilmişdir.*

Higgs bozon təcrübədə aşkar olunduqdan sonra bu zərrəciyin təbiətinin öyrənilməsinə yönəlmış tədqiqatların yeni mərhələsi başladı. Bu mənada

$$e^-(p_1, s_1) + e^+(p_2, s_2) \rightarrow H(k) + f(q_1, h_1) + \bar{f}(q_2, h_2) \quad (1)$$

prosesinin öyrənilməsi xüsusi maraq kəsb edir (mötərizədə zərrəciklərin 4-ölçülü impulsları və polyarlaşma vektorları göstərilmişdir). Prosesdə skalyar bozonun enerjiyə və bucaqlara görə paylanması xarakterizə edən effektiv kəsiyin ümumi ifadəsi aşağıdakı şəkildədir:

$$\begin{aligned} d\sigma = & \frac{N_c}{96\pi} \left( \frac{\alpha_{QED}}{x_w(1-x_w)} \right)^3 M_z^2 s k_H dE_H |D_z(s)|^2 |D_z(xs)|^2 \times \\ & \times [g_L^2(f)(1-h_1)(1+h_2) + g_R^2(f)(1+h_1)(1-h_2)] \times \\ & \times \left\{ [g_L^2(e)(1-\lambda_1)(1+\lambda_2) + g_R^2(e)(1+\lambda_1)(1-\lambda_2)] \times \right. \\ & \left. \times \left( 2x + \frac{k_H^2}{s} \sin^2 \theta \right) - 2g_L(e)g_R(e) \frac{k_H^2}{s} \eta_1 \eta_2 \sin^2 \theta \cos(2\varphi - \Phi) \right\}. \quad (2) \end{aligned}$$

Burada  $\lambda_1$  və  $\lambda_2$  ( $\eta_1$  və  $\eta_2$ ) – elektronun və pozitronun spirallıqları (spin vektorlarının eninə komponentləri);  $s = (p_1 + p_2)^2$  –  $e^-e^+$ -cütünün tam enerjisinin kvadratı;  $\theta$  – skalyar bozonun polyar,  $\varphi$  – azimutal uçuş bucaqları;  $\Phi$  –  $\vec{\eta}_1$  və  $\vec{\eta}_2$  vektorları arasındaki bucaq;  $x = \frac{(q_1 + q_2)^2}{s} = 1 - \frac{2E_H}{\sqrt{s}} + \frac{M_H^2}{s}$  – fermion cütünün  $s$  vahidlərində invariant kütləsi;  $E_H$  və  $M_H$  – skalyar bozonun enerjisi və kütləsidir.

(2) ifadəsi  $e^-e^+$ -cütünün uzununa və eninə polyarlaşma halları üçün araşdırılmış, sol-sağ spin asimetriyası –

$$A_{LR} = \frac{|F_{LL}|^2 + |F_{LR}|^2 - |F_{RL}|^2 - |F_{RR}|^2}{|F_{LL}|^2 + |F_{LR}|^2 + |F_{RL}|^2 + |F_{RR}|^2} = \frac{g_L^2(e) - g_R^2(e)}{g_L^2(e) + g_R^2(e)},$$

fermionun uzununa polyarlaşma dərəcəsi –

$$P_f = \frac{|F_{LR}|^2 + |F_{RR}|^2 - |F_{RL}|^2 - |F_{LL}|^2}{|F_{LL}|^2 + |F_{LR}|^2 + |F_{RL}|^2 + |F_{RR}|^2} = \frac{g_R^2(f) - g_L^2(f)}{g_R^2(f) + g_L^2(f)},$$

və eninə spin asimetriyası –

$$A(\theta, \varphi) = \frac{2g_L(e)g_R(e)}{g_L^2(e) + g_R^2(e)} \cdot \frac{(E_H^2 - M_H^2)\sin^2\theta}{2xs + (E_H^2 - M_H^2)\sin^2\theta} \cdot \cos 2\varphi$$

təyin olunmuşdur.  $F_{LL}$ ,  $F_{LR}$ ,  $F_{RL}$  və  $F_{RR}$  (birinci və ikinci indekslər uyğun olaraq elektronun və fermionun spirallıqlarını göstərir) (1) prosesinin spiral amplitudlarıdır. Göründüyü kimi, polaryazasiya xarakteristikalarının qiyməti elektronun (fermionun)  $g_L(e)$  və  $g_R(e)$  ( $g_L(f)$  və  $g_R(f)$ ) – Z-bozonla sol və sağ əlaqə sabitlərindən asılıdır.

$A_{LR}$  yalnız Vaynberq parametrindən asılıdır ( $x_W = 0,232$  qiymətində  $A_{LR} = 14\%$ ),  $\mu^- \mu^+$  ( $\tau^- \tau^+$ ) cütlərinin yaranması zamanı  $P_f = -14\%$  təşkil edir.

$e^- e^+ \rightarrow H \tau^- \tau^+$  prosesi üçün  $A(\theta, \varphi)$ -nın Higgs bozonun uçuş bucağından və enerjisindən asılılığı qrafik təsvir olunmuşdur.

### Ədəbiyyat

1. Abdullayev S.K., Gojayev M.Sh. // Russian Physics Journal. 2020, V. 63, №6, pp. 1055-1063.

## POLARIZATION PROPERTIES OF $\gamma$ -QUANTA IN $H \Rightarrow f + \bar{f} + \gamma$ DECAYING


Saddigh M.M.

Bakı Dövlət Universiteti

*mirfarhad.saddigh@idrak.az*

The aim of the current work is to study the polarization degree of  $\gamma$ -quanta during the  $H \Rightarrow f + \bar{f} + \gamma$  in the framework of the standard model and investigate the linear and circular polarization by paying attention to the helicities of incoming particles and carry on the features of standard model.

We have analyzed the Higgs boson decaying by the  $\gamma$ -radiation from fermion-antifermion pair. Considering the helicity of fermion-antifermion pair and linear(circular) polarization, the cross section for  $H \Rightarrow f + \bar{f} + \gamma$  in the framework of standard model has been calculated. The order of linear and circular polarization is being calculated and its dependency on the invariant mass of fermion-antifermion  $x$  and the angle of output  $\theta$  is being carried out. The value of order of linear and circular polarization for  $\gamma$ -quanta in  $H \Rightarrow \tau^- + \tau^+ + \gamma$  is being shown.



The Circular Polarization for  $H \Rightarrow \tau^- + \tau^+ + \gamma$  of the  $\gamma$ -quanta

### References

1. Abdullayev S. Q. Fundamental qarşılıqlı təsirlərin ümumi xassələri. Bakı, “Zəka print”, 2018, 332s.
2. Djouadi A. The anatomy of ElectroWeak Symmetry Breaking. Tome I. The Higgs Boson in the Standard Model. arXiv: hep-ph/05037v2, 2005
3. ATLAS Collaboration. Observation of a new particle in the search for the Standard Model Higgs boson at the ATLAS detector at the LHC. II Phys. Lett., 2012, V. B716, p. 1-29
4. CMS Collaboration. CMS experiment at the LHC. II Phys. Lett., 2012, V. B716, p. 30-61

## THE DECAY OF A TOP QUARK VIA THE CHANNEL $t \Rightarrow H^+ + b$

**Abdullayev S.K., Omarova E.Sh.**

Bakı Dövlət Universiteti  
 s\_abdullayev@bsu.edu.az  
 emiliya.abdullayeva@inbox.ru

In the framework of the MSSM the decay channel  $t \rightarrow H^+ + b$  is studied. Taking into account the polarization states of  $t$ - and  $b$ -quarks, the dependence of the decay width and polarization characteristics on the Higgs boson mass  $M_{H^+}$  and parameter  $\tan \beta$  is investigated.


Recently, thanks to the discovery of the standard Higgs boson at the Large Hadron Collider, interest in boson production and decay channels has increased significantly. In the Standard Model, the Higgs boson can decay through different channels [1,2]. Under the condition  $m_t \geq M_{H^+} + m_b$ , the decay of the top quark into a charged Higgs boson and a  $b$  quark are shown:  $t \Rightarrow H^+ + b$ . The  $t \Rightarrow H^+ + b$  decay amplitude can be written as follows:

$$M(t \Rightarrow H^+ + b) = \frac{i}{\sqrt{2}} \cdot \frac{U_{tb}^*}{\eta} \bar{u}(p_b, s_b) \times \\ \times [m_b t g \beta (1 - \gamma_5) + m_t c t g \beta (1 + \gamma_5)] u(p_t, s_t) \quad (1)$$

where,  $m_t$  and  $m_b$  are the masses of the  $t$  and  $b$  quarks,  $U_{tb}^*$  is the element of the Kobayashi - Maskawa matrix.

The Feynman diagram of the decay of a top quark into a charged Higgs boson and a  $b$  quark is shown in Fig. 1 (4-momenta and spin vectors of particles are indicated in parentheses).

Two characteristics –  $A_t$  asymmetry and  $P_b$  longitudinal polarization degree appear in the rest system: First characteristics is related to the polarized  $t$ -quark case and the other is studied in the longitudinally polarized  $b$ -quark case.



**Fig. 1.** Feynman diagram of decay  $t \Rightarrow H^+ + b$

$$A_t = -\frac{\sqrt{(1+r_b-r_H)^2 - 4r_b} [m_b^2 \operatorname{tg}^2 \beta - m_t^2 \operatorname{ctg}^2 \beta]}{(1+r_b-r_H)[m_b^2 \operatorname{tg}^2 \beta + m_t^2 \operatorname{ctg}^2 \beta] + 4m_b^2} \cos \theta, \quad (2)$$

$$P_b = -\frac{\sqrt{(1+r_b-r_H)^2 - 4r_b} [m_b^2 \operatorname{tg}^2 \beta - m_t^2 \operatorname{ctg}^2 \beta]}{(1+r_b-r_H)(m_b^2 \operatorname{tg}^2 \beta + m_t^2 \operatorname{ctg}^2 \beta) + 4m_b^2}. \quad (3)$$

### References

1. Djouadi A. The Anatomy of Electro-Weak Symmetry Breaking. T. II: The Higgs boson in Minimal Supersymmetric the Standard Model. Arxiv: hep – ph / 050317v2, 2003.
2. Abdullaev S.K., Omarova E.Sh. // Azerb. Journal of Physics Fizika, – 2018. - V.XXIV. - №4. P. 22-33.

## HIGGS BOSON DECAYS INTO A CHARGINO PAIR $H(h;A) \Rightarrow \tilde{\chi}_i^- \tilde{\chi}_j^+$

**Abdullayev S.K., Omarova E.Sh.**

*Baki Dövlət Universiteti*

*s\_abdullayev@bsu.edu.az*

*emiliya.abdullayeva@inbox.ru*


*In the framework of the MSSM the decay channel  $H_k \Rightarrow \tilde{\chi}_i^- + \tilde{\chi}_j^+$  is studied. Taking into account the polarization states of the charginos, analytical expressions are obtained for the width of these decays, and the degrees of the longitudinal and transverse polarizations of the charginos are determined.*

Recently, thanks to the discovery of the standard Higgs boson at the Large Hadron Collider, interest in Higgs boson production and decay channels has increased significantly. Here is demonstrated the decay channels of the Higgs bosons H, h and A into a pair of charginos:  $H(h;A) \Rightarrow \tilde{\chi}_i^- + \tilde{\chi}_j^+$  ( $i, j = 1, 2$ ) . The Higgs boson decay amplitude can be written in the following form

$$M_{i \rightarrow f} = ig[g_{ijk}^L \bar{u}(p_1, s_1) P_L v(p_2, s_2) + g_{ijk}^R \bar{u}(p_1, s_1) P_R v(p_2, s_2)], \quad (1)$$

where,  $P_{L,R} = \frac{(1 \pm \gamma_5)}{2}$  are the chirality matrices,  $g_{ijk}^{L,R}$  are the coupling constants of the Higgs boson  $H_k$  with the chargino pair [1,2].

The Feynman diagram of the Higgs boson decay  $H_k \Rightarrow \tilde{\chi}_i^- \tilde{\chi}_j^+$  is shown in Fig. 3 (the  $k=1, 2, 3$  index corresponds to the Higgs bosons H, h, A and the  $i,j=1,2$  index corresponds to the charginos and 4-momenta and polarization vectors of particles are indicated in parentheses).



**Fig. 1.** Feynman diagram of decay  $H_k \Rightarrow \tilde{\chi}_i^- \tilde{\chi}_j^+$

Charginos are characterized with the longitudinal polarization degree and the transverse polarization degree. All characteristics is determined as the polarization states of charginos.

$$P = \frac{[(g_{ijk}^L)^2 - (g_{ijk}^R)^2] \sqrt{(1-r_i-r_j)^2 - 4r_i r_j}}{[(g_{ijk}^L)^2 + (g_{ijk}^R)^2](1-r_i-r_j) - 4g_{ijk}^L g_{ijk}^R \sqrt{r_i r_j}}, \quad (2)$$

$$P_\perp = \frac{2g_{ijk}^L g_{ijk}^R (1-r_i-r_j) - 4[(g_{ijk}^L)^2 + (g_{ijk}^R)^2] \sqrt{r_i r_j}}{[(g_{ijk}^L)^2 + (g_{ijk}^R)^2](1-r_i-r_j) - 4g_{ijk}^L g_{ijk}^R \sqrt{r_i r_j}}. \quad (3)$$

### References

1. Djouadi A. The Anatomy of Electro-Weak Symmetry Breaking. T. II: The Higgs boson in Minimal Supersymmetric the Standard Model. Arxiv: hep-ph / 050317v2, 2003.
2. Gunion J.F., Haber H.E. // Nucl. Phys. – 1986, - V. B272, - P. 1-76.

## REGGE MODELİNDƏ $\pi^0$ VƏ $\eta$ MEZONLARIN FOTOYARANMASI

Quliyeva S.A.

Bakı Dövlət Universiteti  
samira.quliyeva.2021@mail.ru

İşdə Regge modelində  $\pi^0$  və  $\eta$  mezonların fotoyaranması öyrənilmişdir. t kanalda mübadilə  $\rho$  və  $\omega$  vektor və  $b_1$  və  $h_1$  aksial vektor mezonları ilə baş vermişdir. Uyğun proseslərin effektiv kəsiyinin enerjinin müxtəlif qiymətlərində t-dən asılılıqları ətraflı öyrənilmişdir.

Mezonların hadronlardan fotoyaranması hadronların dinamikasını böyük məsafələrdə öyrənməyə imkan verir. Burada  $\pi^0$  və  $\eta$  mezonların fotoyaranmasını  $\gamma N \rightarrow \pi^0 N$  və  $\gamma N \rightarrow \eta N$  proseslərində Regge modelində öyrənəcəyik.

$\pi^0$  və  $\eta$  mezonun nuklondan fotoyaranması prosesi aşağıdakı şəkil-dədir, yəni

$$\gamma(k) + N(p_1) \rightarrow \pi^0(q)(\eta(q)) + N'(p_2) \quad (1)$$

(1) prosesinin Mandelstam invariantları aşağıdakı şəkildədir:

$$s = (k + p_1)^2, \quad t = (k - q)^2, \quad u = (p_1 - q)^2, \quad (2)$$

Qeyd edək ki, s, t və u Mandelştam invariantlarının cəmi prosesdə iştirak edən zərrəciklərin kütlələrinin kvadratlarının cəminə bərabərdir.

$$s + t + u = 2M_N^2 + m^2, \quad (3)$$

Psevdoskalyar mezonun fotoyaranmasında elektromaqnit cərəyanı dörd invariant amplitudla aşağıdakı şəkildə ifadə olunur [1]

$$J^\mu = \sum_{i=1}^4 A_i(\nu, t) M_i^\mu, \quad (4)$$

$A_i(\nu, t)$  invariant amplitudu sonsuz sayıda kros simmetriyaya malikdir və t-nin fiksə olunmuş qiymətlərində aşağıdakı dispersiya münasibətindən tapılır [2] :

$$R_e A_i(\nu, t) = A_i^{pole}(\nu, t) + \frac{2}{\pi} P \int_{\nu^*}^{\infty} d\nu' \frac{\nu' I_m A_i(\nu', t)}{\nu'^2 - \nu^2}, \quad (5)$$

(5) ifadəsi kros cüt amplitudları, yəni  $A_{1,2,4}$  – təyin edir.

Yüksək enerjilərdə prosesin effektiv kəsiyini və tək spinli asimetriyaları, yəni foton polarizasiya olunduqda və ya hədəf polarizasiya olunduğu hallarda ifadələr hesablanıb.

İşdə effektiv kəsiyinin enerjinin müxtəlif qiymətlərində t dəyişənindən asılılıqları öyrənilmişdir. Həmçinin polarizasiya effektləri də t-dən asılılıqları ətraflı öyrənilmişdir.

**Ədəbiyyat**

1. Chew G.F., Goldberger M.L., Low F.E., Nambu Y. Phys. Rev. Lett. 106,1345(1957).
2. Pasquini B. et al // Eur. Phys. J. A 27, 231(2006).
3. Nysetal I. Phys.Rev.D95,034014 (2017).
4. Mathieu V., Fox G., Szczepaniar A.P. Phys. Rev. D92, 074013 (2015).

## KULON POTENSİALININ TRITONUN NÜVƏLƏRDƏN ÇIXMASINA TƏSİRİ

Əbdülvahabova S.Q., Səfərova A.N.

Bakı Dövlət Universiteti

sajida.gafar@gmail.com

aysun131198@gmail.com

Nüvələrin quruluşlarının öyrənilməsində onların klasterlərdən ibarət olunması alfa parçalanmanın tədqiqində geniş istifadə olunur. Nüvənin klaster nəzəriyyəsində [1] klasterlərin ayrı-ayrı nuklonlardan deyil, quruluşuz vahid bir tamı təşkil edilməsi fərz edilir.

İşdə tədqiqat impuls yaxınlaşmasında müstəvi dalgalardan istifadə edilərək Qauss-potensialını və Kulon qarşılıqlı təsiri nəzərə almaqla aparılmışdır.

Fərz edək ki, proton nüvə ilə toqquşaraq nüvədən tritonu çıxarıır. Proton, nüvə və triton elektrik yüklü olduqlarından Kulon qarşılıqlı təsirin nəzərə alınması vacibdir.

Toqquşmadan əvvəl sistem A nüvəsindən və p protondan ibarətdir. Toqquşmadan sonra X nüvəsi və triton -t ibarət sistem yaranır.

Səpilmənin keçid amplitudu ötürünlən impulsun qiymətindən və spin dəyişənlərindən asılı olmamasını qəbul edərək, prosesin keçid amplitudunun ifadəsini yazaq:

$$F_{if} = (\Psi_f, T_{pt} \Psi_i), \quad (1)$$

haradakı

$$T_{pt} = V_{pt} + V_{pt} \frac{1}{E_i - U + i\eta} T_{pt}. \quad (2)$$

(2) ifadəsində  $V_{pt}$  protonun t-nun bütün nuklonları ilə qarşılıqlı təsir potensialı;  $U$  potensialı t klasterinin nuklonlarının nüvənin digər nuklonları ilə qarşılıqlı təsir potensialı;  $E_p = p_p^2 / 2m_p$ .

$V_{pt}$  və  $U$  potensialları aşağıdakı kimi seçilir:

$$V_{pt} = V_Q + V_K, \quad U = V_Q, \quad (3)$$

haradakı Qauss potensialı  $V_Q$  aşağıdakı şəkildədir [2]:

$$V_Q = is \left( \frac{\pi}{a} \right)^{3/2} \exp(-r^2 / 4a), \quad (4)$$

(4) ifadəsində  $a$  effektiv təsir radiusu,  $s$ -isə Mandelstam dəyişənidir:

$$s = 4(k^2 + m^2) = 4E^2 \quad (5)$$

(3) ifadəsində  $V_K$  isə Kulon potensialıdır. Kulon potensialı protonun tritonun protonu ilə qarşılıqlı təsir potensialıdır.

Protonun dalğa funksiyasını müstəvi dalğa şəklində götürüb prosesin effektiv kəsiyini hesablasaq, aşağıdakı ifadə alınar

$$\sigma_{tot} = 16\pi^3 \left( 1 - \frac{\pi^2}{a} + \ln\left(\frac{a}{\pi^2}\right) + \alpha \right). \quad (6)$$

(6) ifadəsində  $\alpha$  Kulon qarşılıqlı təsirin effektini xarakterizə edir. Kulon itələmə qüvvəsi nüvədən klasterin vurulub çıxmasının effektiv kəsiyini artırır.

Alınan nəticələr istənilən klasterlərə tətbiq edilə bilər.

### Ədəbiyyat

1. Дубовиченко С.Б. Свойства легких ядер в потенциальной кластерной модели. Алматы, Изд. Данекер, 2004, 247 с.
2. Абдулвагабова С.Г., Эфendiева И.Г. Изв.Выс.Учеб. Зав., 2018, №9, p77-83.

## GÜNƏŞ ATMOSFERİNDƏ QRAVİTO-MHD DALĞALARININ TƏHLİLİ: MAQNİT SAHƏSİNİN OLDUĞU HAL

Allahverdiyeva L.R.

Bakı Dövlət Universiteti  
leyla203.la@gmail.com

Tədqiqat işində Günəş plazmasında yayılan gravito-MHD dalğaları üçün dispersiya tənliyini çıxarmaq üçün standart maqnit-hidrodinamik tənliliklər sistemi (MHD) istifadə edilmişdir. Bu dalğaların xüsusiyyətləri maqnit sahəsi nəzərə alınmaqla Günəş fotosferində və Günəş tacindəki  $\beta$ -plazmanın müxtəlif qiymətləri üçün analiz edilmişdir.

$k \gg 1/H$  böyük dalğa ədədlərində qravitasiya-MHD dalğaları üzərində qravitasiya təsiri əhəmiyyətsizdir və dalğalar sıx olaraq təbəqələşmə yaratmadan vahid maqnitlənmiş plazmadakı kimi yayılır. Bu yanaşmadakı dispersiya ölçüsüz dispersiya tənliyi kimi yazıla bilər:

$$(\Omega^2 - \Omega_A^2) \left[ \Omega^4 - K^2 \left( 1 + \frac{2}{\gamma\beta} \right) (\Omega^2 - \Omega_c^2) \right] = 0 \quad (1)$$

$\Omega^2 = \Omega_A^2$  – Alfven dalğaları,

$$\Omega_{1,2}^2 = \frac{K^2 \left( 1 + \frac{2}{\gamma\beta} \right)}{2} \left[ 1 \pm \sqrt{1 - \frac{4\Omega_c^2}{K^2 \left( 1 + \frac{2}{\gamma\beta} \right)}} \right]$$

– sürətli (müsbat işaretisi ilə) və yavaş (mənfi işaretisi ilə) maqnit-akustik dalgalardır. Burada,  $K = \sqrt{K_p^2 + K_z^2}$  ölçüsüz dalğa ədədidir.

$\beta \ll 1$  olduqda  $\Omega^2 \approx K_x^2$  – yavaş maqnit-akustik dalğa üçün  $\Omega^2 \approx \frac{2K^2}{\gamma\beta} \left( 1 - \frac{\gamma\beta K_x^2}{2K^2} \right)$  – sürətli maqnit-akustik dalğa üçün ifadə alırıq. Bu halda yavaş maqnit-akustik dalğalar  $B_0$  maqnit sahəsinə paralel olaraq yayılan akustik dalgalarla eyni tezliyə malik olur.

$\beta \gg 1$  olduqda alınan ölçüsüz dispersiya tənlilikləri Alfven və yavaş magnetoakustik dalğalarının söndüyünü göstərir ( $\Omega^2 \approx \Omega_A^2 \ll 1$  və  $\Omega^2 \approx \Omega_c^2 \ll 1$ ) və sürətli maqnit-akustik dalğalar birinci düzəliş termini ilə saf akustik dalgalara çevrilir. Dispersiya tənliyi belədir:

$$K_z^2 = \Omega^2 - \Omega_{co}^2 - \frac{K_p^2}{\Omega^2} (\Omega^2 - \Omega_{BV}^2) - \frac{2}{\gamma\beta} \left[ \Omega^2 - \frac{K_p^2}{\Omega^2} \left( \frac{1}{2} - \Omega_{BV}^2 \right) \right] \quad (2)$$

burada,  $K_z = k_z H$ ,  $K_p = k_p H$ ,  $K_p$ ,  $K_z$  uyğun olaraq ölçüsüz üfüqi və şaquli dalğa ədədləri olub,  $1/H$  ilə miqyaslanır.  $H = \frac{v_s^2}{\gamma g} + \frac{v_A^2}{2g} = \frac{1+\beta}{\beta} H_0$  – maqnitlənmiş,  $H_0 = \frac{v_s^2}{\gamma g} = \text{const}$  isə maqnitlənməmiş atmosferdə izotermik

sıxlıq miqyasının uzunluğudur.  $v_s^2 = \gamma \frac{p_0(z)}{\rho_0(z)} = \gamma R T_0$  – səs sürətinin kvadratıdır.  $\Omega = \omega H / v_s$  – ölçüsüz tezlik,  $\Omega_{co} = \frac{\omega_{co} H_0}{v_s} = \frac{1}{2}$  - akustik kəsmə tezliyi və  $\Omega_{BV} = \frac{\omega_{BV} H_0}{v_s} = \sqrt{\frac{\gamma-1}{\gamma^2}}$  – “Brunt-Väisälä” tezliyidir.

#### Ədəbiyyat

1. Stein R. F., Leibacher J. Waves in the solar atmosphere, 1974.
2. Pintr B., Goossens M. Astron. Astrophys., 347, 321, 1999.

**NEPTUNUN ATMOSFERİNDƏ FIRLANMA  
TEMPERATURUNUN VƏ TƏZYİQİN TƏYİNİ**  
**Fərziyev Z.S., Binnətova Z.F., Hümbətova Ə.Ə.**

*AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası*  
*zabit\_farziyev@mail.ru*  
*binnetovazumrud51@gmail.com*  
*emineenver23@gmail.com*

Neptunun spektrində  $\text{CH}_4 \lambda 6800\text{\AA}$  udulma zolağının firlanma səviyyələri arasında keçidlər zamanı yaranan R qanadın xətlərinin nisbi intensivliklərinin temperaturdan asılılığına əsasən atmosferin firlanma temperaturunu təyin etdik. Qeyd etmək lazımdır ki, Uolker və Heys [1] ilk dəfə bu üsulu Uranın atmosferinin temperaturunu təyin etmək məqsədilə tətbiq etmişdilər. Kürəvi fırfira modeli üçün molekullar firlanma keçidlərinə uyğun xətlərin intensivliyi aşağıdakı kimi ifadə olunur:

$$W_J \sim T_J S_J e^{-\frac{Bch}{kT} J(J+1)}, \quad (1)$$

burada  $T_J$  keçidin amplitudu,  $S_J$  - statistik çəki,  $J$  – firlanma kvant ədədi,  $k$  – Bolsman sabiti,  $T$  – firlanma temperaturudur. İki xəttin intensivlikləri nisbəti üçün

$$\frac{W_J(T)}{W_{J'}(T)} = \frac{W_J(T_0)}{W_{J'}(T_0)} e^{\frac{Bhc}{K} [J(J+1) - J'(J'+1)] \left[ \frac{1}{T_0} - \frac{1}{T} \right]}, \quad (2)$$

sadə çevirmə və loqarifləmədən sonra

$$\ln \frac{M}{N} = 7,57 \cdot [J(J+1) - J'(J'+1)] \left[ 0,00339 - \frac{1}{T} \right] \quad (3)$$

ifadəsini alırıq. Aparılan müşahidələrin nəticələrini (3) düsturunda  $J'=0$ ,  $J=1 \div 6$  yazaraq, hesablamaları yerinə yetirmək olar. Hesablamalar göstərir ki,  $\text{CH}_4 \lambda 6800\text{\AA}$  metan zolağının udulma xətlərinə görə firlanma temperaturunun qiyməti  $74^0 \div 112^0$  K arasında dəyişir. Əksər xətlər üçün təyin olunan firlanma temperaturunun qiyməti təqribən  $101^0 \pm 10^0$  K-dir.  $\text{CH}_4 \lambda 6800\text{\AA}$  udulma xətlərinin yarımenlərinə əsaslanaraq onların formalasdığı dərinlikdə effektiv təzyiqin qiyməti aşağıdakı düsturla hesablanmışdır:

$$\frac{P}{P_0} = \frac{\Delta\gamma}{\Delta\gamma_0} \sqrt{\frac{T}{T_0}} \quad (4)$$

burada  $\Delta\gamma_0$  –  $\text{CH}_4$  xəttinin yarı eninin normal  $P_0=1$  atm və  $T_0=300^0$  K temperaturunda malik olduğu qiymətidir [2]. Qeyd etmək lazımdır ki,  $\text{CH}_4$  xəttinin əmələ gələn Lorens yarı eni  $\Delta\gamma_0$  atmosferin əsas qaz komponenti olan hidrogen və heliumla toqquşmasından asılıdır. Effektiv təzyiqin qiymətinin yuxarı sərhəddi üçün:

$$\text{H}_2:\text{He}=1:0 \text{ olarsa, } \overline{P}_{eff} = 5.9 \pm 0.4 \text{ atm.};$$

H<sub>2</sub>:He=1:1 olarsa,  $\overline{P_{eff}} = 7.54 \pm 0.4$  atm.;

H<sub>2</sub>:He= 0:1 olarsa,  $\overline{P_{eff}} = 10.5 \pm 0.6$  atm. alınar.

**Ədəbiyyat**

1. **Walker M.F., Hayes S.** Publs. Astron. Soc. Pacific, 79, N.470, 464-472, 1967.
2. **Мороз В.И.** Физика планет, Изд-во «Наука», М., 1967.


## NEPTUN PLANETİNİN SPEKTRİNDƏ $\text{CH}_4 \lambda 6800\text{\AA}$ ZOLAĞININ UDULMA XƏTLƏRİ

Fərziyev Z.S., Binnətova Z.F., Hümbətova Ə.Ə.

AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası  
zabit\_farziyev@mail.ru  
binnetova.zumrud51@gmail.com  
emineenver23@mail.ru

Son kosmogenik nəzəriyyələr C:H nisbətlərini proqnozlaşdıraraq Uran və Neptunda müvafiq nisbətin Günəşdəkindən çox böyük olmasını göstərir. Üstəlik bu planetlərin əsas həcminin sıxlığı böyük olan daha ağır elementlərlə He, C, N və O zəngin olmasını təklif edirlər. Neptun planetinin atmosferində fiziki şəraiti öyrənmək üçün zəif  $6800\text{\AA}$  metan  $5v_3$  udulma zolağının R-qanadında fırıldanma keçidlərinə uyğun olan xətləri araşdırıq. R-qanadının xətləri getdikcə sıxlaşır (xətlər arasında məsafə azalır) və kəskin sərhəd-kant yaradır. Belə quruluşa həm iki, həm də çoxatomlu molekulalar malik olur (xətti). R qanadı üzrə altı xəttin intensivlikləri arasında münasibət planetin atmosferində metan bolluğu olduğunu göstərilmişdir.

Bu məqsədlə, AMEA-nın N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 2-m teleskopunun Kassegren fokusunda optik lifli eşəle spektrometrində 17.09.2017 tarixində Neptun planetinin  $R=28000$  ayırdetmə (təqribən  $10\text{\AA/mm}$  dispersiya) ilə spektri alınmışdır. Bu spektrlərin emalı DECH program paketinin köməyi ilə aparılmışdır. Spektrin analizində müqayisə spektri kimi həmin tarixdə çəkilmiş Sky-dan, müqayisə spektrlərindən və  $\text{CH}_4 \lambda 6800\text{\AA}$   $5v_3$  udulma zolağında R qanadı üzrə metan xətlərindən istifadə edilmişdir. Spektrlərin emalında ölçmələrin etibarlı olması üçün spektrler saçılıqlardan (fring) təmizlənmişdir. Bunun üçün spektr flata bölünmüştür. Dispersiya əyrisi Sky spektrinə görə qurulmuşdur. Xətlərin ekvalent eni isə Qauss metodu ilə hesablanmışdır. Spektrdə siqnal-küy nisbəti  $S/N=8$ -dir. Neptun planetinin spektrində metan qazının həmin R qanadının xətləri aydın seçilir (şəkil 1).



Şəkil 1. Neptun planetinin spektrində  $\text{CH}_4 \lambda 6800\text{\AA}$  udulma zolağında R qanadına mənsub olan udulma xətlərinin dalğa uzunluğu üzrə paylanması.

Ölçmələrin nəticələri aşağıdakılardır.

| R    | $\lambda(\text{\AA})$ | W(A)  | $\Delta\lambda_{1/2}(\text{\AA})$ |
|------|-----------------------|-------|-----------------------------------|
| R(0) | 6820                  | 0,25  | 0,67082                           |
| R(1) | 6816                  | 0,31  | 0,733212                          |
| R(2) | 6811                  | 0,25  | 0,67082                           |
| R(3) | 6805                  | 0,15  | 0,733212                          |
| R(4) | 6799                  | 0,1   | 0,749784                          |
| R(5) | 6795                  | 0,05  | 0,660379                          |
| R(6) | 6790                  | 0,015 | 0,391918                          |

Bu nəticələr Neptun atmosferində bu udulma xətlərinin formalasdığı dərinlikdə effektiv təzyiqin və firlanma temperaturunun hesablanmasında istifadə olunacaqdır.

#### Ədəbiyyat

1. Mikayilov Kh.M., Musayev F.A., Alakbarov I. A., Rustamov B. N., Khalilov O.V. SHaFES: Shamakhy Fibre Echelle Spectrograph. Azerbaijani Astronomical Journal. 2017. V.12. N.1. PP. 4-27.
2. Галазутдинов Г.А. Система обработки звездных эшелле-спектров ДЕСН-20. Препринт РАН, Спец. астрофиз. Обсерватория,,1992. № 92. Нижний Архыз. 53 с.

## MARSIN SPEKTRİNDƏ METAN ( $\text{CH}_4$ )


Fərziyev Z.S., Vahabova Ə.Ə., Hümbətova Ə.Ə.

Bakı Dövlət Universiteti  
efsanevahabova428@gmail.com

Metan qazının marsda uzun müddət dayana bilməsi kimyəvi olaraq mümkün deyildir. Çünkü, Mars atmosferində mövcud olan su və karbon qazını meydana gətirmək üçün tez oksidləşir. Bu o deməkdir ki, metan qazı bu planetdə yaxın vaxtlarda yaranıb. 2013-cü ildə Marsın atmosferində metan kəşf edilmişdir. Araşdırımaların əsas məqsədi Marsda həyat izlərini axtarmaqdan ibarətdir.

ŞAR-in 2 m-lik teleskopunun Kasseqren fokusunda quraşdırılmış optik lifli eşəle spektrometrində  $R=56000$  ayırdetmə ilə Marsın müşahidələri aparılmış və alınan spektrlərin emalı Galazutdinovun DECH program paketindən istifadə etməklə işlənmişdir. Spektrin  $\lambda 6190 \text{ Å}$  olan tərtibində dispersiya  $D=3.85 \text{ Å/mm}$ ,  $\lambda 7250 \text{ Å}$  olan tərtibində isə  $D= 4.5 \text{ Å/mm-dır}$ .  $S/N=16$ .

2016-cu ildə Şamaxı astrofizika rəsədxanasının 2 m-lik teleskopundan alınan Mars spektrlərində  $\text{CH}_4$  udulma xətlərinin aşkarlanması mümkün oldu. Spektrin  $\text{CH}_4 \lambda 6190 \text{ Å}$  və  $\text{CH}_4 \lambda 7250 \text{ Å}$  udulma zolağında metan aşkar edilmişdir.



2013-cu ildə Curiosity Marsda metan qazının olmasını aşkarladı. Bu isə öz növbəsində planetdə potensial canlı mikroorganizmlərin olduğuna işaret edirdi. Yer kürəsində metanogen kimi tanınan mikroblar oksigenin çatışmadığı yerlərdə yaşayırlar. Məsələn, Yerin dərin qatlarda və ya heyvanların həzm orqanlarında metan qazı ifraz edilir. Metan qazı gün işığı və ya kimyəvi reaksiyalar nəticəsində bir neçə yüz illiklər ərzində parçalanır. Buna görə də Marsda metan bir neçə müddət bundan əvvəl də yarana bilər.

**Ədəbiyyat**

1. Галазутдинов Г.А. Систем обработки а ўцеле-спектров DECH-20. Нижний Архыз 1992- 52 с. (Препринт РАН, Спец.астрофиз. Обсерватория, № 92).
2. Mikayilov Kh.M., Musayev F.A., Alakbarov I. A., Rustamov B.N., Khalilov O.V. SHaFES: Shamakhy Fibre Echelle Spectrograph. Azerbaijani Astronomical Journal. 2017. V.12. N.1. P. 4-27.
3. Вдовиченко В.Д., Кириенко Г.А. Исследование Юпитера, Марса, Титана и Весты, 2013, Изд-во LAP LAMBERT Academic Publishing. С.386.

## CLASSIFICATION OF SHORT-PERIHELION COMETS

**İsgəndərli H.İ.**

*Bakı Dövlət Universiteti*  
*husniyye.isgenderli@gmail.com*

**Kreutz cometary family.** Kreutz cometary family is quite enigmatic phenomenon of the solar system. Kreutz comets form a singular belt around the Sun. Study of this structure can help us to understand the environment of other stars. This system is young and quickly replenishes that's why it has not been studied enough. There are some versions concerning an origin of short-perihelion comets of Kreutz family of comets. But, it is impossible to consider any of them exhaustive. It might be possible to consider conventional that these comets are fragments one or several large proto-comet nucleus. Some Kreutz comets sometimes break up to separate parts during astronomical observations that's why this version about disintegration is proved.

### **Meyer group of short – perihelion comets.**

Other groups of sun-grasers Gulyev and Gulyev (2010) have analyzed features of 63 sporadic short-perihelion comets by own methods described in the book. A new group was identified among them.

### **Reference**

1. Гулиев А.С. Основой группе коротко-перигелийных комет Азербайджанский Астр. Журнал, 2011, т.6, №1 с.5-9.
2. Гулиев А.С. Происхождение коротко-перигелийных комет. Баку. Элм. 2010. 151с.
3. Marsden B.G., Williams G.V. Catalogue of Cometary Orbits. 17-th edition, 195p. (2008).

# GÜNƏŞ ATMOSFERİNDƏ QRAVİTO-MHD DALĞALARININ TƏHLİLİ: MAQNİT SAHƏSİNİN OLMADIĞI VƏ YA ZƏİF OLDUĞU HAL

**Allahverdiyeva L.R.**

*Bakı Dövlət Universiteti*  
*leyla203.la@gmail.com*


*Tədqiqat işində Günəş plazmasında yayılan gravito-MHD dalğaları üçün dispersiya tənliyini çıxarmaq üçün standart maqnit-hidrodinamik tənliklər sistemi (MHD) istifadə edilmişdir. Bu dalğaların xüsusiyyətləri Günəş fotosferində aşağı  $\beta$ -plazma və Günəş tacındakı isə yüksək  $\beta$ -plazma halları üçün maqnit sahəsi olmadiqda və ya zəif olduqda analiz edilmişdir.*

Qravitasıya sahəsində təbəqələşmiş izotermik plazmada maqnit sahəsi olmadiqda və ya onun çox kiçik qiymətlərində qravito-akustik dalğalar üçün dispersiya tənliyi alınır və təhlil edilib [1, 2]:

$$K_z^2 = \Omega^2 - \Omega_{co}^2 - \frac{K_p^2}{\Omega^2} (\Omega^2 - \Omega_{BV}^2)$$

burada,  $K_z = k_z H$ ,  $K_p = k_p H$ ,  $K_p$ ,  $K_z$  uyğun olaraq ölçüsüz üfüqi və şaquli dalğa ədədləri olub,  $1/H$  ilə miqyaslanır.  $H = \frac{v_s^2}{\gamma g} + \frac{v_A^2}{2g} = \frac{1+\beta}{\beta} H_0$  – maqnitlənmiş,  $H_0 = \frac{v_s^2}{\gamma g} = const$  isə maqnitlənməmiş atmosferdə izotermik sıxlıq miqyasının uzunluğuudur.  $v_s^2 = \gamma \frac{p_0(z)}{\rho_0(z)} = \gamma R T_0$  – səs sürətinin kvadratıdır.  $\Omega = \omega H / v_s$  – ölçüsüz tezlik,  $\Omega_{co} = \frac{\omega_{co} H_0}{v_s} = \frac{1}{2}$  – akustik kəsmə tezliyi və  $\Omega_{BV} = \frac{\omega_{BV} H_0}{v_s} = \sqrt{\frac{\gamma-1}{\gamma^2}}$  – “Brunt-Väisälä” tezliyidir.

Bu tənlik, sakit Günəşin izotermik təbəqələşmiş atmosferindəki qravitasıya-akustik dalğaları təsvir edir [2].



**Şəkil 1.**  $K_p^2$  parametrinin 3 müxtəlif qiyməti və  $\beta = 5$  qiyməti üçün əsasən qravitasıya dalğalarının  $K_z^2$  ölçüsüz şaquli dalğa ədədinin  $\Omega^2$  ölçüsüz tezlikdən asılılığı. İlk əyrilər maqnit sahənin olmadığı halda, ikinci əyrilər zəif maqnit sahəndə qravitasıya dalğalarına aiddir.

$0 < \Omega^2 < \Omega_{BV}^2 = \frac{(\gamma-1)}{\gamma^2} = 0.24$  tezlik intervalında yayılan qravitasiya dalğaları və  $\Omega^2 > \Omega_{co}^2 = 0.25$  tezlik intervalında yayılan akustik dalğalar (qravitasiya qüvvəsi ilə modifikasiya olunmuş) üçün düzəlişlər təsvir edilmişdir. Bizi atmosferdə yayılan dalğalar maraqlandırıldığı üçün əsasən bu iki tezlik bölgəsini analiz olunur. Nəticələr onu göstərir ki,  $\Omega_{BV}^2 < \Omega^2 < \Omega_{co}^2$  tezlik diapazonundakı dalğalar sönürlər.

#### **Ədəbiyyat**

1. Stein R. F., Leibacher J. Waves in the solar atmosphere, 1974.
2. Pintr B., Goossens M. Astron. Astrophys., 347, 321, 1999.

# KİÇİK KÖPƏYİN $\alpha$ ULDUZU SPEKTLƏRİNĐƏ Cr XƏTLƏRİNİN PROFILLƏRİNİN ƏSAS SPEKTROFOTOMETRİK XARAKTERİSTİKALARI

Əliyeva Z.F., Nəsibova T.Ş.

Bakı Dövlət Universiteti  
shabanova-zamina@mail.ru  
nasibliterish@gmail.com

1814-cü ildə alman fiziki Fraunhofer Günəşin spektrində 574 tünd xətt müşahidə etdi. Sonralar məlum oldu ki, Fraunhofer xətləri kəsilməz şüalanmanın Günəş fotosferinin daha isti və dərin qatlarından daha soyuq və üst qatlarına keçməsi zamanı buradakı atom və molekullar tərəfindən udulma nəticəsində yaranan udulma xətləridir. Fraunhofer xətlərinin tədqiqi ulduzların o cümlədən Günəşin daxilində baş verən fiziki prosesləri araşdırmaq üçün bir açar rolunu oynayır. Bu baxımdan Fraunhofer xətlərinin tədqiqi hal-hazırda da astrofizikanın aktual məsələlərindəndir. Yüksek dispersiyalı və yüksək ayırdetmə qabiliyyətinə malik cihazların tətbiqi həm güclü, həm də zəif və orta intensivlikli fraunhofer xətlərinin dəqiq profillərini qurmağa imkan verdi.

Biz Kiçik Köpək bürcünün  $\alpha$  ulduzunun ikiqat monoxromatorda Griffin tərəfindən alınan rəqəmsal spektri əsasında görünən oblastda Cr xətlərinin dəqiq profillərini qurmuşuq. Profillər Origin programında qurulmuşdur. Bu profillərin spektrofotometrik xarakteristikaları araşdırılmış və alınmış nəticələr aşağıdakı nəticədə verilmişdir (cədvəl 1).

Cədvəldə W – profillin ekvivalent eni,  $\Delta\lambda_{1/2}$  və  $\Delta\lambda_{1/4}$  uyğun olaraq profillin yarımeni və dörrddəbir eni,  $R_0$  – məkəzi dərinliyidir.

Növbəti mərhələdə bu xarakteristikalar əsasında ulduzun asimmetriya parametrlərini və kimyəvi tərkibinin təyin edilməsini planlaşdırırıq.

Cədvəl 1

| $\lambda, \text{Å}$ | Element | W, mÅ  | $\Delta\lambda_{1/2}, \text{mÅ}$ | $\Delta\lambda_{1/4}, \text{mÅ}$ | $R_0$ |
|---------------------|---------|--------|----------------------------------|----------------------------------|-------|
| 4616.640            | Cr II   | 70.38  | 151                              | 219                              | 0.403 |
| 4634.085            | Cr II   | 90.2   | 161                              | 236                              | 0.479 |
| 4651.285            | Cr I    | 54.47  | 136                              | 217                              | 0.332 |
| 4652.168            | Cr I    | 80.14  | 158                              | 230                              | 0.446 |
| 4718.429            | Cr I    | 47.02  | 147                              | 216                              | 0.272 |
| 4616.640            | Cr II   | 70     | 151                              | 219                              | 0.403 |
| 4634.085            | Cr II   | 90     | 161                              | 236                              | 0.479 |
| 4651.285            | Cr I    | 54     | 136                              | 217                              | 0.332 |
| 4652.168            | Cr I    | 80     | 158                              | 230                              | 0.446 |
| 4718.429            | Cr I    | 47     | 147                              | 216                              | 0.272 |
| 4922.267            | Cr I    | 59.98  | 177                              | 247                              | 0.316 |
| 4942.495            | Cr I    | 48.76  | 180                              | 275                              | 0.238 |
| 5204.520            | Cr I    | 145.94 | 206                              | 298                              | 0.658 |
| 5305.870            | Cr II   | 46.18  | 175                              | 247                              | 0.242 |
| 5313.590            | Cr II   | 61.26  | 172                              | 268                              | 0.302 |
| 5334.870            | Cr II   | 53.3   | 175                              | 249                              | 0.284 |
| 5348.320            | Cr I    | 71.04  | 177                              | 261                              | 0.371 |
| 5373.719            | Cr I    | 47.86  | 169                              | 248                              | 0.260 |
| 5409.795            | Cr I    | 102.85 | 196                              | 293                              | 0.483 |

### Ədəbiyyat

1. **Brown A., Jordan C.** The chromosphere and corona of Procyon ( $\alpha$  CMi, F5 IV–V), *Monthly Notices of the Royal Astronomical Society*, Volume 196, Issue 4, October 1981, Pages 757779,  
<https://doi.org/10.1093/mnras/196.4.757>
2. **Griffin R.F.** at all. A photometrik atlas of the spectrum of Procyon, Cambridge, 1979, 140 p.
3. **Quluzadə C.M., Əliyeva T.H., Şabanova Z.F.** Prosion spektrində 5324.185 Å FeI xəttinin profilinin ince quruluşunun və asimetriya parametrlərinin tədqiqi, AMEA, Azərbaycan Astronomiya Jurnalı, 2008, №3-4, ss.13-17
4. **Леушин В.В.**, Об особенностях ядерного синтеза в двойных звездах, 2013, [http://astro.asj-ua.am/718/1/2013-2\\_\(207\).pdf](http://astro.asj-ua.am/718/1/2013-2_(207).pdf).

# NGC7027 VƏ NGC40 PLANETAR DUMANLIQLARIN MƏRKƏZİ ULDUZLARININ TEMPERATURLARININ TƏYİNİNİ

Sadıxlı R.F., Əlili A.H.

*Bakı Dövlət Universiteti*  
*ravana.sadixli@bsu.edu.az*  
*aynurresul@mail.ru*

*NGC 7027 və NGC 40 planetar dumanlıqlarının AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) alınmış spektrlərinin əsasında  $H_{\beta}$  xəttində şüalanma selləri təyin edilmiş və qadağan olunmuş OIII xəttinə görə mərkəzi ulduzların temperaturları hesablanmışdır.*

ŞAR-in 2 metrlik teleskopunda NGC7027 və NGC40 planetar dumanlıqların 2015-ci ildə alınmış spektrləri araşdırılmışdır. Tədqiqatlar kude və kasseqren fokuslarında quraşdırılmış ayırdetmə qabiliyyəti  $R \approx 14000$  olan eşelle spektrometri və YƏC (CCD matris) işiq iqəbuledicisinin tətbiqi ilə iki spektroqrafda yerinə yetirilmişdir. 28 tərtibdə alınmış spektrlər MS DOS və Windows 9x əməliyyat sistemlərində işləyən DECH 20T programı vasitəsilə işlənilmişdir. Qurulmuş kvant effektiv əyrisinə görə  $H_{\beta}$  xəttində şüalanma seli –  $F(H_{\beta})$  təyin edilmişdir. Daha sonra müşahidələrdən təyin edilmiş məlum  $F(H_{\beta})/F(OIII)=3$  nisbətindən qadağan olunmuş OIII xəttinə görə şüalanma seli –  $F(OIII)$  tapılmışdır. Tapılan  $F(OIII)$  selini Zanstra üsulunda tətbiq etməklə qadağan olunmuş xəttə görə müşahidə olunan dumanlıqların mərkəzi ulduzlarının temperaturları hesablanmışdır. Zanstra üsuluna görə hidrogen xəttində mərkəzi ulduzların temperaturları aşağıdakı kimi hesablanır [1]:

$$\frac{F(H_{\beta})}{F_{\lambda}} = 3.95 \cdot 10^{-11} T^3 G_i(T) \left[ e^{26650/T} - 1 \right], \quad (1)$$

burada  $T$ -mərkəzi ulduzun temperaturu,  $F_{\lambda}$  –  $m_v$  visual ulduz ölçüsü görə təyin olunan spektrin görünən oblastında şüalanma selidir:

$$F_{\lambda} = 3.68 \cdot 10^{-9} \cdot 10^{-m_v/2.5} [erg/(sm^2) \cdot s \cdot \text{\AA}]. \quad (2)$$

$$\begin{aligned} G_i(T) &= \int_x^{\infty} \frac{x^2}{e^x - 1} dx \\ \int_x^{\infty} \frac{x^2}{e^x - 1} dx &= \sum_{n=0}^{\infty} \int_{x_0}^{\infty} e^{-(n+1)x_0} x^2 dx \approx \\ &\approx \sum_{n=0}^2 e^{-(n+1)x_0} \left[ \frac{x_0^2}{n+1} + \frac{2x_0}{(n+1)^2} + \frac{2}{(n+1)^3} \right] \end{aligned} \quad (3)$$

$x_0 = \frac{h\vartheta_0}{kT_*}$ ,  $\vartheta_0$  – Layman seriyası sərhəddində tezlikdir. (3) və (2)-ni və müşahidədən təyin edilən nisbəti (1)-də nəzərə almaqla, qadağan olunmuş OIII xəttinə görə seçilmiş dumanlıqların mərkəzi ulduzlarının temperaturları,  $H_\beta$  xəttində və vizual oblastda şüalanma selləri tapılmışdır.

| Dumanlıq | $m_v$              | $F_\lambda (\text{\AA})$ | $F_{H\beta} (\text{\AA})$ | T (K)  |
|----------|--------------------|--------------------------|---------------------------|--------|
| NGC 7027 | 8,8 <sup>m</sup>   | $1,08 \cdot 10^{-12}$    | $3,2 \cdot 10^{-10}$      | 150000 |
| NGC 40   | 11,46 <sup>m</sup> | $9,6 \cdot 10^{-14}$     | $5,45 \cdot 10^{-10}$     | 35000  |

### Ədəbiyyat

1. Потташ С. Планетарные туманности, Москва «Мир», 1987, с.361
2. Pottasch S.R. and Bernard-Salas J., Planetary nebulae abundances and stellar evolution II, A&A evol2.v7, ESO 2010
3. Alili A.G., Alisheva K.I. Some parameters of planetary nebulae and determination of the total energy flux radiated by them in the region  $\lambda > 912 \text{\AA}$ , Modern Trends of physics, International conference, ISSN 2522-4352, Baku 2017

## CH CYG ULDUZUNUN 2012-2020-Cİ İL ÜÇÜN PARLAQLIQ ƏYRİSİNDƏ QISA PERİODLU DƏYİŞMƏLƏR

Mikayılov X.M.\* , Məmmədov R.T.\*\*

\*Şamaxı Astrofizika Rəsədxanası

\*\*AMEA Naxçıvan Bölməsi

mikailov.kh@gmail.com


ruslan\_rtm@yahoo.com

*Bu işdə məqsədimiz CH Cyg simbiotik ulduzunun AAVSO-nun apardığı fotometrik müşahidələri əsasında ulduzun qısa periodlu dəyişmələrini aşkar etməkdir. Periodikliyin araşdırılması üçün biz bütün müşahidə nəticələrinə Scargle metodundan istifadə etməklə statistik spektral fureye-analizini tədbiq etmişik. Ulduzun ~95 günlük qısa periodlu dəyişməsini tapmışıq.*

CH Cyg (HD 182917) ulduzu simbiotik ulduzlar arasında ən parlaq və yaxındır. Ulduza qədər məsafə Hippakrosun ölçmələrinə görə 270 parsekdir. Ulduzun sakit halında parlaqlığı  $7^m$  olur [1].

Periodikliyin araşdırılması üçün biz bütün müşahidə nəticələrinə Scargle metodundan istifadə etməklə statistik spektral fureye-analizini tədbiq etmişik [2]. Şəkil 1-dən də periodik dəyişmələr aşkar şəkildə görsənir. Ulduzun V filtrində ulduz ölçüləri AAVSO-nun müşahidə bazasından götürülmüş və şərti olaraq faza 2012-ci il (Julian Date tarixi ilə 2456000) müşahidə mövsümünün başlanğıcından hesablanmışdır. Şəkil 1-də sol tərəfdəki şəkillərdə V-filtrində parlaqlığın fazadan, sağ tərəfdəki şəkillərdə V-filtrində parlaqlığın Julian tarixində asılılıq əyriləri verilmişdir. Müşahidə periodu ərzində JD tarixi ilə 2456000-2456140 aralığında ulduzun parlaqlığı  $1^m$ , 2458560-2458720 aralığında isə  $1.4^m$  ulduz ölçüsü qədər dəyişmişdir. Şəkillərdən də göründüyü kimi fotometrik dəyişmələr ~95 günlük period əyrisinə çox gözəl oturur.

Scargle metodundan istifadə etməklə CH Cyg simbiotik ulduzunun parlaqlığının dəyişməsində ~95 günlük periodun tərəfimizdən tapılan qiymətləri müxtəlif zamanlarda müxtəlif tədqiqatçılar tərəfindən tapılmış qiymətləri ilə çox uyğunluq təşkil edir. Ulduzda baş verən alışma zamanı və ulduz periastrdan keçəndə bu tapılan qısa periodlar görsənmir. Ola bilsin ki, güclü aktivlik proseslərinin fonunda qısa kiçik amplitudlu dəyişmələr itir.



**Şəkil 1.** CH Cyg simbiotik ulduzun 2012-2020-ci il parlaqlıq əyrisində qısa periodlu ( $P=95^d$ ) dəyişmələrin nümayishi.

#### Ədəbiyyat

1. **Munari U., Renzini A., Bernacca B.** L. Hipparcos–Venice '97 (ESA SP-402), 1997, p. 413.
2. **Mikayilov X., Məmmədov R.**, CH Cyg simbiotik ulduzunun parlaqlığında 95 günlük periodik dəyişmələr // AMEA Naxçıvan Bölməsi Elmi əsərləri (Təbiət və texniki elmlər seriyası), № 4, 2020, s. 258-262.

## Bölmə 2 BƏRK CISİMLƏR VƏ YARIMKEÇİRİCİLƏR FİZİKASI

### HG<sub>1-x</sub>Cd<sub>x</sub>TE KRİSTALLARINDA OPTİK UDULMA

Abbaszadə Q.H., İsmayılov T.H.

*Baki Dövlət Universiteti*

*qandili.abbaszada.huseyn@bsu.edu.az*

Təqdim olunan işdə Hg<sub>1-x</sub>Cd<sub>x</sub>Te kristalında ikizonalı Keyn modelində [4,5] optik udulma məsələsinə baxılmışdır. Bu modeldə Şredinger tənliyinin həllindən yüksəkdaşıyıcıların enerji spektri və dalğa funksiyaları təqdim edilmişdir. Onların əsasında udulma əmsali hesablanmışdır.

Hazırda infraqırmızı (IQ) oblastda işləyən optoelektron cihaz və qurğuların böyük əksəriyyəti Hg<sub>1-x</sub>Cd<sub>x</sub>Te kristalları əsasında hazırlanır. Bunun səbəbi bu kristalların bir sıra unikal xassələrə malik olmasıdır [1-3]. Əsas atmosfer pəncərələrində IQ şüalanmanı tutmaq üçün bunlarda sadəcə Cd-un miqdərindən ( $x$ -dən) asılı olan qadağının enini dəyişmək kifayətdir:

$x=0,4$  olduqda 1-2,5 mkm,  $x=0,3$  olduqda 3-5 mkm,  $x=0,2$  olduqda isə 8-12 mkm diapazonları tutulur. Bundan əlavə bu kristallarda optik udulma əmsallarının qiymətləri çox böyük olur ki, bu da yüksək kvant effektivliyinə gətirir.

Udulma əmsali üçün düşən işığın tezliyindən və qadağan zolağının enindən asılı analitik ifadə alınmışdır. Ağır deşiklər zonasındaki yüksəkdaşıyıcıların kütləsi yüngül deşiklər zonasındaki yüksəkdaşıyıcıların kütləsindən ən azı bir tərtib böyük olduğu üçün udulma əmsalına əsas payı ağır deşiklər zonası verir. Qadağan zolağının konkret qiymətlərində udulma əmsalının düşən işığın tezliyindən asılılıqları qurulmuşdur. Üç əsas atmosfer pəncərəsinə uyğun diapazonlarda udulma əmsallarının qadağan zolağının enindən asılılıqları verilmişdir.

#### Ədəbiyyat

1. **Wen Lei, Jarek Antoszewski, Lorenzo Faraone.** Progress challenges and opportunities for HgCdTe infrared materials and detectors. *Applied Physics Reviews* Volume 2, Issue number 4 (2015)
2. **Rogalski A.**, Infrared Detectors, second ed., CRC Press, 2010.
3. **Stafeev V.I.** Pros. SPIE, **4340**, 240 (2000).
4. **Lew Yan Voon L.C., Willatzen M.** Perturbation Theory-Kane Models. In: The **kp** Method. Springer, Berlin, Heidelberg (2009)
5. **Kane E. O.** "Band Structure of Indium Antimonide". *Journal of Physics and Chemistry of Solids*. **1**: 249 (1957)

## SECOND HARMONIC GENERATION IN OPTICAL FIBER IN THE FIRST ORDER DISPERSION THEORY

Kasumova R.J., Tagiev Z.H., Amirov Sh.Sh.

Baku State University, Azerbaijan Medical University  
*phys\_med@mail.ru*

SHG in optical fiber is analyzed in the constant intensity approximation in the first order dispersion theory.

The effect of inhomogeneity of refractive index on the efficiency of second harmonic generation in an optical fiber is studied in the constant intensity approximation, taking into account the reverse reaction of excited wave on the phase of exciting one. Regular inhomogeneity, when the change in the refractive index can be described analytically [1].

Up to now the optical fibers have mainly been studied by employment of constant field approximation in which the complex amplitudes of interacting waves were considered to be fixed [2]. In this case information related to alteration in the phase of waves are lost. Thus considering the regular inhomogeneity we have discussed generation of second harmonic in the constant intensity approximation (CIA) [3]. In this approximation, we have already analyzed nonlinear processes at SHG and CARS in an optical fiber, the effects of the self-phase and cross-phase modulations [4].

In this paper we study SHG in the first order dispersion theory assuming that pump wave is of Gaussian shape.

$$A_{10}(\eta) = A_{10} \exp(-\eta^2 / 2\tau_1^2).$$

In case of  $\Delta(z) = 0$  ( $\alpha = 0$ ), for a homogeneous medium we obtain

$$I_2^{CIA}(z) = |\beta_2|^2 I_{10}^2(\eta) z^2 \cdot \exp(-4\delta_1 z) \left\{ 1 + \frac{(\Gamma z)^4}{45} \left[ 2 + \frac{(\Gamma z)^4}{20} \right] \right\}.$$

Here the case of  $\beta_1 = 0$  ( $\Gamma = 0$ ) corresponds to the result of constant field approximation. In the absence of linear losses  $\delta_1 = 0$ , from (4) we obtain

$$I_2^{CFA}(z) = |\beta_2|^2 I_{10}^2(\eta) z^2, \text{ and in the stationary case } I_2^{CFA}(z) = |\beta_2|^2 I_{10}^2 z^2.$$

In the CIA we have obtained that with increase in the degree in inhomogeneity of the nonlinear medium efficiency of conversion of pump wave energy into harmonic wave decreases.

**References**

1. Akhmanov S.A., Krindach D.P., Sukhorukov A.P., Khohlov R.V. JETP Letters, 1967. 6(2), 509-513.
2. Agrawal G., Nonlinear Fiber Optics. Academic, San-Diego, Calif. (1995).
3. Tagiev Z.H., and Chirkın A.S., Fixed intensity approximation in the theory of nonlinear waves, Zh. Eksp. Teor. Fiz. 73 (1977) 1271-1282;
4. Tagiev Z.H., Kasumova R.J. Theoretical studies on frequency doubling in glass optical fibers in constant-intensity approximation. Optics & Communications, 2006, v.261, p.258-265.

## THE LOSSES OF INTERACTING WAVES IN METAMATERIALS

Kasumova R.J., Ahmadova A.R.

Baku State University

asmarahmadova@gmail.com

In the constant-intensity approximation, we investigated the second and third harmonic generation, self-action effects and parametric interaction in metamaterials [2-4], four-wave interaction in metamaterials [1].

An analytical expression is obtained for the amplitude of a wave with negative refraction under the condition of phase matching.


The gain of the backward wave on the difference frequency, within the boundary conditions

$$A_{1,3}(z=0) = A_{10,30} ; \quad A_2(z=\ell) = A_{2\ell},$$

one can obtain

$$\eta^{ampl} = \frac{I_2(z=0)}{I_{2l}} = \frac{\exp[(\delta_1 + \delta_3 - \delta_2)l] + \frac{\gamma_2^2 I_{10} I_{30}^*}{I_{2l}} \left( \frac{\sinh \lambda l}{\lambda} \right)^2}{\left[ \cosh \lambda l + \frac{(\delta_1 + \delta_2 + \delta_3)}{2} \frac{\sinh \lambda l}{\lambda} \right]^2} \quad (4)$$

In Figure gives the gain of the backward wave  $\eta^{ampl}$  as a function of the loss  $\delta_1$  of a weak direct wave of the sum frequency  $\omega_1$  for different initial values of the intensities of the direct pump wave  $I_{30}$  and the wave at the sum frequency  $I_{10}$ . As the calculation shows, the almost identical effect of nonlinearity in both cases at the total length of a metamaterial  $l = 2 \mu\text{m}$  under phase-matching conditions is found at a fundamental radiation intensity approximately 10 times lower for a medium with a strong nonlinearity, as in LiNbO<sub>3</sub>, as compared to the case of a KDP crystal.



Thus, in the presence of a parametric connection between forward and backward waves, it is possible to calculate the conditions for the effective parametric three-wave interaction.

#### References

1. Tagiev Z.H., Kasumova R.J., Salmanova R.A., Kerimova N.V. Constant-intensity approximation in a nonlinear wave theory // J. Opt. B: Quantum Semiclas. Opt.–2001. – V. 3 – P. 84 -87.
2. Tagiev Z.H., Kasumova R.J., Gadjeva L.S. Phase effects at second-harmonic generation in metamaterials. Journal of Russian Laser Research, 2011, v. 32, No 2, March, p.188-199.
3. Kasumova R.J., Safarova G.A., Shamilova Sh.A., Kerimova N.V. Phase effects in metamaterials at Third-Harmonic Generation. International Journal of Engineering and Technology IJET-IJENS, 15, No.06, 19-30 (2015).
4. Kasumova R.J., Amirov Sh.Sh., Shamilova Sh.A., “Parametric interaction of optical waves in metamaterials under low-frequency pumping,” Quantum Electron. 47, 655-660 (2017).


## **CUIN<sub>5</sub>S<sub>8</sub> MONOKRİSTALININ NAZİK TƏBƏQƏLƏRİNİN ELEKTRİK KEÇİRİCİLİYİ**

Cəfərli E.S.


Baki Dövlət Universiteti  
ceferlielcan1999@gmail.com

*İşde C<sub>u</sub>In<sub>5</sub>S<sub>8</sub> monokristalının nazik təbəqələrinin elektrik keçiriciliyi ölçülmüşdür.  $lg(\sigma T^2)$  ifadəsinin  $10^3/T$ -dən asılılığından qadağan olunmuş zolağın eni hesablanır.*

CuInS<sub>2</sub>-In<sub>2</sub>S<sub>3</sub> əsasında alınmış CuIn<sub>5</sub>S<sub>8</sub> monokristalı kubik quruluşa malik olub (fəza qrupu  $O_n^7(Fd\bar{3}m)$ ), kation qəfəsində 25 % vakansiyaya malikdir. İşdə ərimə temperaturu 1100 °C olan modifikasiya tədqiq olunmuşdur [1].



Şəkil 1. "Sendviç" quruluşlu nazik təbəqə.



Şekil 2. CuIn<sub>5</sub>S<sub>8</sub> monokristalının elektrik kecireciliğin temperatur asılılığı

Nazik lövhələrin alınmasının bir neçə üsulu mövcuddur. Bunlardan ən əlverişlisi vakuumda buxarlandırma və ya sublimasiya üsuludur. Bu yolla alınan nümunələr adətən "sendviç" tipli olur. "Sendviç" tipli nümunələr almaq üçün qeyri-keçirici altlıq adlanan (şüşə, sital) götürülür və onun üzərinə metal elektrod və baxılan maddə çökdürülür. Ümumi halda "sendviç" tipli nümunə şəkil 1-də göstərilmişdir. Volt-amper xarakteristikasının xətti olduğu oblastda, nisbətən zəif elektrik sahələrində, elektrik keçiriciliyi ölçülmüşdür. Nümunələrdə elektrik sahəsini gərginliyi  $2,5 \times 10^3$  V/m-dən böyük olmamışdır.

Elektrik xassələrini ölçən zaman xüsusilə də yüksək omlu nümunələrdə sızma cərəyanlarının olmasına rast gəlməmişdir. Baxılan halda ölçmələrin aparıldığı qurğu sızma cərəyanlarının iki dəfədən çox azaltmağa imkan verir. Məxsusi keçiricilik oblastında elektrokeçiriciliyin temperatur asılılığını çıxarmaqla qadağan olunmuş zolağın enini hesablamaq olar. Məlumdur ki:

$$\sigma = BT^{\frac{3}{2} + n} \exp\left(-\frac{\Delta E}{2kT}\right),$$

burada B – sabit kəmiyyət, n isə yürüklüyün temperatur asılılığından təyin olunur ( $\mu \sim T^n$ ). Lakin bir qayda olaraq, yüksək temperaturlarda  $\mu \sim T^{-3,5}$  ifadəsi ödənir. Onda alırıq ki:

$$\lg(\sigma T^2) = \lg B - \frac{0,43\Delta E}{2k \cdot 10^3} \cdot \frac{10^3}{T}.$$

$\lg(\sigma T^2)$  ifadəsinin  $10^3/T$ -dən asılılığını qurduqda (şəkil 2), alınmış xəttin meylindən qadağan olunmuş zolağın eni hesablanır. Alınmış qiymət fotokeçəriciliyin tədqiqindən alınmış qiymətlə uyğunlaşır.

### Ədəbiyyat

- Гусейнов А.Г., Салманов В.М., Ахмед А.А., Мамедов Р.М., Джадарлы Р.С. О механизме рекомбинации неравновесных носителей тока в монокристаллах CuIn<sub>5</sub>S<sub>8</sub>. // Fizikanın müasir problemləri VIII Respublika konfransı, Bakı, 24-25 dekabr, 2014, səh.122-125.


## **$CuIn_5S_8$ KRİSTALININ ELEKTRİK KEÇİRİCİLİYİ**

**Cəfərli E.Ş.**

Bakı Dövlət Universiteti  
ceferlielcan1999@gmail.com

*İşdə  $CuIn_5S_8$  kristalinin aktivləşmə enerjiləri üçün 0,28 eV və 0,76 eV qiymətləri hesablanmışdır. Müəyyən olunmuşdur ki, yüksək temperatur intervalında elektronların sapılma mexanizmi optik fononlardan səpilməyə uyğundur.*


Yarımkeçirici kristallarda elektrik keçiriciliyinin geniş diapazonda temperatur asılılığının tədqiqindən yükdaşıyıcıların aktivləşmə enerjilərini və kristalın qadağan olunmuş zonasının eni kimi fundamental parametrlərin təyin edilməsinə imkan verir. Kristalın elektrik keçiriciliyinin ölçülməsi ilə eyni zamanda Holl sabitinin də ölçülməsi hesabına kristalda elektrik keçiriciliyinin mexanizminin açıqlanmasına nail olunur [1]. Şəkil 1-də  $CuIn_5S_8$  kristalinin xüsusi elektrik keçiriciliyinin 150...450 K intervalında temperatur asılılığı  $\lg \sigma \sim 1/T$  miqyaslarında təsvir olunmuşdur. Bu asılılığı 200...300 K və 300...450 K



Şəkil 1.

intervallarında xəqli qanuna tabe olan iki hissəyə ayırmaq olar. Yükdaşıyıcıların konsentrasiyasının bu intervallarda temperaturdan eksponensial asılı olduğunu qəbul etməklə uyğun temperatur intervallarında onların aktivləşmə enerjiləri üçün 0,28 eV və 0,76 eV qiymətləri hesablanmışdır.  $Cu_3In_5S_9$  kristalinin qadağan olunmuş zonasının eninin 1,53 eV olduğunu nəzərə alsaq aktivləşmə enerjilərinin aşqar səviyyələrə aid olduğu məlum olur [2].

$CuIn_5S_8$  kristalında Holl effekti Holl cərəyanı üsulu ilə tədqiq olunmuşdur. Şəkil 2-də elektronların Holl yürüklüğünün temperatur asılılığı təsvir olunmuşdur. Şəkildən göründüyü kimi 150...250 K və 270...370 K temperatur intervallarında  $\lg \mu \sim 1/T$  asılılığı xəqli xarakterlidir. Birinci intervalda xəttin mailliyində  $n=1,5$  qiyməti alınır ki, bu da elektronların ionlaşmış aşqar mərkəzlərində səpilməsinə uyğundur. İkinci temperatur intervalında yürüklük temperaturun artması ilə kəskin azalır, xəttin mailliyindən  $n=-0,5$  heslanır. Deməli, yüksək temperatur intervalında elektronların səpilmə mexanizmi optik fononlardan səpilməyə uyğundur.



Şəkil 2.

#### Ədəbiyyat

- Гусейнов А.Г., Салманов В.М. О механизме рекомбинации неравновесных носителей тока в монокристаллах  $\text{CuIn}_5\text{S}_8$ . // Fizikanın müasir problemləri VIII Respublika konfransı, Bakı, 24-25 dekabr, 2014, səh.122-125.
- Тагиров В.И., Гахраманов Н.Ф., Гусейнов А.Г. Новый класс тройных полупроводниковых соединений типа  $A_3^{I}B_5^{III}C_9^{VI}$  :: Баку, 2001, 303 с.

## KONTAKT SƏTHİNİN MƏHDUDLUĞUNUN Şottki keçidlİNİN Cərəyanına Təsiri

Aslanova Ə.R., Cahangirova A.M.

Bakı Dövlət Universiteti  
aslanova78@yahoo.com

Real Şottki kecidilərinin kontakt səthinin məhdudluğunu hesabına yaranan əlavə elektrik trik sahəsinin düz və əks istiqamətlərdə cərəyanın təsiri araşdırılmış və doyma cərəyanının istiqamətdən fərqli asılılıqları müəyyən edilmişdir.

Metal – yarımkənarıcı kecidilərinin (MYK) omik və düzləndirmə (diod) xassələrinə malik olması elektron texnikasının müxtəlif sahələrində istifadə olunun elektrik sxemlərinin hazırlanmasında onların geniş tətbiqinə geniş imkan açır. Düzləndirici MYK (Şottki diodu (ŞD)) müxtəlif yarımkənarıcı cihazlar kimi istifadəsinə ciddi diqqət yetirilir. ŞD-nin geniş tətbiqi ilə yanaşı onlarda baş verən elektrik hadisələrinin dərindən öyrənilməsi mühüm əhəmiyyət kəsb edir.

Son illər müəyyən olunmuşdur ki, Si və GaAs əsaslı ŞD-də periferiyası boyunca kontaktaltı hissədə əlavə elektrik sahəsi yaranır [1] və bunun təsiri hesabına düz və əks istiqamətlərdə voltamper xarakteristikaları ideal ŞD üçün nəzəri hesablamalardan fərqlənir. Müəyyən edilib ki, müxtəlif mikrometrik enə malik ŞD-da əks istiqamətdə yönələn əlavə  $U_C$  gərginliyi, düz istiqamətdə tətbiq olunan xarici gərginliklə  $U$  əks işarəli olur və voltamper xarakteristikalarının gərginlik oxu boyunca  $U_C$  qədər sürüşməsi baş verir. Nəticədə ŞD-də düz istiqamətdə cərəyan axını tam kontakt səthi boyunca baş verir, əks istiqamətdə isə periferiya boyunca baş verir.

Bu halda, diodların düz ( $I_F$ ) və əks ( $I_R$ ) istiqamətlərdə VAX aşağıdakı (1) və (2) düsturları ilə ifadə olunur [2]:


$$I_F = I_{F1} + I_{F2} = S_1 AT^2 \exp\left(-\frac{\Phi_{B1} + q\beta_1 U}{kT}\right) \left[ \exp\left(\frac{qU}{kT}\right) - 1 \right] + \\ + S_2 AT^2 \exp\left(-\frac{\Phi_{B2} + q\beta_2 U}{kT}\right) \left[ \exp\left(\frac{-qU_C + qU}{kT}\right) - 1 \right] \quad (1)$$

və

$$I_R = S_2 AT^2 \exp\left(-\frac{\Phi_{B2} - q\beta_2 U}{kT}\right) \left[ \exp\left(\frac{-qU_C - qU}{kT}\right) - 1 \right] = \\ = I_{Sr} \left[ \exp\left(\frac{-qU_C - qU}{n_r kT}\right) - 1 \right] \quad (2)$$

Tədqiq olunan düzbucaqlı kontakt səthinin sahəsi eyni ( $7,85 \cdot 10^{-3} \text{ sm}^2$ ) və eni müxtəlif (2, 3, 6, 10, 20, 40, 200  $\mu\text{m}$ ) olan Au-nGaAs ŞD-lərin VAX-

larının düz və əks istiqamətlərdəki doyma cərəyanlarının ( $I_{sf}$  və  $I_{sr}$ ) kontaktın bənindən fərqli asılılığı şəkildə göstərilmişdir.



### Ədəbiyyat

1. Мамедов Р.К. Контакты металл – полупроводник с электрическим полем пятен. Баку, БГУ, 2003, 231 с.

## SELF AND CROSS MODULATIONS OF WAVES IN CONSTANT INTENSITY APPROXIMATION AT CARS

Kasumova R.J.\* , Kerimli N.V.\*\*

Baku State University  
Azerbaijan Medical University  
renajkasumova@gmail.com  
nazaket\_kerimli@mail.ru

*Process of coherent anti-Stokes scattering of light has been analyzed based on method of constant intensity approximation. Some crucial aspects of nonlinear process such as self and cross interactions of nonlinear waves are examined by us in presented paper. Changing of intensity of pump wave allows us to receive maximum efficiency and to control the exit radiation intensity of coherent radiation of anti-Stokes component.*

We have used analytical method of investigations which is taking into account existing of phase relations between interacting waves- method of constant intensity approximation [1-5].

In presented paper CARS has been analyzed at constant intensity approximation near the accurate resonance.

Effect of self modulation of light at coherent scattering is analyzed by constant intensity approximation which is not possible to cope in constant field approximation. Application of standard procedure [6] allows us to get for the phase of pumping wave ( $\varphi_{po} = 0$ ):

$$\varphi_p(z) = -\gamma_p^{sa}\gamma_a^{sa}I_{po}I_{so}\left(\gamma_aI_{po} + \frac{\Delta - \gamma}{2}\right)\frac{z}{2\lambda^2} \times [1 - \text{sinc}(2\lambda z)], \quad (1)$$

where

$$\gamma = 2\gamma_p^s I_{so} + \gamma_a I_{po} - \gamma_s^* I_{po}.$$

Based on (1) one can easily conclude that the phase velocity of pumping wave will change depend on intensities of pumping and Stokes waves as well as phase miss-match between interacted waves.

### References

1. Tagiyev Z.H., Chirkin A.S Zh.Ekpl.teor.Fiz., N73(1977), p.1271
2. Tagiyev Z.H., Kasumova R.J., Salmanova N.V., Kerimiva J. Opt.B: Quantum Sem.Opt., 3(2001), p.84-87.
3. Kasumova R.J. Raman scattering at the intracavity parametric interaction. Applied Optics, 2001, v.40, No.28, p.5517-5521.
4. Kasumova R.J. Gain coefficient of Raman scattering Anti-Stokes component. Journal of Applied Spectroscopy, 2001 68(5) 577-580.
5. Tagiyev Z.H. , Kasumova R.J Opt.Commun.,261(2006) p.258-265
6. Agrawal G. Nonlinear Fiber Optics. Academic, San-Diego, CA, 1995.


## NANOSTRUCTURED POR Si-CdSTE THIN FILMS

**Jabbarova P.E., Mammadov V.U.**

*Baku State University  
parijabbarova97@mail.ru*

*Nanostructure CdSTE thin film was fabricated by electrodeposition technique. To manufacture the heterojunctions, p-type c-Si wafers of (100) orientation were used as a substrate. Before anodization, the surface of the c-Si substrates were etched in an aqueous solution of HF and further washed in distilled water (at temperature of 80°C and ethyl alcohol and then dried in air. The current-voltage characteristics of the CdSTE/PS solar cell under dark conditions show that forward bias current variation approximately exponentially with voltage bias*

The variation of capacitance as a function of reverse bias voltage in the range of (0-1) V for Nano-CdSTE/PS heterojunction, which prepared at different etching times (10, 20 and 30) min are shown in Figure 1. It is observed from this figure that the capacitance decreases with increasing the reverse bias. This decreasing was non-linear, that the capacitance becomes constant approximately at high voltages.



**Fig. 1.** The variation of  $1/C^2$  as a function of reverse bias voltage for heterojunction Nano-CdSTE before (2) and after (3) HT

### References

1. Lincot D, Guillemoles JF, Taunier S, Guimard D, Sicx-Kurdi J, Chaumont A, Roussel O, Ramdani O, Hubert C, Fauvarque JP, Bodereau N, 2004, pp. 725-737.
2. Bamiduro O, Chennamadhava G, Mundale R, Konda R, Robinson B, Bahoura M, Pradhan A.K. Solar Energy. 2011, pp. 545-552.
3. Ribeaucourt L, Savidand G, Lincot D, Chassaing E. Electrochimica Acta. 2011, pp.6628-6637.

## XARİCİ ELEKTRİK VƏ MAQNİT SAHƏLƏRİNDE YERLƏŞƏN PARABOLİK KVANT ÇUXURUNDA ZONADAXİLİ OPTİK KEÇİDLƏR

Pirəliyeva S.İ.

Bakı Dövlət Universiteti  
pireliyeva.s@gmail.com

Şredinger tənliyinin həllindən xarici elektrik və maqnit sahələrində yerləşən parabolik kvant çuxurunda elektronun dalğa funksiyası və enerji spektri tapılmışdır. Elektronların zonadaxili keçidləri halında işığın udulma əmsali və sinma əmsalının dəyişməsi hesablanmışdır.

Kvantlanma oxu istiqamətində yönələn sabit elektrik sahəsində  $\mathbf{F}=\mathbf{F}(0, 0, F)$  və kvant çuxuru müstəvisinə parallel olan sabit maqnit sahəsində  $\mathbf{H}=\mathbf{H}(H, 0, 0)$  yerləşən parabolik kvant çuxuruna malik yarımkəcərıcı strukturda elektronun Şredinger tənliyi

$$\left[ \frac{1}{2m} (\hat{P} + \frac{e}{c} \mathbf{A})^2 + eFz + \frac{1}{2} m\omega_0^2 z^2 \right] \Psi(\mathbf{r}) = E\Psi(\mathbf{r}) \quad (1)$$

şəklində yazılır. Burada  $m$  – elektronun effektiv kütləsi,  $\hat{P} = -i\hbar\nabla$ ,  $\mathbf{A}=\mathbf{A}(0, -Hz, 0)$  – maqnit sahəsinin vektor potensialı,  $\frac{1}{2} m\omega_0^2 z^2$  – parabolik kvant çuxurunda elektronun potensial enerjisidir.

Verilmiş (1) tənliyinin həllindən elektronun dalğa funksiyası və enerji səviyyələri tapılır.

$$\psi_n(\mathbf{r}) = \frac{1}{\sqrt{S}} e^{i(k_x x + k_y y)} \frac{H_n(\frac{z - z_0}{a})}{\sqrt{2^n n!} \cdot \sqrt[4]{\pi a^2}} \exp\left(-\frac{(z - z_0)^2}{2a^2}\right) \quad (2)$$

$$E_n = \frac{\hbar^2 k_x^2}{2m} + \frac{\hbar^2 \omega_0^2}{(2m\Omega^2)} (k_y + k_{y_0})^2 + \hbar\Omega \left(n + \frac{1}{2}\right) - \frac{e^2 F^2}{2m\omega_0^2} \quad (3)$$

Burada,

$$a = \sqrt{\frac{\hbar}{m\Omega}}, \Omega^2 = \omega_0^2 + \omega_c^2, \omega_c = \frac{eH}{mc}, n = 0, 1, 2, \dots, \\ z_0 = \frac{eF - \omega_c \hbar k_y}{m\Omega^2}, k_{y_0} = -\frac{eF \omega_c}{\hbar \omega_0^2},$$

$S$  – kvant çuxurunun sahəsi,  $H_n$  – Ermit polinomudur.

(3)-dən göründüyü kimi enerji spektri ekvidistant altzonalardan ibarət olur, elektronun kvant çuxuru müstəvisində hərəkətinə uyğun dispersiya qanunu və effektiv kütləsi anizotropdur.

Polyarlaşma vektoru kvantlanma oxu istiqamətində yönələn işıq dalğasının təsiri nəticəsində elektronların altzonalararası düz keçidləri mümkündür  $\mathbf{k}=\mathbf{k}'$ . Zonadaxili altzonalararası optik keçidlər üçün dipol

momentinin (2) dalğa funksiyaları ilə hesablanan matris elementlərini aşağıdakı kimi yazmaq olar:

$$(ez)_{nn'} = \int \psi_n^* e z \psi_{n'} dz = \\ = a \left( \sqrt{\frac{n}{2}} \delta_{n', n-1} + \sqrt{\frac{n+1}{2}} \delta_{n', n+1} \right) \quad (4)$$

Buradan görünür ki yalnız qonşu altzonalararası düz optik keçidlər mümkündür.  $n' - n = 1$

Elektronların altzonalararası düz keçidləri halında optik udulma rezonans xarakteri daşıyır. Fotonun enerjisi  $\hbar\omega$  altzonalar arası enerji məsafəsinə  $\hbar\Omega$  – yə bərabər olduqda udulma əmsalı kəskin maksimuma malik olur.

$$\beta_{max} = \frac{n_e e^2 \hbar}{c \sqrt{\epsilon} m \gamma} \quad (5)$$

Burada  $n_e$  – elektronların konsentrasiyası,  $\epsilon$  – yarımkəcəricicinin dielektrik nüfuzluğu,  $\gamma$  isə udulma əyrisinin enini təyin edir.

Maqnit sahəsi intensivliyinin artması ilə rezonans tezliyi yüksək tezliklər oblastına sürüşür.

Sındırma əmsalının dəyişməsi foton enerjisinin  $\hbar\omega_{max} = \hbar\Omega \pm \gamma$  qiymətlərində maksimuma malik olur.

$$\Delta n_{max} = \pm \frac{n_e e^2 \hbar}{4 \sqrt{\epsilon} m \Omega \gamma} \quad (6)$$

Maqnit sahəsinin intensivliyinin artması ilə  $\Delta n_{max}$  qiyməti azalır,  $\omega_{max}$  tezlikləri isə yüksək tezliklər oblastına sürüşür.

### Ədəbiyyat

1. Muxtarov A.I. Kvant mexanikası. Bakı, "Maarif" nəşriyyatı, 1999.

## GÜCLÜ MAQNİT SAHƏSİNDE İFRATQƏFƏSLƏRDƏ AŞQAR SƏPİLMƏ ÜÇÜN RELAKSASIYA MÜDDƏTİ

Qəzənfərli R.X., Fiqarova S.R.

Bakı Dövlət Universiteti  
rustam.qazanfarli.xaliq@bsu.edu.az

Məlum olduğu kimi güclü maqnit sahəsi kinetik effektlərə ciddi təsir göstərir. Güclü  $B$  maqnit sahəsi ifratqəfəsin  $z$  oxuna paralel olduqda lay müstəvisində Landau kvantlanması baş verir və elektron spininin nəzərə alınması enerji səviyyələrinin Zeeman parçalanmasına gətirir. Bu halda ifratqəfəsdəki keçirici elektronların dispersiya qanunu aşağıdakı şəkildə olur:

$$\varepsilon(N, k_z, \sigma) = (2N+1)\mu_B + \varepsilon_0(1 - \cos(ak_z)) + g^* \sigma \mu_B B, \quad (1)$$

burada  $N = 0, 1, 2, \dots$  – Landau kvant ədədi,  $k_z$  – dalğa vektorunun  $z$  oxu istiqamətində toplananı,  $\sigma$  – məxsusi qiyməti  $\pm 1/2$  olan spin operatoru,  $\mu = (m_0/m_\perp)\mu_B$ ,  $m_0$  – sərbəst elektronun kütləsi,  $m_\perp$  – elektronun lay müstəvisindəki effektiv kütləsi,  $\mu_B = e\hbar/2m_0$  – Bor maqnetonu,  $g^*$  – spin parçalanma faktoru,  $\varepsilon_0$  – ifratqəfəsdə minizonanın yarımeni,  $a$  – ifratqəfəs sabitidir. Enerji spektri (1) şəklində olan nümunünün hal sıxlığı aşağıdakı kimi təyin olunur:

$$g_B(\varepsilon) = \frac{1}{2(\pi R_B)^2 a} \sum_{N,\sigma} (2\varepsilon_0 \varepsilon_z - \varepsilon_z^2)^{-1/2}, \quad (2)$$

burada,

$$\varepsilon_z = \varepsilon(N, k_z, \sigma) - (2N+1)\mu_B - g^* \sigma \mu_B B,$$

$R_B = (\hbar/eB)^{1/2}$  – maqnit uzunluğuudur. Qeyd edək ki, hal sıxlığı hər dəfə  $\varepsilon_z = 2\varepsilon_0$  olduqda məxsusiyətə malik olur. Əgər  $\varepsilon_z > 2\varepsilon_0$  şərti ödənilərsə hal sıxlığı enerjidən asılı olmayıb,  $g^*$  faktorunun böyük qiymətində maqnit sahəsindən xətti asılı olur.

Maqnit sahəsində güclü kvantlanma şəraitində kvazizərrəciklər aşqar ionlardan səpilərkən matris elementlərini Şredinger tənliyinin həllindən təpılmış dalğa funksiyaları əsasında hesablamaq lazımdır:

$$\varphi(x - x_0) = (R)^{-\frac{1}{2}} H_N((x - x_0)/R) \exp\left[-0.5((x - x_0)/R)^2\right], \quad (3)$$

burada,

$$x_0 = -R^2 k_y, \quad R = (\hbar/m_n \Omega)^{1/2}, \quad \Omega = eB/m_n.$$

Born yaxınlaşmasında matris keçid elementi aşağıdakı münasibət ilə təyin olunur:

$$|M_{kk'}|^2 = |\langle k' | U | k \rangle|^2 \quad (4)$$

harada aşqar ionlardan səpilmə üçün –  $U = (Ze^2/\chi r) e^{-r/\lambda}$ ,  $Z = ak_z$ ,  $\chi$  – dielektrik nüfuzluğu,  $\lambda$  – ekranlaşma radiusudur. Səpilmə potensialının Furye komponenti

$$U_q = (4\pi Ze^2/\chi)^2 (q^2 + \lambda^2)^{-1} \quad (5)$$

kimidir. (3)-(5) ifadələrini keçid ehtimalının

$$W(k, k') = (2\pi/\hbar) |\langle k' | U | k \rangle|^2 \delta(\varepsilon_{k'} - \varepsilon_k) \quad (6)$$

düsturunda yazaq. Relaksasiya müddətinin tərs qiymətinin

$$\tau^{-1} \approx W(\varepsilon)g(\varepsilon) \quad (7)$$

düsturunu nəzərə alsaq, aşqar ionlardan səpilmə zamanı zonalardaxili keçidlər üçün yükdaşıyıcıların zəif ekranlaşması halında ( $k_z \lambda \gg 1$ ) alarıq ki, relaksasiya müddəti  $k_z$ -dən asılı olub aşağıdakı ifadə ilə təyin olunur:

$$\tau_{\text{zonaldaxili}}^{-1} = aR/(4\tau_0 \lambda^2 Z), \quad (8)$$

burada,  $\tau_0 = m_\perp (8\pi a N_a \hbar)^{-1} (r_B/a)^{1/2}$ ,  $\lambda = (4\pi e^2 n / \chi \varepsilon_0)^{1/2}$  – ekranlaşma radiusu,  $r_B = \chi \hbar^2 / me^2$  – Bor radiusu,  $N_a$  – aşqarların konsentrasiyasıdır.

Qeyd etmək lazımdır ki, maqnit sahəsi səpilmənin elastikliyini azaldır.

## GAAS ƏSASLI ŞOTTKİ DİODUNUN DÜZ İSTİQAMƏTDƏ VAX-NA ƏES-NİN TƏSİRİ

Məmmədov R.Q., Aslanova Ə.R., İsamalıyeva T.E.

Bakı Dövlət Universiteti

turacisamali2@gmail.com

*Real Şottki diodlarında cərəyan axınının istiqamətdən asılılığının mürəkkəb xarakter daşımاسında kontaktda yaranan əlavə elektrik sahəsinin olduğu müəyyən edilmiş, periferiya boyunca əlavə gərginlik düşgüsü və onun kontakt diametrindən asılılığı aşkarlanmışdır.*

Metal – yarımkəcərici keçidlərin ikili – omik bəzən düzləndirmə (diód) xassələrinə malik olması elektron texnikasının müxtəlif sahələrində istifadə olunun elektrik sxemlərinin hazırlanmasında geniş tətbiq olunur. Müxtəlif yarımkəcərici cihazlaraın dövrəyə qoşulmaları üçün omik xassəyə malik olmaları ilə yanaşı, MYK (Şottki diodu (ŞD)) düzləndirici elementlər kimi də istifadə edilir. Real ŞD-də cərəyan axınında bəzən fundamental Bete nəzəriyyəsindən kənarəcixmalar müşahidə olunur ki, bunun da əsas səəblərindən birinin kontaktda əlavə elektrik sahəsinin (ƏES) təsiri olduğu güman edilir [1].

Müəyyən edilmişdir ki, ƏES-li ŞD ikiçəpərli energetik modelə xarakterizə edilir və onun düz istiqamətdə VAX-1 aşağıdakı düsturlar ilə ifadə olunur [2]:


$$I_F = I_{F1} + I_{F2} = S_1 AT^2 \exp\left(-\frac{\Phi_{B1} + q\beta_1 U}{kT}\right) \left[ \exp\left(\frac{qU}{kT}\right) - 1 \right] + \\ + S_2 AT^2 \exp\left(-\frac{\Phi_{B2} + q\beta_2 U}{kT}\right) \left[ \exp\left(\frac{-qU_C + qU}{kT}\right) - 1 \right] \quad (1)$$

Bu düsturda ŞD-də  $I_F$  düz istiqamətdə axan ümumi,  $I_{F1}$  kontakt daxili və  $I_{F2}$  periferiya cəriyanlarıdır. Müxtəlif dametrlı Au-nGaAs ŞD-lərin düz istiqamətdə potensial çəpərinin  $\Phi_B$  hündürlüğünün və ƏES-nin  $U_C$  gərginlik düşgüsünün ölçülən qiymətləri cədvəl 1-də verilmişdir.

Cədvəl 1

| D. mkm        | 5     | 15    | 30    | 50    | 100   | 200   | 500   |
|---------------|-------|-------|-------|-------|-------|-------|-------|
| $\Phi_B$ , eV | 0,871 | 0,887 | 0,891 | 0,891 | 0,894 | 0,894 | 0,894 |
| $U_C$ , mV    | 130   | 090   | 70    | 50    | 30    | 20    | 0     |

Cədvəldəki kəmiyətləri (1)-də nəzərə alaraq müxtəlif ŞD-lərin düz istiqamətdə VAX-1 hesablanmış və təcrübi ölçməyə uyğunluğu şəkil 1-də göstərilmişdir.



Şəkil 1

### Ədəbiyyat

1. Мамедов Р.К. Контакты металл – полупроводник с электрическим полем пятен. Баку, БГУ, 2003, 231 с.
2. Mamedov R.K., Aslanova A.R. 2019, v.136, p.106297.


## DÜZLƏNDİRİCİ ŞOTTKİ KEÇİDLƏRİNİN İKİÇƏPƏRLİ ENERGETİK QURULUŞU

Məmmədov R.Q., Musayeva N.M., Əlizadə L.E.

Bakı Dövlət Universiteti  
musayevanarmin@gmail.com

Düzləndirici Şottki keçidlərində metal və yarımkəcīrinin sərhəd səthinin məhdudluğunu hesabına periferiya boyunca səthaltı hissədə əlavə elektrik sahəsi və potensial düşgüsü yaranır. Bu səbəbdən, AQM təsvirlərlə aşkar edildiyi kimi, real Şottki keçidləri ikiçəpərlə energetik quruluşla təsvir olunur.


Elektron qurğularında geniş istifadə olunan düzləndirici metal – yarımkəcīri keçidlərdə (Şottki diodları (SD)) son illər müəyyən olunmuşdur ki, Si və GaAs əsaslı SD-lərdə sərhəd səthi ilə onu əhatə edən metal və yarımkəcīrinin sərbəst səthləri arasındaki potensiallar fərqi hesabına periferiya boyunca kontaktaltı hissədə əlavə elektrik sahəsi (ƏES) və bunun təsiri hesabına isə real SD-də əks istiqamətə yönələn əlavə  $U_c$  gərginliyi yaranır [1].



Şəkil 1

Şəkil 1, a və b-də Au-nGaAs SD-lərin AQM relyef və potensial təsvirləri göstərilmişdir. Şəkildən aydın görünür ki, kontaktın qırığında yerləşən  $l$  enə malik həlqə daxilində potensial kəskin dəyişir, yəni, aşkar edilir ki, real diodlar iki potensial çəpər formalaşır.

Real SD potensial çəpərlərinin hündürlükləri  $\Phi_{B1}$  və  $\Phi_{B2}$  olan ikiçəpərlə energetik quruluşlu olur. SD-nin bu modeli müxtəlif  $U$  xarici gərgilik üçün şəkil 2-də göstərilmişdir.



Şəkil 2

$U=0$  olduqda, ŞD-nin periferiya hissəsində  $U_C$  gərginlik düşgüsü olduğundan diod qısa qapanarsa, xarici dövrədən  $I_o$  cərəyan axar:

$$I_o = S_p A T^2 \exp\left(-\frac{\Phi_{BO}}{kT}\right) \left[ \exp\left(-\frac{qU_c}{kT}\right) - 1 \right].$$

### Ədəbiyyat

- Мамедов Р.К.** Контакты металл – полупроводник с электрическим полем пятен. Баку, БГУ, 2003, 231 с.
- Mamedov R.K., Aslanova A.R.** Superlattices and Microstructures, 2018, v.118, p.131–142.

## **$Cu_3In_5S_9$ – METAL(NZ) FOTOKATALİZATORUNUN HİDROGEN EMALINDA EFFEKTİVLİYİ**


**Mirsultanova R.M.**

*Bakı Dövlət Universiteti*  
*reyhan.mirsultanova.mirrafiq@bsu.edu.az*


Hal-hazırda alternativ enerji mənbələrinin istifadəsi və onlardan istifadə olunmasının effektivliyinin artırılması yollarının müəyyən edilməsi ən problematik və həlli axtarılan məsələlərdir. Yarımkeçiricilər əsasında suyun fotokatalitik parçalanması ilə hidrogen istehsalı da belə məsələlərdən biridir.

$Cu_3In_5S_9$  yarımkeçirici birləşməsindən istifadə etməkiə, suyun parçalanması ilə hidrogenin istehsalında tətbiq olunan yüksək effektivlikli fotokatalizator hazırlanması çox ümidi vericidir [7].  $Cu_3In_5S_9$  kristalının fundamental udma oblastında udma əmsalı  $10^5 \text{ sm}^{-1}$  tərtibindədir və fotohəssaslıq oblastı günəşin yer səthindəki enerji spektrinin əsas oblastını (1,5-3,2 eV) örtür. Ona görədə  $Cu_3In_5S_9$  toz və nazik təbəqə formasında fotoelektronikada tətbiq olunur.

İşdə  $Cu_3In_5S_9$  nazik təbəqəsi tərəfimizdən vakuumda ani olaraq termik buxarlandırma üsulu ilə alınmışdır. Stexiometrik  $Cu_3In_5S_9$  tərkibə uyğun nisbətdə ümumi kütləsi 20 qr olan ilkin komponentlər qarışığında ampulada bilavasitə əridilərəksintez olunmuşdur. Sintezdən sonra maddə polikristallik quruluşa malik olmuşdur. Maddənin 4-5 qr hissəsi üyüdülrək, orta ölçüsü 100 mkm olan toz halına salınmışdır. Vakuumda  $200^\circ\text{C}$  temperatura qədər qızdırılmış qrafit soba içərisinə xüsusi qurğu vasitəsi ilə tökülen tozlar ani buxarlandırılaraq altlıq üzərinə çöküdürülmüşdür. Altlıq lövhə olaraq təmiz və səthinə  $In_2O_3$  çöküdürülmüş şüşə istifadə olunmuşdur. Bu üsulla alınan təbəqənin fotohəssaslığının spektri kristalın uyğun spektri ilə oxşardır [8].  $Cu_3In_5S_9$  nazik təbəqəsinə təsir edən işıq elektron-deşik cütünü yaradır və təbəqənin səthinə adsorbsiya olunmuş  $\text{NaSO}_4$  molekullar ilə yarımkeçirici kontaktında yaranmış kontakt potensialları fərqi su molekullarını dissosasiya etdirərək  $2OH^-$  və  $2H^+$  ionlarını seqreqəsiya etdirir. Bu ionların məhlulda neytrallaşma reaksiyası



kimi gedir. Bu reaksiya məhsulu olan  $2\text{H}_2\text{O}$  molekulu yarımkeçirici səthindəki  $2e^-$  elektronu udaraq hidrogen molekulunun yaranmasına səbəb olur:



Cərəyan mənbəyindən elektrodlara tətbiq edilmiş gərginlik 1,23 V təşkil etmişdir.  $Cu_3In_5S_9$  nazik təbəqəsinin üzərinə  $120 \text{ mVt/sm}^2$  intensivlikli

şüalanma düşən halda hidrogen qazının ayrılma səli  $7 \text{ Liter}/(\text{saat}) \cdot (\text{metr})^2$ <sup>2</sup> qədər olmuşdur. Reaksiyanın gedişinə sərf edilən elektrik enerjisinin miqdarına nəzərən istehsal olunan hidrogenin yaranması ilə ayrılan istilik miqdarının effektivlik əmsalı  $3,2\%-ə$  bərabər olmuşdur.

**Ədəbiyyat**

1. Kudo A., Miseki Y. Chem. Soc. Rev. 2009, 38, 253-278.
2. Zhang, X.H., Peng T.Y., Song S.S. J. Mater. Chem. A 2016, 4, 2365-2402.

## AŞAĞI TEMPERATURRLARDA ALINMIŞ PBTE TƏBƏQƏSİNİN EPİTAKSİYASI

Sərməsov S.N., Rəhimov R.Ş.

Bakı Dövlət Universiteti

ssarmasov@rambler.ru

Altlığın aşağı ( $T_a=25-40^{\circ}\text{C}$ ) temperaturlarında  $\text{A}^{\text{IV}}\text{B}^{\text{VI}}$  tip yarımkəcirici birləşmələrin epitaksiya üsulu ilə nazik təbəqələrinin yaradılma imkanları müəyyənləşdirilmişdir.

Qurğunun halkogenlərinin epitaksial təbəqələrinin otaq temperaturunda göyərdilmə imkanları [1] işində göstərilmişdir. Bu problem olduqca böyük elmi və praktiki əhəmiyyət kəsb etdiyindən, mükəmməl öyrənilməkdədir. Müxtəlif heterokeçidlər və çoxqatlı strukturların yaradılması prosesində qonşu layarda olan atomların diffuziyasını zəiflətmək üçün aşağı temperaturlarda göyərdilmə xüsusü əhəmiyyət kəsb edir. Digər tərəfdən atom və molekulların qəfəsin lazımı yerlərində yerləşməsi səth absorbsiyası ilə müşayət olunduğundan göyərdilmə prosesi nisbətən yuxarı temperaturlarda aparılmalıdır. Bu baxımdan heterokeçidləri və çoxlaylı strukturların yaradılmasında hər iki amil nəzərə alınaraq kompromis variant tapılmalı, atomların məhdud diffuziyası şəraitində kifayət qədər yüksək keyfiyyətli təkmil epitaksial təbəqələrin yaradılmasına nail olunmalıdır.

Bizim tədqiqatlarımızdan alınır ki, göyərdilmiş PbTe təbəqələrində molekulların altlıq üzrə yürüklüyü kifayət qədər yüksəkdir. Elektronoqrafik tədqiqatlardan alınan şəkildəki böyük ləkə hətta otaq temperaturunda belə kifayət qədər səlis istiqamətlənmış kristalçıqların əmələ gəlməsini göstərir. Sonuncu yalnız molekulların altlıq üzrə böyük yerdəyişmələri baş verdikdə mümkündür. Bu amil həmçinin PbTe-monokristal nazik təbəqələrinin alınmasında müsbət rola malik olur (şəkil 1).



Şəkil 1

Slyuda altlığında alınmış PbTe nazik təbəqəsinin elektronoqramması  $v_k=4.0 \text{ nm/san}$ ,  $d=50 \text{ nm}$ ,  $T_a=30^{\circ}\text{C}$ .

Bizim tərəfdən molekulların altlıq üzrə çökdürülməsinin yüksək hərəkətliliyi dissosasiya baş verməməsi ilə izah edilir. Otaq temperaturunda alınan *PbTe* epitaksial təbəqələri qeyri-tarazlıqlıdır, çünki ifrat doyma bu halda

yüksək temperaturlu təbəqələrə nəzərən bir neçə tərtib böyükdür. Altlığıın temperaturu  $30^0\text{S}$  olduqda alınan  $PbTe$  nazik təbəqələrinin əsas parametrləri (1), (2) ifadələri əsasında hesablanaraq cədvəldə təqdim olunmuşdur.

$$I = P_b A_0 k / ne^2 (2\pi nk T_b)^{-1/2} \quad (1)$$

$$\sigma = 5.1 \cdot 10^{-5} P_b / P_0 (T_a / T_b)^{1/2} \quad (2)$$

$T_a=30^0\text{S}$

| $T_{\text{bux}}, K$ | $P_{\text{bux}}, \text{mm.c.st.}$ | $I, sm^{-2} \cdot san^{-1}$ | $P_{\text{ef}}, \text{mm.c.st.}$ | $\sigma = \frac{P_{\text{ef}}}{P_0}$ |
|---------------------|-----------------------------------|-----------------------------|----------------------------------|--------------------------------------|
| 900                 | $8.0 \cdot 10^{-3}$               | $2.4 \cdot 10^{13}$         | $2.2 \cdot 10^{-7}$              | $1.5 \cdot 10^{19}$                  |
| 940                 | $2.6 \cdot 10^{-2}$               | $8.6 \cdot 10^{13}$         | $7.6 \cdot 10^{-7}$              | $5.5 \cdot 10^{19}$                  |
| 1075                | $8.5 \cdot 10^{-1}$               | $2.5 \cdot 10^{15}$         | $2.3 \cdot 10^{-5}$              | $1.6 \cdot 10^{21}$                  |
| 1175                | 6.8                               | $1.9 \cdot 10^{16}$         | $1.7 \cdot 10^{-4}$              | $1.2 \cdot 10^{22}$                  |

#### Ədəbiyyat

- Нуриев И.Р. Структура и особенности морфологии поверхности эпитаксиальных пленок халькогенидов A4B6// Кристаллография, 2009, т.54, №7, с.1228-1229.

## HG<sub>1-x</sub>Cd<sub>x</sub>TE KRİSTALINDA ELEKTRON QAZININ MAQNİTİZMİ

Sultanova S.S.

Bakı Dövlət Universiteti  
sahile.sultann@gmail.com

Son zamanlar dar qadağan zolaqlı Hg<sub>1-x</sub>Cd<sub>x</sub>Te yarımkəcəricilər və onların əsasında hazırlanan strukturlar tədqiqatçıların diqqət mərkəzindədir. Son iyi mi ildə nanotexnologiyanın güclü inkişafı sayəsində Hg<sub>1-x</sub>Cd<sub>x</sub>Te bərk məhlulunun yüksək keyfiyyətli həm həcmi təbəqələrinin, həm də kvant quyulu HgTe/CdHgTe heterostrukturlarının yaradılması mümkün oldu [1,2]. Bu yarımkəcəricilərin unikal xassələri, o cümlədən də tərkibdən və təzyiqdən asılı olaraq qadağan zolağının enini dəyişmək mümkündüyü, onların tətbiq imkanlarını artırır. Hazırda bunların əsasında müxtəlif diapazonlarda işləyən diodlar, detektorlar, tranzistorlar, lazerlər hazırlanır. Bununla yanaşı bu kristalların və onların əsasında yaradılan strukturların kinetik, optik və maqnit xassələrinin tədqiqi geniş vüsət almaqdadır.

Təqdim olunan işdə Hg<sub>1-x</sub>Cd<sub>x</sub>Te yarımkəcərici kristalında Keyn modelində [3,4] elektron qazının maqnitizmi məsələsinə baxılmışdır. Bu modeldə z oxu boyunca yönəlmış kvantlayıcı maqnit sahəsində Şredinger tənliyinin həllindən bu qazı təşkil edən elektronların enerji spektri tapılmışdır. Bu spektrin özəlliyi ondadır ki, o, qadağan zolağının enindən asılıdır. Bu enerji spektrinin əsasında böyük termodinamik potensial hesablanmış, daha sonra isə maqnitlənmə, maqnit qavrayıcılığı üçün maqnit sahəsindən və qadağan zolağının enindən asılı analitik ifadələr alınmışdır. Maqnit sahəsinin zəif və güclü halları araşdırılmışdır. Maqnitlənmənin qadağan zolağının enindən asılılıq əyrisi qurulmuşdur. Qadağan zolağının konkret qiymətlərində maqnitlənmənin maqnit sahəsində asılılığı müəyyən edilmişdir. Göstərilmişdir ki, maqnit sahəsinin müəyyən qiymətindən sonra maqnitlənmə doyma halına gəlir.

### Ədəbiyyat

1. Li He, Dingjiang Yang, Guoqiang Ni. Technology for Advanced Focal Plane Arrays of HgCdTe and AlGaN. National Defense Industry Press, Beijing and Springer-Verlag Berlin Heidelberg (2016)
2. **Rogalski A.**, Infrared Detectors, second ed., CRC Press, 2010.
3. **Lew Yan Voon L.C., Willatzen M.** Perturbation Theory-Kane Models. In: The **kp** Method. Springer, Berlin, Heidelberg (2009)
4. **Kane E.O.** "Band Structure of Indium Antimonide". Journal of Physics and Chemistry of Solids. 1, 249 (1957)

## YÜKDAŞIYICILARIN QEYRİ TARAZLIQ HALINDA YARANAN MAQNİT SAHƏSİ

**Xalidova Ş.M.**

*Baki Dövlət Universiteti*  
*xalidshems@gmail.com*

Koordinatdan və  $\nabla T$ -dən asılı olmayan plazmaya baxaq. Fərz edirik ki,  $L = T/|\nabla T|$ -dən sonrakı məsafə kiçikdir. Beləliklə bu aralıqda temperatur dəyişməsi böyük deyil.

$\Delta\rho/\rho = -\nabla T/T$  olsa,  $\nabla T$  olduqda da plazma stasionar şəraitdə ola bilər,  $\rho$  - plazmanın sıxlığıdır. Bu plazmada elə zəif  $H$  maqnit sahəsi yaradaq ki, elektronların  $\Omega_l$  larmor tezliyi toqquşma tezliyi ilə  $1/\tau$  qədər kiçik olsun. Nümunədə cərəyan səli sıxlığı bu şəkildə olur:

$$\vec{J} = \sigma \vec{E}^* + \sigma' [\vec{E}' \vec{H}] - \alpha \nabla T - \alpha' [\nabla T \vec{H}]$$

$$\vec{E}^* = \vec{E} + \frac{[\vec{V} \vec{H}]}{c} - \frac{T}{e} \frac{\nabla n}{n}, \quad e > 0$$

Başlanğıc koordinatı ekvivalent seçək

$$\nu_m k^2 \frac{\partial H_{\perp\infty}}{\partial \zeta} - k [(U + \nu_T - \nu - \nu_3) H_{\perp\infty}] = -c \operatorname{rot} E', \quad (\text{const} = 0)$$

$$\frac{\partial H_{\perp\infty}}{\partial \zeta} - \frac{1}{\nu_m k} [(U + \nu_T - \nu - \nu_s) H_{\perp\infty}] = -\frac{c}{k \nu_m} E'$$

$$\frac{d}{d\zeta} H_{\perp\infty} e^{-\int \frac{U+\nu_T-\nu-\nu_s}{k\nu_m} d\zeta'} = -\frac{c}{k \nu_m} E' e^{-\int \frac{U+\nu_T-\nu-\nu_s}{k\nu_m} d\zeta'}$$

$H'_\perp(\zeta, t) = e^{i\mu t} X(\zeta)$  əvəz etsək  $\nu = \nu(\zeta)$  formasını alsaq onda aşağıdakı tənliyi alarıq

$$\nu_m k^2 X'' + (k\nu - \omega_T) X'(\zeta) - \left( k \frac{\partial \nu}{\partial \zeta} + \mu \right) X = 0$$

$$\omega_r = \omega - k(\nu_T - \nu)$$

$$H(\zeta, t) = H_\infty(\zeta) - \frac{1}{2\pi} \int_{-\infty}^{\infty} dx \int_{-\infty}^{\infty} d\zeta' H_\infty(\zeta') \times$$

$$\times \exp \{ix[\zeta - \zeta' + (\omega - \omega_T)t - \nu_m k^2 x^2 t]\} =$$

$$= H_\infty(\zeta) - (4\pi \nu_m R^2 t)^{-1/2} \int_{-\infty}^{\infty} H_\infty d\zeta' \left[ -\frac{(\zeta - \zeta' + \omega t - \omega_T t)^2}{4\nu_m R^2 t} \right].$$

Burada,  $\omega$  – dalğanın tezliyi,  $\omega_T$  – termomaqnit dalğa tezliyidir,  
 $\mu = -ix(\omega - \omega_T) - v_m R^2 H^2$ .

**Ədəbiyyat**

1. **Ansельм А.И.** – Введение в теорию полупроводников, изд. Второе дополнительное и переработанное, г. Москва, «Наука»-1978 г. Главная редакция физико-математической литературы, стр. 513-523.
2. **Гуревич Л.Э.** Возникновение магнитного поля и термомагнитные волны в неравновесной плазме. Журнал Экспериментальной и теоретической физики, 1963, выпуск 2, стр. 548-555
3. **Аскеров Б.М.** Электронные явления переноса в полупроводниках. Москва, «Наука»-1985 г., Главная редакция физико-математической литературы, стр. 262-278.

## Bölmə 3 BİOFİZİKA VƏ MOLEKULYAR FİZİKA

### POLİETİLENQLİKOL-DEKSTRAN-SU İKİFAZALI SİSTEMİNİN ƏSAS XARAKTERİSTİKALARI


Şahbazova G.M., Hüseynli A.Ç.

Bakı Dövlət Universiteti  
aytac\_ha@mail.ru

Təqdim olunan işdə ikifazalı PEQ-dekstran-su sisteminə baxılmış, sistemin əsas hal xarakteristikası olan binodal əyrisi və birləşdirici xətti qurulmuşdur.

İkifazalı sulu polimer sistemləri ilk dəfə XIX əsrin ortalarında İsviç tədqiqatçısı P.O. Albertson tərəfindən tədqiq edilmişdir.<sup>[1]</sup> O, göstərmişdir ki, zülallar, nuklein turşuları və s. kimi bioloji mənşəli maddələri, hüceyrə, virus və s. kimi bioloji hissəcikləri ikifazalı sistemlərdə həll etdiyidə, həmin maddələrin sistemin eyni zamanda tarzlılıqda olan fazaları arasında qeyribərabər paylanması baş verir ki, bu da həssas və dayanıqsız struktura malik olan bioloji maddələrin hissəciklərini onların nativ xüsusiyətlərini saxlamaqla əldə etməyə imkan verir. Belə ki, ikifazalı sulu sistemlərin hər iki fazasının əsasını su təşkil etdiyindən bu sistemlərdən bioloji hissəcikləri yumşaq ayırmaq məqsədlə istifadə etmək çox əlverişlidir. İkifazalı sistemlərin, eyni zamanda mövcud olan və bir-birindən hidrofobluqlarına görə fərqlənən fazaları arasında bioloji maddələrin paylanmasıın araşdırılması, çoxkomponentli, çoxfazalı sistem olan canlı orqanizmdə gedən bir sıra proseslərin o cümlədən maddələr mübadiləsi prosesinin bəzi məqamlarına aydınlıq gətirə bilər. İkifazalı sistemlərin əsas spesifik cəhəti də məhz onların tərkibinin insan orqanizminin 75-80%-ni təşkil edən sudan ibarət olmasıdır.<sup>[2]</sup>

Təqdim olunan işdə ikifazalı PEQ-dekstran-su sisteminə baxılmış, sistemin əsas hal xarakteristikası olan binodal əyrisi və birləşdirici xətti qurulmuşdur. İkifazalı sulu polimer sistemlərinin binodalı dedikdə  $C_{pol1}$  və  $C_{pol2}$  koordinat sistemində bırfazalı oblastdan ikifazalı oblasta keçən nöqtələrin həndəsi yeri başa düşülür.



**Şəkil 1.** PEQ-dekstran-su sisteminin tipik binodal əyrisi və birləşdirici xətt  
**Şəkil 1.** PEQ-dekstran-su sisteminin tipik binodal əyrisi və birləşdirici xətt

İkifazalı sistemin başqa bir xarakteristikası binodal əyrisinin birləşdirici xəttidir. İkifazalı oblastdan götürülmüş ixtiyarı O nöqtəsinin koordinatlarına uyğun sistem termodinamik tarazlıq halında ikifazaya ayrılır, aşağı və yuxarı fazanın polimer tərkibinə uyğun gələn nöqtələr koordinat müstəvisində qeyd olunur (müvafiq olaraq A və B). Bu üç nöqtəni birləşdirən xətt (AOB) birləşdirici xətt adlanır. Təcrübələr göstərir ki, verilmiş polimer cütü üçün bu birləşdirici xətlər paraleldir. Başqa sözlə, birləşdirici xətlərin meyl bucaqları təqə verilmiş sistem üçün sabittir. Birləşdirici xəttin üzərində götürülmüş istənilən nöqtəyə uyğun sistemin eyni zamanda mövcud olan fazalarının (aşağı, yuxarı) polimer tərkibi eynidir, fazalar ancaq həcmərinə görə fərqlənirlər.

#### Ədəbiyyat

1. Альбертсон П. Разделение клеточных частиц и макромолекул – М: Мир, 1974, 381 с.
2. Məsimov E.Ə. Bioloji sistemlərdə suyun rolu. Hidrofobluq. B.: 2008, 328 s.

## KALİUM BROM DUZUNUN SULU MƏHLULUNDAN İONLARIN HİDRATASIYA ƏDƏDİNİN REFRAKTOMETRİK ÜSULLA TƏYİNİ

Quliyeva A.Q., Həsənov A.Ə., Məsimov E.Ə.

Bakı Dövlət Universiteti  
aytac.guliyeva86@gmail.com

Təqdim olunan işdə kalium bromun duru sulu məhlullarının refraksiya xassələri tədqiq edilmişdir. İonların hidratlaşma ədədləri refraktometrik metodla hesablanmışdır, elmi ədəbiyyatla müqayisəsi verilmişdir.

Məlum olduğu kimi hidratlaşma məhlullarda həll olan maddə ilə həllədici molekulları arasında qarşılıqlı təsirin nəticəsidir. O, maddələrin suda həll olmasını, elektrolitik dissosiasiyani şərtləndirən mühüm faktorlardan biridir.

Suyun iştirakı ilə gedən digər reaksiyalardan fərqi olaraq hidratlaşma ilə prosesində su molekulları dağılmır.

Bildiyimiz kimi su molekulları elektrik yüklü atom və molekullarla əlaqədə olurlar. KBr kristalını suya daxil etdikdə suyun bipolyar molekulları  $K^+$  və  $Br^-$  ionlarının uyğun qütbləri ilə qarşılıqlı təsirə girərək onları bir-birindən aralayırlar. Nəticədə bu ionlar hidratlaşmış şəkildə tədricən məhlula keçirlər.

Məhlulda ionların hidratasiyasını öyrənərkən bu hadisəni adətən su molekullarının bu və ya digər sayı ilə ionların əlaqəsi kimi başa düşülür. İonların hidratasiyasını ionun hidratlaşma ədədi adlanan ionla ion-dipol əlaqəsi yaranan su molekullarının sayı ilə xarakterizə edirlər.

Hidratasiya ədədinin təyini üçün çoxsaylı metodlar mövcuddur və bu metodlarla eyni bir ion üçün alınan hidratasiya ədədləri bir-birindən fərqlənir [1,2]. Bu müxtəlifliyə səbəb təcrübə şərtləri, temperatur, konsentrasiya faktorlarıdır. Ona görə də hər yeni metodla hidratasiya ədədinin təyin olunması maraqlıdır. Bu yeni metodlardan biri də Məsimov E.Ə, Abbasov H.F. tərəfindən hazırlanmış refraktometrik üsuludur.

Biz işdə [1]-dən istifadə edərək KBr duzunun suda məhlulunda ionların hidratasiya ədədini təyin etmişik.

[1]-ə əsasən ionların hidratasiya ədədlərinin ( $h_1$ ,  $h_2$ ) cəmi üçün aşağıdakı ifadədən istifadə edilib:

$$h_1 + h_2 = \frac{3Mtg\Phi}{\rho N_A \alpha_{H_2O}} - i(\frac{r_{K^+}}{r_{H_2O}})^3 - j(\frac{r_{Br^-}}{r_{H_2O}})^3 \quad (1)$$

Burada  $M$  – verilmiş maddənin molyar kütləsi,  $\rho$  – məhlulun sıxlığı,  $N_A$  – Avagadro ədədi,  $\alpha_{H_2O}$  – su molekulunun poliarlaşma əmsalı,  $r_{H_2O}$  – su molekulunun radiusu,  $r_{K^+}$  və  $r_{Br^-}$  uyğun olaraq kation və anionun radiusları,  $i$  və  $j$  valentlikdir.  $tg\Phi \frac{n^2-1}{n^2+2}$  – c asılılığında bucaq əmsalıdır. Elmi ədəbiyyatda

olan qiymətlərə (Mişenko su molekullarının və ionların rdiusuna nisbətdə  $h_K^+ + h_{Br^-} = 16$ , Remi ionların müqavimətinə nisbətdə  $h_K^+ + h_{Br^-} = 24$ ) yaxın qiymət alınmışdır ( $h_1 + h_2 = 24.2$ ). Gələcək işlərimizdə bir sıra polimerlərin ionların hidratasiya ədədinə təsirinin öyrənilməsi nəzərdə tutulmuşdur.

#### **Ədəbiyyat**

- Масимов Э.А., Аббасов Х.Ф.**, Рефрактометрическое определение числа гидратации ионов в разбавленных водных растворах сульфата магния, Журнал Физической Химии, т. 86, № 3, 2012, с.470-472
- Балданов М.М. и др.**, Неэмпирический расчет сольватных чисел ионов в растворах, ДАН СССР. 1989. т. 308. №1. с.106-110.

## ВЛИЯНИЕ НЕКОТОРЫХ СОЛЕЙ НАТРИЯ НА РАЗДЕЛИТЕЛЬНУЮ СПОСОБНОСТЬ ВОДНОЙ ДВУХФАЗНОЙ СИСТЕМЫ ПЭГ-НАТРИЕВАЯ СОЛЬ ЛИМОННОЙ КИСЛОТЫ-ВОДА

**Шахбазова Г.М., Масимов Э.А., Заславский Б.Ю.**

*Бакинский Государственный Университет*  
*shahbazova.gunel@mail.ru*

*В данной работе приведены результаты исследований фазовой диаграммы двухфазной системы ПЭГ-натриевая соль лимонной кислоты-вода и влияние исследованных солей на разделительную способность этой двухфазной системы.*

Как известно, при смешивании водных растворов двух полимеров или водных растворов одного полимера и водных растворов некоторых неорганических и органических солей в определенном интервале концентраций фазообразующих компонентов, система расслаиваются на две жидкие фазы [1,3].

В результате систематических исследований большего количества водно-двузвазных систем (ВДС) появился новый универсальный, мягкий, экономически выгодный метод разделения и очистки различных веществ, в том числе и биологических материалов основанного на неравномерном распределении этих веществ между равновесными фазами двухфазной системы [2].

В представленной работе изучена разделительная способность ( $n^*$ ) водной двухфазной системы ПЭГ-6000-натриевая соль лимонной кислоты – вода характеризующая различие в структурах водной среды в фазах водно-двузвазных систем при  $T=298,15\text{ K}$  в отсутствии и присутствии различных добавок (сульфат натрия, карбонат натрия, нитрат натрия).

Полученные результаты показывают, что добавление этих солей в водно-двузвазных систем приводит к изменению разделительной способности двузвазной системы (в присутствии нитрата натрия  $n^*\approx 12,6$ , сульфата натрия  $n^*\approx 14,7$ , карбоната натрия  $n^*\approx 13,5$ , тогда как  $n^*\approx 9,3$  в отсутствии добавок).

Значительное увеличение разделительной способности исследованной водно-двузвазных систем при введении этих солей свидетельствует о том, что эти соли стабилизирует структуру водного окружения в фазах водно-двузвазных систем.

**Литература**


1. Альбертсон П. Разделение клеточных частиц и макромолекул. – М: Мир, 1974, 381 с.
2. Masimov E., Bagirov T., Zaslavsky B. Separation ability of aqueous polymer two-phase systems // Journal of Qafqas University, 2007, N19, p.26.
3. Albertson P.A. Particle fractionation in liquid two-phase systems. Biochim. Biophys. Acta. – 1958, -27, N2, p.378-394.

## SUDA PEQ MAKROMOLEKULUNUN KONFORMASIYASINA TEMPERATURUN TƏSİRİ

Cəfərova N.S.

*Bakı Dövlət Universiteti*  
*ceferovanigar36@gmail.com*

Canlı orqanizmlərin funksional fəaliyyəti onları təşkil edən biopolimerlərin su mühitindəki konformasiyasından və ölçülərindən kəskin asılıdır. Bu mənada makromolekulların konformasiyasının, o cümlədən, bəzi parametrlərinin təyini olduqca mühümdür. Biopolimerlərin bir nümayəndəsi olan polietilenqlikol (PEQ) bir çox xarakterik xüsusiyyətlərinə görə sənayenin müxtəlif sahələrində geniş tətbiq olunur. Əksər hallarda PEQ-in özündən yox, onun sulu məhlullarından istifadə olunur. Odur ki, müxtəlif molekul kütləli PEQ-lərin sulu məhlullarının tədqiqi böyük əhəmiyyət kəsb edir [1].



**Şəkil 1.** Su-PEQ sistemində Mark-Kun-Xauvinq düsturundakı  $\alpha$  parametrinin temperaturdan asılılığı

İşdə molekul kütlələri 1000, 1500, 3000, 4000 və 6000 olan PEQ-lərin suda məhlullarının  $20\text{--}50^{\circ}\text{C}$  temperatur və  $0\text{--}5 \text{ g/dl}$  konsentrasiya intervalında kinematik özlülüyü ölçülmüşdür. Kinematik özlülüyünün təcrübə qiymətlərinə əsasən baxılan molekul kütləli PEQ-lərin suda məhlullarının tədqiq olunan temperatur intervalında xarakteristik özlülükleri təyin edilmişdir, xarakteristik özlülüyə görə isə Mark-Kun-Xauvinq düsturuna daxil olan  $\alpha$  parametri hesablanmışdır və  $\alpha$ -nın temperaturdan asılılığı təhlil olunmuşdur.

Mark-Kun-Xauvinq düsturuna daxil olan  $\alpha$  parametri, məhlulda polimer makromolekulunun formasını müəyyənləşdirməyə imkan verən kəmiyyətdir və polimer molekulunun formasını dəyişdirən istənilən qarşılıqlı təsir  $\alpha$ -nın qiymətini dəyişdirir.  $\alpha$ -nın qiyməti sıfırla iki arasında dəyişir ( $0 \leq \alpha \leq 2$ ). Makromolekulun kip yüksilib kürə şəklində olduğu və ətrafdakı mayenin bu yumağa nüfuz edə bilmədiyi hal üçün  $\alpha=0$  olur.  $\theta$ -həllədicidə yumaq formalı həyacanlanmamış makromolekul üçün  $\alpha=0.5$  olur. Sərt çubuqvari

makromolekullar üçün  $\alpha=2$  olur [2]. Tədqiqatlarımız göstərir ki,  $\alpha$  parametri baxdığımız temperatur intervalında (0.7 - 0.8) aralığında qiymətlər alır. Yuxarıdakı mülahizələrə əsaslanaraq deyə bilərik ki, PEQ makromolekulu su mühitində ətrafdakı mayenin nüfuz edə bildiyi yumaq formasındadır. Yəni, PEQ makromolekulu su mühitində yaxşı həllədicidə mütəhərrik zəncirli şişmiş yumaq formasına malik olur.

#### **Ədəbiyyat**

- Масимов Э.А., Пашаев Б.Г., Раджабов М.Р.** Журнал структурной химии, 2020, том 61, № 6, с. 932-939.
- Мәсімов Е.Ә., Ҳәсәнов Н.Ş., Паşayev B.G.** “Mayelərin özlülüyü”, Bakı, "Ləman Nəşriyyat Poliqrafiya", 2016, 285 s.

## MET-MET DİPEPTİD FRAQMENİNİN OPTİMAL KONFORMASIYALARININ TƏDQİQİ

**Səfərli G.R.**

*Bakı Dövlət Universiteti  
gunel.safarli89@gmail.com*

*Hilambatin molekulunun Met-Met dipeptid fragməntinin fəza quruluşu nəzəri konformasiya analizi üsulu ilə tədqiq edilmişdir. Müəyyən olılmışdır ki, bu molekul bir sırada stabil konformasiya vəziyyətləri əmələ gətirir. Dipeptidin hər bir aşağı-enerjili konformasiyası üçün onların enerji və həndəsi parametrləri hesablanmışdır. Bütün optimal konformasiyalarda qalıqlar arası qarşılıqlı təsirlərin enerji payları hesablanmışdır.*

Tədqiqat zamanı Met-Met dipeptid molekulunun konformasiya analizi üsulu vasitəsi ilə fəza quruluşu öyrənilərkən molekulun potensial enerjisi qeyri-valent ( $E_{q.v.}$ ), elektrostatik ( $E_{el.}$ ), torsion ( $E_{tor.}$ ) qarşılıqlı təsir və hidrogen rabitələri ( $E_{h.r.}$ ) enerjilərinin additiv cəmi şəklində seçilmişdir. Qeyri-valent qarşılıqlı təsir enerjisi Lennard-Cons «6-12» potensialı ilə Skott və Şeraqanın təklif etdiyi parametrlərdən istifadə etməklə hesablanmışdır. Elektrostatik qarşılıqlı təsir enerjisi su mühitini nəzərə almaqla monopol yaxınlaşmada hesablanmışdır. Hidrogen rabitəsinin enerjisini polyar mühitdə hesablamaq üçün Morze potensialından istifadə olunmuşdur. Tapılmış konformasiyaların enerjilərinin lokal minimumlarının tapılması üçün universal hesablamalar programından istifadə olunmuşdur.

Nəzəri hesablamalar tədqiqatı iki aminturşusu qalığından ibarət olan Met-Met dipeptidinin polyar mühiti üçün (dielektrik sabiti  $\epsilon=10$ ) ən stabil konformasiyaları müəyyən edildilmişdir.

Dipeptid molekulun hesablanmış konformasiyalarının nisbi enerjiləri 0-10,5 kkal/mol enerji intervalına düşür. Həmin konformasiyaların içərisində 0-3 kkal/mol enerji intervalına düşən konformasiyalar, onlara qeyri-valent, elektrostatik, torsion qarşılıqlı təsir enerjilərinin verdikləri pay, nisbi enerjiləri cədvəldə göstərilmişdir.

| Şeyx | Konformasiya                    | Enerji payları, kkal/mol |           |             |             |             |
|------|---------------------------------|--------------------------|-----------|-------------|-------------|-------------|
|      |                                 | $E_{q.v.}$               | $E_{el.}$ | $E_{tors.}$ | $E_{ümumi}$ | $E_{nisbi}$ |
| f    | R <sub>22</sub> R <sub>32</sub> | -6.8                     | 1.5       | 0.6         | -4.6        | 0.0         |
|      | R <sub>12</sub> R <sub>32</sub> | -5.0                     | 0.9       | 0.6         | -3.8        | 0.8         |
|      | R <sub>31</sub> R <sub>31</sub> | -4.9                     | 1.3       | 0.1         | -3.6        | 1.0         |
|      | R <sub>32</sub> R <sub>12</sub> | -5.6                     | 1.5       | 0.2         | -3.0        | 1.6         |
|      | B <sub>21</sub> L <sub>32</sub> | -4.3                     | 0.9       | 1.6         | -2.2        | 2.4         |
| e    | B <sub>21</sub> B <sub>21</sub> | -5.9                     | 0.8       | 0.6         | -4.3        | 0.3         |
|      | B <sub>33</sub> B <sub>32</sub> | -5.3                     | 0.9       | 0.5         | -3.9        | 0.7         |
|      | B <sub>22</sub> B <sub>32</sub> | -5.1                     | 0.8       | 0.5         | -3.7        | 0.8         |
|      | B <sub>22</sub> B <sub>22</sub> | -5.0                     | 0.9       | 0.5         | -3.5        | 1.1         |
|      | L <sub>23</sub> B <sub>23</sub> | -4.3                     | 0.9       | 1.0         | -2.3        | 2.3         |
|      | L <sub>21</sub> B <sub>12</sub> | -4.4                     | 1.4       | 0.9         | -2.0        | 2.6         |

**Ədəbiyyat**

1. **Popov E.M.** Quantitative approach to conformations of proteins, Int. J. Quant. Chem., 1979, v.16, p. 707-737
2. **Максумов И.С., Исмаилова Л.И., Годжаев Н.М.** Программа полуэмпирического расчета конформаций молекулярных комплексов на ЭВМ, Журнал структурной химии, т.24, №4, 1983, с. 147-148

## POLİMERLƏRİN MOLEKULYAR ÇƏKİSİNİN İKİ FAZALI SİSTEM OLAN DEKSTRAN- POLİVİNİLPIRROLİDON-SUYUN FAZA DIAQRAMINA TƏSİRİ

Həsənov A.Ə., İsfəndiyarlı S.V.

Bakı Dövlət Universiteti  
*sekineiva@gmail.com*

Məlum olduğu kimi, iki polimerin sulu məhlullarını komponentlərin müəyyən konsentrasiyalarında qarışdırıqdan qarışqlar iki maye fazaya bölünür. Daha sonralar məlum oldu ki, bir ümumi həllədicidə (suda) termodinamik uyuşmaz olan digər polimer cütləri də mövcuddur və bu polimerlərin müəyyən konsentrasiyalarından yuxarı qiymətlərdə sistemlər iki fazaya bölünür [1]. İkifazalı sistemlərdə gedən prosesləri tam öyrənmək üçün xarici amillərin – temperaturun, polimerin molekulyar çəkisini və müxtəlif əlavələrin sistemin fiziki və kimyəvi xüsusiyyətlərinə təsirini öyrənmək vacibdir. [2]

Təqdim olunan işdə polimerin molekulyar çəkisini dekstran-polivinilpirrolidon-su ikifazalı sistemlərinə təsiri tədqiq edilmişdir. Belə ki, dekstran-polivinilpirrolidon-su sistemində fazalara ayrılma iki müxtəlif strukturlu suyun yaranması hesabına baş verir. Aydındır ki, suyun strukturuna təsir edən amillər sistemin hal diaqramının əsas xarakteristikalarının dəyişməsinə gətirib çıxarır. Belə xarici təsirlərdən biri də faza əmələ gətirən komponentlərdən biri olan polimerin molekul kütləsi ola bilər.

Təqdim olunan işdə dekstranın molekulyar kütləsi sabit saxlanılır (70000) və polivinilpirrolidonun molekulyar kütləleri 10000, 30000, 40000 və 54000 fraksiyalarla və bidistillə edilmiş su istifadə edilmişdir. Beləliklə, polimerin molekulyar çəkisini dekstran-polivinilpirrolidon-su binodal sistemlərindəki fazalara ayrılması prosesinə təsiri araşdırılmış və polimerin molekulyar çəkisi artdıqca faza ayrılmاسının daha kiçik konsentrasiyalarda baş verdiyi göstərilmişdir. Bunu belə izah etmək olar ki, polimerin molekul kütləsi artdıqca onun hidrat təbəqəsindəki su molekullarının sayı artır və sistemdə sərbəst su molekullarının sayı azalır, həllolma çətinləşir, müxtəlif strukturlu suyun fazalara ayrılması baş verir.

### Ədəbiyyat

1. Albertson P.A. Partition of cell particles and macromolecules, New York: Wiley, 3rd, 1986, 412p.
2. Zaslavsky B.Yu., Masimov E.A., Mikheeva L.M. A method for estimating the relative hydrophobicity of aqueous solutions of polymers. DAN SSSR, 1981, p. 261, p.669- / 671

## L. GALVANI TƏRƏFİNDƏN «HEYVAN ELEKTRİKİNİN» AŞKAR OLUNMASI VƏ ELEKTRİK CƏRƏYANI HAQQINDA HİPOTEZLƏR

İsmayılova S.N., Qarayev E.S.

Bakı Dövlət Universiteti  
ismayilovasebine99@mail.ru

Təcəüblü olsa da, elektriklə bağlı ilk təcrübələrdə, istifadə olunan təcrübə heyvanları, xüsusü halda qurbağalar vacib rol oynamışlar. L. Galvani, (1737-1798) aşkar etmişdir ki, yenicə hazırlanmış qurbağa preparatının əzələsi və onurğa beyni metal naqillə birləşdirilsə, əzələlər qısalır. Müasir nöqtəyinə nəzərdən bu o deməkdir ki, onurğa beyninin əsəb sistemlərində elektrik təbiətli impulslar generasiya olunur və əzələ reaksiyasına səbəb olan neyronlara ötürüldüyü kimi naqillərə ötürülür.

Lakin L. Galvani müşahidə etmişdir ki, onun birləşdirici naqil tutan əli digər metal əşyalara toxunarsa, başqa sözlə, yerlə birləşdirilərsə, əzələlərin qısalması dayanır. Bundan əlavə, o müşahidə etmişdir ki, əzələlərin qısalma mənbəyi iki müxtəlif metalların kontaktı ola bilər: o qurbağanın uc nöqtələrini bürünc qarmaqcıq vasitəsilə metal lövhəyə sıxmışdır.

L. Galvani özünün müşahidələrinə əsaslanaraq fərz etmişdir ki, heyvanların əzələ toxumalarında «heyvan elektriği» mövcuddur ki, naqillə əzələ qısa qapandıqda, elektrik boşalması baş verir. Bundan əlavə, o hesab etmişdir ki, qısalma zamanı əzələlərdən müəyyən elektrik flyuida cərəyanı (yükü) axır.

A. Volta (1745-1827) müxtəlif metallarla eksperimentlər keçirərək, onun tədqiqatlarını davam etdirmişdir. Birincisi, o, B. Franklinin aldığı nəticə ilə eyni olan belə bir nəticəyə gəlmişdir ki, iki növ – müsbət və mənfi flyuida mövcuddur – bununla belə, onlar tarazlaşdıqda olduğundan, bədən neytrallaşır və elektrik aktivliyi göstərmir. İkincisi, Volta aşkar etmişdir ki, qurbağa əzələləri ilə aparılan eksperimentlərdə həqiqi cərəyan mənbəyi rolunu əzələ toxumalarının özü deyil, iki müxtəlif metal kontaktı oynayır. Bu nəticə isə L. Galvaninin gəldiyi nəticələrin əksinədir.

Volta, elmə gərginlik anlayışını daxil etmiş və onun ölçülüməsi üçün cihaz yaratmışdır. Bu cihaza ona görə diqqət yetirmək lazımdır ki, onun vaxtında gərginliyin ölçülüməsinə imkan verən nə Om qanunu, nə də Amper cərəyanın maqnit qarşılıqlı təsir qanunu məlum deyildi. İlk voltmetr, kondensatorla paralel birləşdirilmiş elektroskopdan ibarət olmuşdur. Məlumdur ki, kondensatorun yükü, tətbiq olunmuş gərgiliklə mütənasibdir, yük isə elektroskopun köməkliyi ilə ölçülür. Bundan əlavə, kondensatorun köynəkləri arasındaki məsafəni və deməli, onun tutumunu tənzimləməklə, cihazın gərginliyə görə

həssaslığını dəyişmək mümkündür. Volta, öz cihazının köməkliyi ilə göstərmişdir ki, kontakt potensiallar fərqi, müxtəlif cüt metallarda müxtəlif olur.

Kontakt potensiallar fərqinin final tədqiqatı (1800-ci ildə) – mis və sink lövhələrin aralarına, elektrolit məhlulda isladılmış bölüşdürücü parça yerləşdirilmiş silindrik Volta sütunundan ibarət olmuşdur. Hər bir cüt lövhələr halvanik element adlanır. Volta sütununun kəşfi, digər kəşflərə də yol açmışdır.

Həmin ildə Nikolson və Karlayl, suyu – oksigen və hidrogenə ayıraraq, elektroliz hadisəsini, Devi isə 1807-ci ildə metallik kaliumu kəşf etmişlər. Faradeyin elektroliz qanunu da Voltanın kəşfinə borcludur. V. Petrov 1803-cü ildə volta sütununun gərginliyini 2500 V-a çatdırmışdır ki, bununla da o, elektrik qövsünü, yəni maddənin dayanıqlı plazma halını müşahidə etmişdir.

Demək olar ki, «halvanizm» terminini elmə Voltanın özü daxil etmiş və bütün kimyəvi e.h.q. mənbələrinə aid etmişdir. Bundan əlavə, galvanik element onun özü tərəfindən yaradılmamış, lakin yalnız o birinci olaraq galvanik elektriği (kontakt e.h.q.-ni) müşahidə etmiş, baxmayaraq ki, onu canlı toxuma ilə əlaqələndirərək, qeyri-dəqiq xarekte rizə etmişdir.

## MET-CALLATOSTATİN MOLEKULUNUN VƏ ONUN ANALOQLARININ FƏZA QURULUŞU

Vəliyeva L.İ., Məmmədova F.M.

Bakı Dövlət Universiteti  
faridamamadlee1@gmail.com

Met-callatostatin molekulunun və onun təbii analoqlarının - [Hyp<sup>2</sup>], [Hyp<sup>3</sup>] Met-callatostatinlərinin fəza quruluşunun tədqiqi mərhələli – ayrı-ayrı fragmentlərin hesablanması ilə və sonra üst-üstə düşən amin turşularına əsasən bütöv molekulun konformasiya xüsusiyyətlərinin öyrənilməsi ilə aparılmışdır.

Met-callatostatin (a), [Hyp<sup>2</sup>]-callatostatin (b) və [Hyp<sup>3</sup>] Met-callatostatin (c) molekullarının amin turşu qalıqlarının xətti ardıcılılığı aşağıdakı kimidir:

- Gly<sup>1</sup>-Pro<sup>2</sup>-Pro<sup>3</sup>-Tyr<sup>4</sup>-Asp<sup>5</sup>-Phe<sup>6</sup>-Gly<sup>7</sup>-Met<sup>8</sup>-NH<sub>2</sub>
- Gly<sup>1</sup>- Hyp<sup>2</sup>-Pro<sup>3</sup>-Tyr<sup>4</sup>-Asp<sup>5</sup>-Phe<sup>6</sup>-Gly<sup>7</sup>-Met<sup>8</sup>-NH<sub>2</sub>
- Gly<sup>1</sup>-Pro<sup>2</sup>- Hyp<sup>3</sup>-Tyr<sup>4</sup>-Asp<sup>5</sup>-Phe<sup>6</sup>-Gly<sup>7</sup>-Met<sup>8</sup>-NH<sub>2</sub>

Göründüyü kimi, [Hyp<sup>2</sup>]-, [Hyp<sup>3</sup>] Met-callatostatin molekulları Met-callatostatinin xətti ardıcılığının ikinci və üçüncü yerində prolinin hidroksiprolinlə əvəz olunması nəticəsində meydana gəlmışlər.

Aparılan hesablamalar nəticəsində aşağıdakı nəticələr əldə edilmişdir:

1. Nəzəri konformasiya analizi üsulu ilə İlk dəfə olaraq bu molekulların C-uclu fragmentində spiral quruluşun varlığı, N-ucda labil quruluşun mövcudluğu müəyyən edilmişdir;

2. Met-, [Hyp<sup>2</sup>]Met-, və [Hyp<sup>3</sup>]Met-callatostatin molekullarının qalıqlararası qarşılıqlı təsirlərinin təhlili və yan zəncirlərinin konformasiya mütəhərrikliyinin öyrənilməsi nəticəsində onun çoxlu sayıda kiçikenetjili konformasiyaları aşkar olunmuşdur;

3. Lokal minimumlar ətrafında molekulların tarazlıq hallarının nəzərdən keçirilməsi nativ quruluşa uyğun təbii halin konformasiya xüsusiyyətlərinin müəyyən edilməsinə nail olunmuşdur.

### Ədəbiyyat

- Duve H., Johnsen A.H., Scott A.G., Thorpe A. "Isolation, identification and functional significance of [Hyp<sup>2</sup>]Met-callatostatin and des Gly-Pro Met-callatostatin, two further post-translational modifications of the blowfly neuropeptide Met-callatostatin". *Regul. Pept.*, 1995, v.57, N.3, p.237-245
- Duve H., Johnsen A.H., Scott A.G., Yu C.G., Yagi K.J. "Callatostatins: Neuropeptides from the blowfly Calliphora vomitoria with sequence homology to cockroach allatostatins". *Proc. Nat. Acad. Sci. USA*, 1993, v.90, p.2456-2460

3. **Momany F.A., McGuire R.F., Burgess A.W., Scheraga H.A.** Energy parameters in polypeptides: Geometric parameters, partial atomic charges, nonbonded interaction for naturally occurring amino acid // Phys. Chem., 1975, v.79, p.2361-2381
4. IUPAC-IUB Quantity, Units and Symbols in Physical Chemistry, Blackwell Scientific Publications, Oxford, v. 39, 1988

## SU-PEQ-LİOH SİSTEMLƏRİNİN XARAKTERİSTİK ÖZLÜLÜYÜNÜN VƏ HAGGİNS SABİTİİNİN TƏYİNİ

Mahmudova L.Ə.

Bakı Dövlət Universiteti

*lila1\_99@mail.ru*

Polietilenqlikol (PEQ) orqanizmin immun sisteminə mənfi təsir göstərmədiyindən, toxik xüsusiyyətlərə malik olmadığından təbabətdə, yeyinti sənayesində və s. geniş istifadə olunur. Odur ki, su-PEQ sistemlərinin fiziki-kimyəvi xassələrinin tədqiqi və bu xassələrə bir sıra kiçikmolekullu birləşmələrin təsirinin öyrənilməsi çox aktualdır [1].

İşdə müxtəlif fraksiyalı (1000, 1500, 3000, 4000, 6000) PEQ-lərə uyğun su-PEQ-LiOH sistemlərinin  $20^{\circ}\text{C}$ -də, PEQ-in 0-5  $\text{g/dl}$  konsentrasiya, LiOH-in isə 0-0.05 molyar hissə intervalında kinematik özlülüyü ölçülmüşdür. Təcrubi qiymətlər əsasında  $20^{\circ}\text{C}$ -də və LiOH-in baxılan molyar hissə intervalında tədqiq olunan məhlulların xarakteristik özlülüyü və Haggins sabiti hesablanmışdır (cədvəl) və bu kəmiyyətlərin PEQ-in molekul kütləsindən, LiOH-in isə molyar hissəsindən asılılıqları təhlil olunmuşdur.

Cədvəldən görünür ki, xarakteristik özlülünün qiyməti PEQ-in molekul kütləsinin artması ilə artır, LiOH-in molyar hissəsinin artması ilə azalır. LiOH-in molyar hissəsinin artması ilə xarakteristik özlülünün azalması isə PEQ makromolekulunun həcmının kiçilməsi nəticəsində olur. Belə ki, LiOH-in molyar hissəsinin artması ilə məhlulun özlülüğünün artmasına baxmayaraq makromolekulun həcmi kiçildiyindən, onun mühitdə firlanması asanlaşır.

Cədvəldən görünür ki, su-PEQ-LiOH sistemlərində Haggins sabitinin qiyməti PEQ-in molekul kütləsinin artması ilə azalır, LiOH-in molyar hissəsinin artması ilə artır. Bunu PEQ makromolekullarının hidratlaşması ilə izah etmək olar. LiOH-in molyar hissəsinin artması ilə Haggins sabitinin qiymətinin artması onu göstərir ki, molyar hissəsinin artması ilə PEQ-in suda həllolmasıpisleşir. Bu yəqin ki, məhlulda  $\text{Li}^+$  və  $\text{OH}^-$  ionlarının hidratlaşması hesabına olur. Belə ki, su-PEQ sistemlərində yalnız PEQ makromolekulları hidratlaşırırsa, su-PEQ-LiOH sistemlərində həm PEQ makromolekulları, həm də  $\text{Li}^+$  və  $\text{OH}^-$  ionları da hidratlaşır. Bu da suyla müqayisədə polimerin məhlulda həllolmasının pisleşməsinə səbəb olur.

**Cədvəl**

**Su-PEQ-LiOH sistemlərinin xarakteristik özlülüyün ( $[\eta]$ ,  $dl/q$ ) və Haggins sabitinin ( $K_H$ ) LiOH-in molyar hissəsindən ( $x$ ) asılılığı ( $t=20^{\circ}\text{C}$ ).**

| $x$               | PEQ(1000) | PEQ(1500) | PEQ(3000) | PEQ(4000) | PEQ(6000) |
|-------------------|-----------|-----------|-----------|-----------|-----------|
| $[\eta]$ , $dl/q$ |           |           |           |           |           |
| 0                 | 0.0341    | 0.0471    | 0.0675    | 0.0837    | 0.1343    |
| 0.01              | 0.0318    | 0.0443    | 0.0623    | 0.0770    | 0.1167    |
| 0.02              | 0.0304    | 0.0429    | 0.0602    | 0.0746    | 0.1077    |
| 0.03              | 0.0298    | 0.0388    | 0.0564    | 0.0698    | 0.0945    |
| $K_H$             |           |           |           |           |           |
| 0                 | 5.269     | 3.627     | 1.998     | 1.433     | 1.117     |
| 0.01              | 5.770     | 3.834     | 2.279     | 1.633     | 1.371     |
| 0.02              | 5.633     | 3.742     | 2.209     | 1.578     | 1.285     |
| 0.03              | 6.468     | 4.557     | 2.397     | 1.724     | 1.403     |

**Ədəbiyyat**

- Масимов Э.А., Пашаев Б.Г., Раджабов М.Р. Журнал физической химии, 2021, том 95, № 1, с. 57-62.

## HÜCEYRƏ SƏVİYYƏSİNDE BIOELEKTRİK FENOMENİ

Qafarov Q., Valehov S.


Azərbaycan Texniki Universiteti

gadir.gafarov@aztu.edu.az

Bioelektrik fenomeni biotibbi tədqiqatlarda diaqnostik informasiyanın formalasdırılması baxımından olduqca çox vacibdir, çünkü bu potensiallar müntəzəm olaraq müasir klinik praktikada intensiv istifadə olunur.

Hüceyrəni xarici mühitdən bloklaşdırın bariyer sayılan hüceyrə membranından maddə keçidi difuziya (iki mühit arasındaki potensiallar fərqi/konsentrasiyalar fərqi) edən rolunu oynayır. Möhtəviyatı pozulmayan hüceyrələrdə mövcud olan membran potensiali sinir və əzələ kimi qıcıqlandırılan hüceyrələrdə  $-60/-90$  mV tərtibindədir. Hüceyrənin daxili membrandan keçməyən mənfi yüklü ionlar səbəbilə hüceyrənin xaricinə nəzərən mənfi yüklüdür. Hüceyrə daxilində mənfi yükü stabiləşdirmək üçün hüceyrə membranından asanlıqla keçən  $K^+$  ionları hüceyrənin daxilini doldurmuşdur. Bunun birlikdə hüceyrə membranının  $Na^+$  ionlarına keçiriciliyi yüksək olmaması səbəbilə  $Na^+$  ionları hüceyrənin daxili mühitənə keçid edə bilmirlər. Şəkil 1-də göstərildiyi kimi  $K^+$  və  $A^-$  olaraq adlandırılan protein anionları hüceyrə daxilində, hüceyrənin xaricində isə  $Na^+$  və  $Cl^-$  ionlarının intensivliyi daha çoxdur.

Oqraniزمi təşkil edən bütün hüceyrələrdə hüceyrə membranın daxili ilə xarici arasında elektrik potensiallar fərqi mövcuddur. Hüceyrələrdə hər hansı bir aktivlik müşahidə edilmədiyi müddətdə (misal üçün əzələ hüceyrəsində yiğılma, sinir hüceyrəsi qıcıq ötürmürsə, horman hüceyrələri hormon ifraz etmirsə) yaranan biopotensial sükünt potensial olaraq adlandırılır. Bəzən bu potensial növu bir çox ədəbiyyatlarda istirahət potensialı olaraq da adlandırılır.



Şəkil 1. Hüceyrənin xarici və daxili mühitində yerləşən ionlar

Hüceyrə tarazlıq halında ikən hüceyrənin xarici və daxili arasındaki ionlar qeyri-müəyyən vəziyyətdə paylanılar və bu səbəbdən də hüceyrə membranı

boyunca ion axını konsentrasiya fərqi və ya elektrik potensiallar qradienti nəticəsində yaranır. Müsbət yüklü və hüceyrə xaricində daxilinə nəzərən çoxlu miqdarda olan və bu səbəblə də hüceyrənin daxilinə girməyə can atan sodium ionuna qarşı hüceyrə membranı müqavimət göstərir. Sodium ionu isə öz tarazlıq potensialı və membran sükunət potensialına bərabər elektrik hərəkət qüvvəsi ilə membrandan daxilə doğru keçməyə can atır və bütün qüvvələr səbəbilə də hüceyrə daxilinə doğru zəif  $I_{Na}$  cərəyanı axır.

#### Ədəbiyyat

1. Weiss, T.F. Cellular Biophysics, Massachusetts Institute of Technology, Second Printing, 1997.
2. Jackson, M.B. Molecular and Cellular Biophysics, University of Wisconsin Medical School Cambridge University Press, 2006.


## SİNİR HÜCEYRƏLƏRİNİN MODELLƏŞDİRİLMƏSİ

Qafarov Q.

Azərbaycan Texniki Universiteti  
gadir.gafarov@aztu.edu.az

Baxılan tədqiqat işində Hodgkin-Huxley riyazi modellinə uyğun modelləşdirilmiş hüceyrəyə müxtəlif növ siqnallar tətbiq edilərək aparılan təqiqatlarda cərəyanın xarakterik parametrləri: amplitud, tezlik, təsadüfi xarakterlə cərəyanın maksimal qiymətləti qiymətləndirilmişdir.

Hodgkin-Huxley modeli sinr hüceyrələrinin hüceyrə membranı hissəciyin elektrik xüsusiyyətləri fikrinə söykənir. Hüceyrə membranının iki keçirici maye arasında dielektrik olması halından ötəri tutum daşıdığı və müxtəlif tipdəki ionların hüceyrə membranını keçməsi ilə əlaqə qurulmuşdur. Hüceyrə membranı hüceyrənin daxili və xarici keçirici mayesini ayıran dielektrik olduğu üçün modelləşdirmədə kondensator elementi kimi təsvir olunur. Hüceyrələrdəki mövcud ion kanalları keçiricilərlə istifadə edilən rezistor ilə ion ötürümə astana gərginliyinə ekvivalent olan gərginlik mənbəyi ilə istifadə olunur. İon cərəyanları məlum təşkiledicilərdən ibarətdir; Natrium cərəyan ( $I_{Na}$ ), kalium ( $I_k$ ) və sızıntı cərəyanı ( $I_s$ ). Bu cərəyanların tərtib etdiyi Hodgkin-Huxley elektrik modeli şəkil 1-də verilmişdir.



Şəkil 1. Hodgkin-Huxley tərəfindən mürəkkəb balığının aksonu üçün təklif edilən ekvivalent elektrik dövrə modeli

Şəkil 1-dəki dövrənin analizi nəticəsində (1) bərabərliyində qeyd olunan ifadəni əldə edərik

$$C_m \frac{dV_m}{dt} + I_{ion} = I_{inject}. \quad (1)$$

Burada  $C_m$  – hüceyrə membranının tutumudur,  $V_m$  – hüceyrə membran gərginliyidir.  $I_{ion}$  – hüceyrə membranından axan toplam ion cərəyanıdır.  $I_{inject}$  – xaricdən tətbiq olunan cərəyandır. Şəkildəki dövrədən toplam ion cərəyanı ümumi ifadəsi (2) bərabərliyində qeyd olunmuşdur.

$$I_{ion} = G_{Na}(V_m - E_{Na}) + G_k(V_m - E_K) + G_L(V_m - E_L) \quad (2)$$

(2) bərabərliyini (1) bərabərliyində yerinə yazsaq ümumi ifadəni (3) bərabərliyində əldə edərik.

$G_{Na}$ ,  $G_k$ ,  $G_L$  növbəsi ilə natrium və sızıntı ion cərəyanlarının membran

gərginliyinə və ion həll etməsindən asılı olaraq təsadüfi hərəkət edən xətti dəyişməyən qiymətlərdir. Yəni bu keçiricilər membran gərginliyinin funksional vəziyyətindən asdılı olaraq dəyişir.

$$C_m \frac{dV_m}{dt} = I_{inject} - (G_{Na}(V_m - E_{Na}) + G_k(V_m - E_K) + G_L(V_m - E_L)) \quad (3)$$

Modelləşdirilmənin aparılması və hüceyrələrdə ion axınlarının qiymətləndirilməsi üçün kompüter program təminatının vasitəsilə (3) bərabərliyinin differensial həlli reallaşmışdır.

Hüceyrə modelini qurmaq üçün (3) bərabərliyindəki diferensial ifadadə verilmiş qeyri-xətti parametrlər Matlab programı vasitəsilə simulyasiya edilmişdir.

#### Ədəbiyyat

1. Arcas B.A., Fairhall A. (2003). Computation in a Single Neuron: Hodgkin and Huxley Revisited. Massachusetts Institute of Technology Neural Computation 15, 1715–1749.

## HEPTAPEPTİD MOLEKULUN OPTİMAL KONFORMASIYALARININ TƏDQİQİ

Quliyeva R.R.

Bakı Dövlət Universiteti  
abbasova1962@mail.ru

Müasir tibbin inkişaf periodu peptidlərin əsasında dərman vasitələrinin yaranmasının əldə edilməsi xarakterikdir. Əsasını peptidlər təşkil edən dərman vasitələri müxtəlif xəstəliklərin və patoloji halların terapiyasında effektiv və məqsədə uyğun olaraq kompleks şəkildə tətbiq edilir. Peptidlərin insan orqanizminin müdafiəsi istiqamətində, daha doğrusu, şüslərin bioloji terapiyasında təsir mexanizminin tətbiqi xüsusi əhəmiyyət kəsb edir.

Hazırkı dövrdə xərçəng hüceyrələrinin terapiyasında istifadə edilən birləşmələrin sintez edilməsi zərurəti yaranır. T7 peptidi məhz belə birləşmələr dəndir. His-Ala-İle-Tyr-Pro-Arg-His amin turşu ardıcılılığı transferrin reseptorlarının aktivasiya proseslərində və dərman preparatlarının hüceyrə daxilinə daşınmasında unikal qabiliyyətə malikdir.

His1-Ala2-İle3-Tyr4-Pro5-Arg6-His7 (T7) peptidinin fəza quruluşunu tədqiq edərkən tapılmış konformasiyalardan yalnız on dörd konformasiya 0–7 kkal/mol enerji intervalına düşmüşdür. Bu konformasiyalar üçün tam enerjilərin qiymətləri  $-19,0 \div -25,7$  kkal/mol enerji intervalında dəyişirlər. Bundan başqa, bu konformasiyalar bir-birindən ümumi enerjiyə verilən ayrı-ayrı enerji payları ilə, əsas və yan zəncirin ikiüzlü bucaqlarının qiymətləri ilə, həmçinin, hidrogen rabitəsinin qiymətləri ilə fərqlənirlər. Göründüyü kimi, T7 peptidinin qlobal konformasiyası efeefe şeypinə məxsus  $B_2RB_2B_3RB_3B_3$  konformasiyasıdır. Burada hər iki tetrapeptid fragmənt əsas zəncirin açılmış və bükülmüş formalarında daha dayanıqlıdır. Bu konformasiyanın qeyri-valent enerjisi ümumi enerjiyə  $-34,6$  kkal/mol, elektrostatik qarşılıqlı təsir enerjisi  $2,2$  kkal/mol, torsion qarşılıqlı təsiri  $6,8$  kkal/mol qədər pay verir. Aşağı enerjiyə malik olan digər konformasiya efeeff şeypinə məxsus olan  $B_2RB_2B_3RR_3R_3$  konformasiyadır. Bu konformasiyanın enerjisi qlobal konformasiyanın enerjisindən  $0,7$  kkal/mol qədər fərqlənir. Bu konformasiyanın qeyri-valent enerjisi ümumi enerjiyə  $-33,4$  kkal/mol, elektrostatik qarşılıqlı təsir enerjisi  $2,5$  kkal/mol, torsion qarşılıqlı təsiri  $5,9$  kkal/mol qədər pay verir.

His-Ala-İle-Tyr-Pro-Arg-His molekulunun energetik və həndəsi parametrləri yiğiminin alınması peptidin funksiyalarını öyrənməyə imkan verir. Kiçik enerjili konformasiyaların tapılması molekulun digər reseptorlarla qarşılıqlı təsir mexanizmi öyrənməyə imkan verir. Bunlar da öz növbəsində müasir tibbin aktual problemlərini həll etməyə kömək edə bilər.

**Ədəbiyyat**

1. Аббасова Г.Д., Алиева И.Н., Омарова А.И., Годжаев Н.М. Пространственная структура и конформационные свойства аналогов пептида CREKA // Известия НАНА (серия физ.-мат. и технических наук), 2010, том XXX, № 5, с.112-120.
2. Аббасова Г.Д., Алиева И.Н., Омарова А.И., Моделирование пространственной структуры и конформационные свойства пептида T7 //“Fizikanın müasir problemləri” V Respublika Elmi Konfransı, 16-17 dekabr, 2011, s.175-177.

## L-VALYL-L-TRYPTOPHAN DİPEPTİDİN QURULUŞ TƏDQİQATLARI

Rəhimzadə S.Q., Haqverdiyeva G.Ə.

Bakı Dövlət Universiteti, Fizika Problemləri ET  
sararrahimzada@bsu.edu.az

Molekulyar mexanika və kvant-kimyəvi üsullar ilə bioloji aktiv L-valyl-L-tryptophan dipeptidinin optimal konformasiyalarının həndəsi, enerji və elektron parametrləri hesablanmışdır. Müəyyən olunmuşdur ki, bu ardıcılığın fəza quruluşu əsas zəncirin açıq və bükülü formasında olan konformasiyalar ilə təsvir oluna bilər.

Son illərdə tərkibində triptofan olan dipeptidlər hipertoniya, iltihab, xroniki böyrək xəstəliyi və ürək çatışmazlığı kimi müxtəlif xəstəliklərin müalicəsi üçün təyin olunur. Bu sıradan bioloji aktiv əlavə olan L-valyl-L-tryptophan dipeptidi əsasən angiotenzin çevirici fermentin (ACF) inhibitoru kimi tanınır [1]. Orqanizmdə bioloji aktiv molekulların fizioloji təsirləri bilavasitə onların konformasiya və elektron xassələri ilə bağlıdır. Təqdim olunmuş işdə qeyd olunan dipeptidin fəza quruluşu mexaniki model çərçivəsində tədqiq olunmuşdur. Hesablamalar konformasiya enerjisini lokal minimumlarının tapılması üçün universal hesablama programından [2] istifadə edilərək personal kompüterlərdə aparılmışdır. Müəyyən olunmuşdur ki, bu molekul üçün əsas zəncirin bükülü və açıq formada olan konformasiyalar energetik cəhətdən mümkündür. Optimal bükülü quruluşun son uclu amin kationu və valinin əsas zəncirindəki karbonil qrupunun oksigen atomu arasında, optimal açıq quruluşun isə triptofanın əsas zəncirinin amid qrupunun nitrogen atomu və molekulun C-uclu karboksil qrupunun oksigen atomları arasında hidrogen rabitələri ilə stabillaşması aşkar olunmuşdur. Sonrakı mərhələdə biopolimerlərin elektron quruluşlarının hesablamaları üçün hazırlanmış CNDO kvant-kimyəvi metodun köməyi ilə HyperChem 8.03 proqramlar paketindən [3] istifadə edərək peptidin iki xarakterik optimal konformasiyalarının elektron quruluşları dəqiqləşdirilmişdir. Nəticədə peptidinin elektron enerjisi, HOMO və LUMO enerjiləri, enerji boşluğu, elektrik dipol momenti, atomların parsial yükleri, elektron sıxlığının paylanması kimi parametrlər hesablanmışdır. Molekulun konformasiya fərqliliyi onun elektron parametrlərində eks olunur. Belə ki, peptid zəncirin bükülməsi nəticəsində Val qalığının alifatik yan zəncirindəki və Trp qalığının indol halqasındaki atomlarda yük paylanması dəyişməsi baş verir, bu da ki müsbət yükün sürüşməsinə təsir edərək nəticədə elektrik dipol momentin 4 D azalmasına səbəb olur.

**Ədəbiyyat**

1. **Rudolph S., Lunow D., Kaiser S., Henle T.** Identification and quantification of ACE-inhibiting peptides in enzymatic hydrolysates of plant proteins. *Food Chem.*, 224(2017)19-25. doi: 10.1016/j.foodchem.2016.12.039.
2. **Godjayev N.M., Maksumov I.S., Ismailova L.I.**, Program of semiempirical calculations of conformations of molecular complexes, *Zh.strukt.khim*, 4(1983) 147-148 (in Russian)
3. **Allinger N.L.,Yuh Y.**, *QCPE 395*, *Quantum chemistry program exchange*, Indiana Univ., Indiana (1982)

# PEQ-LİMON TURŞUSUNUN NA DUZU-SU İKİFAZALI SİSTEMİNİN HAL DİAQRAMINA VƏ AYIRDETMƏ QABİLİYYƏTİNƏ NATRİUM NİTRAT DUZUNUN TƏSİRİ

Həsənova X.T., Süleymanzadə A.Ə.

Bakı Dövlət Universiteti  
arzu.suleymanzade.1996@gmail.com

Təqdim olunan işdə belə sistemlərdən olan PEQ-C<sub>6</sub>H<sub>5</sub>O<sub>7</sub>Na<sub>3</sub>-H<sub>2</sub>O ikifazalı sistemlərinin hal diaqramı qurulmuş və ona NaNO<sub>3</sub> duzunun təsiri tədqiq olunmuşdur.

İkifazalı sulu sistemlər suda həll olan müxtəlif polimerlərin və ya polimer və bəzi duzların sulu qarışığında komponentlərin konsentrasiyalarının müəyyən qiymətində və nisbətində əmələ gəlir. Bu hadisənin praktik tətbiq imkanları ədəbiyyatda ilk dəfə olaraq isveç tədqiqatçısı Albertson tərəfindən işıqlandırılmışdır [2,3]. İkifazalı sistemlərin əsas spesifik və üstün cəhəti də məhz ondadır ki, hər iki fazanın əsasını insan orqanizmində olduğu kimi su təşkil edir (~75-80 %).

Məlum olduğu kimi ikifazalı sulu polimer sistemlərinin tədqiqi ona görə aktualdır ki, belə sistemlərdə gedən proseslər canlı orqanizmdə gedən proseslərin modeli kimi qəbul edilə bilər. Doğrudan da sistemin bir-birindən hidrofobluqlarına görə fərqlənən və eyni zamanda mövcud olan fazaları arasında bioloji maddələrin paylanmasından sonra tədqiqatçılar orqanizmdə daşınması qanla həyata keçirilən maddələr mübadiləsinin mexanizminin izahına aydınlıq gətirə bilər.

Təqdim olunan işdə belə sistemlərdən olan PEQ-C<sub>6</sub>H<sub>5</sub>O<sub>7</sub>Na<sub>3</sub>-H<sub>2</sub>O ikifazalı sistemlərinin hal diaqramı qurulmuş və ona NaNO<sub>3</sub> duzunun təsiri tədqiq olunmuşdur. Eyni zamanda bu duzların ayırdetmə qabiliyyəti təyin edilmiş və ona natrium nitrat duzunun təsirinə baxılmışdır. Təcrübədən alınan nəticələr cədvəl 1-də təsvir olunmuşdur.

Cədvəl 1

| Sistem   | n*   |
|--|------|
| PEQ-limon turşusunun Na duzu-su                      | 9,3  |
| PEQ- limon turşusunun Na duzu +NaNO <sub>3</sub> -su | 12,6 |

Müəyyən olunmuşdur ki, NaNO<sub>3</sub> duzunun təsiri ilə hal diaqramının binodal əyrisi heterogen oblastın artması (homogen oblastın azalması) istiqamətində sürüşür. Bu onunla əlaqədardır ki, natrium nitrat duzu suyu strukturlaşdırır və bunun nəticəsində fazəəmələtgətirən komponentlərin həllolması çətinləşir və fazalara ayrılma komponentlərin daha kiçik konsentrasiyalarında baş verir. Natrium nitrat duzu PEQ (polietilenqlikol)-

limon turşusunun Na duzu-su sisteminin ayırdetmə qabiliyyətini artırır. Maddələrin bu sistemdə paylanma metodundan bioloji hissəciklərin «incə» ayırması üçün istifadə oluna bilər.

**Ədəbiyyat**

1. Альбертсон П. Разделение клеточных частиц и макромолекул. - М.: Мир, 1974, 381 с.
2. Заславский Б.Ю., Масимов Э.А., Михеева Л.Б. Способ оценки относительной гидрофобности водных растворов полимеров. ДАН СССР, 1981, 261, стр. 657.
3. Məsimov E. Bioloji sistemlərdə suyun rolu. Hidrofobluq, monoqrafiya, Bakı, 2008, 328 s.

## Bölmə 4 FİZİKİ ELEKTRONİKA

### POLİBUTADIENİN VƏ POLİBUTADIEN+AL<sub>2</sub>O<sub>3</sub> KOMPOZİTİNİN DİELEKTRİK PARAMETRLƏRİNİN TEMPERATUR ASİLİLİĞİ

Heydərova A.M., Ələkbərov Ş.Ş.


Bakı Dövlət Universiteti  
aytaculkar@gmail.com  
shahin8@rambler.ru

*İşdə polibutadienin və polibutadien+AL<sub>2</sub>O<sub>3</sub> kompozitinin dielektrik parametrlərinin temperatur asılılığı tədqiq edilmişdir. Həmçinin, işdə polibutadienin və 0÷40% çəki nisbətində polibutadien əsasında polibutadien+AL<sub>2</sub>O<sub>3</sub> kompozitinin 0÷90°C temperatur intervalında dielektrik nüfuzluğunun və dielektrik itkilərinin temperatur asılılığı öyrənilmişdir.*

Müasir dövrdə verilmiş parametrlərə malik dielektrik kimi davamlı kompozit materialların yaradılması və praktik tətbiqi böyük elmi-praktik əhəmiyyət kəsb edir. Praktik məqsədlər üçün kompozit materiallar dielektrik olaraq istiyə, radasiyaya, köhnəlməyə davamlı, yüksək dielektrik nüfuzluğuna və dielektrik nüfuzluğunun yüksək temperatur stabilliyinə, alçaq dielektrik itkilərinə malik, yüksək bircinsliyə və s. kimi bir sıra tələbləri ödəməlidir. Bu mövzuya, daha doğrusu bircinsliyi və digər elektrofiziki parametrləri polimer dənəciklərinin və doldurucuların ölçüsü ilə təyin olunan mexaniki qarışdırma üsulu ilə alınmış kompozit materialların tədqiqinə indiyədək çox sayıda işlər həsr olunmuşdur [1–3].

Təqdim olunan işdə məhluldan ayrılmış üsulu ilə alınmış yüksək bircinsliyə malik polibutadienin və 0÷40% intervalında çəki nisbətində polibutadien əsasında polibutadien +AL<sub>2</sub>O<sub>3</sub> kompozitinin 0÷90 °C temperatur intervalında dielektrik nüfuzluğunun və dielektrik itkilərinin temperatur asılılığı öyrənilmişdir.

Şəkil 1-də polibutadienin və polibutadien+AL<sub>2</sub>O<sub>3</sub> kompozitinin dielektrik nüfuzluğunun, şəkil 2-də isə dielektrik itkilərinin temperatur asılılığı verilmişdir.



Şəkil 1 və şəkil 2-də asililiqlarda: 1-təmiz polibutadien, 2-5%, 3-10%, 4-20%, 5-40% ~50 nm ölçülü  $\text{Al}_2\text{O}_3$  nano zərrəciklər əlavə edilmiş polibutadien+ $\text{Al}_2\text{O}_3$  kompozit.

Alınmış nəticələr polimer əsasında tələb olunan parametrlərə malik kompozitlərin alınmasında və tədqiqində istifadə edilə bilər.

#### Ədəbiyyat

1. Алиева Х.С., Кулиев М.М., Исмайлова Р.С., Оруджева А.О. Электропроводность и диэлектрическая дисперсия композитов поливинилхлорид – графит. Электронная обработка материалов, 2017, 53(4), с. 39–46.
2. Шевченко В.Г. Основы физики полимерных композиционных материалов. Москва, 2010, 97 с.
3. Кудряшов М.А., Машин А.И., Логунов А.А. и др. Диэлектрические свойства нанокомпозитов Ag/ПАН.ЖТФ, 2014, т.84, в.7, с.67-71.

## CİVƏ BUXARININ MÜSBƏT SÜTUNUNDA İONLARIN ENERJİYƏ GÖRƏ PAYLANMASI

Orucova B.A., Rəsulov E.A.

Bakı Dövlət Universiteti  
besti.orucova.99@gmail.com

Müxtəlif növ ion cihazlarında normal boşalma şəraiti yaratmaq üçün ionların və elektronların enerjiyə görə paylanma funksiyasının formasını bilmək vacibdir [1-3]. İonların enerjiyə görə paylanma funksiyasını (İPF) dəqiq ölçmək məqsədi ilə zond ölçmələrinə təsir edən bütün amillər in迪yədək hərtərəfli təhlil olunmuşdur. Lakin aparılan ölçmələrdə, İPF-nin boşalmanın xarakterinə təsiri nəzərə alınmamışdır. Odur ki, biz, civə plazmasının müsbət sütununda ionların enerjiyə görə paylanma funksiyasının boşalmanın xarakterinə təsirini araşdırmışıq.

Təcrübə civə buxarının  $10^{-3}$  Tor, cərəyan sıxlığının  $j=100$  mA/sm<sup>2</sup>,  $E/p=400$  V/(sm·Tor) və neytral atomların  $T_a=410$  K temperatur qiyomətlərində aparat funksiyasının köməyi ilə aparılmışdır.

Boşalma borusuna daxil edilmiş zondun mənfi potensial oblastlarında zond cərəyanının ikinci tərtib törəməsi ( $I_U''$ ) elektronların sürətlərə görə paylanma funksiyası ilə mütənasibdir. Zonda tətbiq edilən potensialın 0÷1 V oblastlarında  $I_U''$  kəmiyyəti ionların paylanması təsvir edir.

Aparılan tədqiqat nəticəsində müəyyən edilmişdir ki, elektronların effektiv temperaturu yüksəldikcə, ionların paylanması əyrisinin quyruq hissəsi daha yüksək enerjilər oblastına doğru genişlənir. Temperaturun verilmiş qiyomətdə alınan paylanması funksiyaları Maksvel paylanmasından fərqlənir, paylanması əyrisində elektrik sahəsi ilə müəyyən olunan, atomların istilik hərəkətinin enerjisində uyğun qiyomətlərdə maksimum müşahidə edilir və həmin maksimum yüksək enerjilər oblastına tərəf getdikcə, kiçilir. Bununla yanaşı, differensiallayıcı siqnalın qiyoməti artdıqca, İPF-in mütləq qiyoməti də azalır və paylanması funksiyasının kəskin dəyişdiyi enerji oblastlarında həmin effekt daha güclü müşahidə olunur. Aparılan təcrübə ölçmələrdən və hesablamalardan alınan nəticələr qənaətbəxş səviyyədə üst-üstə düşür.

Civə buxarının qövs boşalması plazmasında aşağı təzyiqlərdə ( $p=10^{-3}$  Tor) və  $E/p \approx 400$  V/(sm·Tor)-da İPF-nin formasını aşkar etmək üçün bir tərəfi keçirici olan müstəvi zonddan istifadə edilmiş və onun köməyi ilə  $F_{ia}^n = f(\varepsilon)$  asılılığı ölçülmüşdür. Ölçmələrdən məlum olmuşdur ki, ionların enerjisi artdıqca, İPF-nin anizotropluğu daha da yüksəlir. Baxılan halda ən böyük anizotropluq enerjinin kiçik  $\varepsilon=0,05$  eV qiyomətdə müşahidə edilir ki, bunu

da ölçmələrin güclü elektrik sahələrində aparılması ilə izah etmək olar.

**Ədəbiyyat**

1. Demidov V.I., Godyak V.A. *Probe measurements of electron-energy distributions in plasmas: what can we measure and how can we achieve reliable results?* J. Appl. Phys., 2011. Vol. 44. p. 233001.
2. Мустафаев Ф.С., Грабовский А. Зондовая диагностика анизотропной функции распределения электронов в плазме. ТВТ, 2012. Т. 50, №6. с. 841.
3. Muradov A.Kh., Huseynov T. Kh. *Noiseless Gaseous Discharge in Conic Tube and its Dynamic Properties.* Radioelectronics and Communications Systems, USA, 2010. Vol. 53, № 9. p. 475–479.

## CİVƏ PLAZMASININ QEYRİ-BİRCİNS OBLASTINDA ELEKTRONLARIN SÜRƏTLƏNMƏSİ

İsrəfilzadə G.Ş., Hüseynov T.X.

Bakı Dövlət Universiteti  
gulus.israfilzade@gmail.com

Mono- və duoplazmatron mənbələrində işçi maddə olaraq geniş istifadə edilən boşalmanın müsbət sütununun dayaniqlılığı üçün elektronların enerjiyə görə paylanma funksiyasının formasının məlum olması vacib məsələlərdən biridir. Bu məqsədlə bir sıra elmi tədqiqat işlərində öyrənilən mənbələrdə dəlikli anoddan istifadə edilmiş və plazmada əmələ gələn yüksü zərrəciklər dəstəsinin yaranma səbəbi anodətrafi plazmanın xassəsi ilə izah edilmişdir [1,2]. Həmin işlərdə müəyyənləşdirilmişdir ki, elektrik sahəsi olmadıqda uzununa (aksial) istiqamətdə elektronların enerjiyə görə paylanma funksiyasının (EEPF) relaksasiyası baş verir. Lakin bu işlərdə iki müxtəlif diametrlı kəsiklərdən ibarət olan boşalma borusunda ikiqat elektrik təbəqəsinin yaranması və formalاشmasının əsas səbəbləri, həmin oblastda elektronların sürətlənməsi prosesi, elektronların enerjiyə görə paylanma funksiyasının formasının dəyişməsi, ikiqat təbəqə oblastında həyəcanlaşma və ionlaşma prosesləri öyrənilməmişdir.

En kəsiyi dəyişən boşalma borularında yaranan ikiqat elektrik təbəqələrini tədqiq etmək üçün diametri 55 mm və uzunluğu 700 mm olan boşalma borusundan istifadə edilmişdir. Hərəkətli anodun diametri 22 mm götürülmüş və o dar hissəndə yerləşdirilmişdir. Keçid oblastında fəza yüklerinin ikiqat elektrik təbəqəsi yaranır. Boşalma borusunda anodu hərəkət etdirdikdə onunla birlikdə aksial istiqamətdə zonda nəzərən ikiqat elektrik təbəqəsi oblastı da hərəkət edir. Anodun hərəkətli olması hesabına ikiqat elektrik təbəqəsi oblastının ixtiyarı nöqtəsində ölçsələr aparmaq mümkün olur. Təcrübə, civə buxarının otaq temperaturunda və boşalma cərəyanının  $20 \div 300$  mA intervalında aparılmışdır.

Aparılan təcrübə ölçmələr nəticəsində müəyyənləşdirilmişdir ki, civə boşalmasının müsbət sütunun daralma hissəsində ikiqat elektrik təbəqəsindən ibarət keçid oblastı formalashır. Keçid oblasında katod tərəfdə mənfi fəza yükleri, anod tərəfdə isə müsbət fəza yükleri layı yaranır. Həmin oblastda Puasson tənliyinə görə potensialın paylanması gedisi dəyişir, sahə kəskin artır, elektronlar sahədən əlavə enerji alaraq sürətlənir və nəticədə, boşalma borusunun daralma oblasının sərhədyanı hissəsində ionlaşma prosesi kəskin yüksəlir. EEPF-da yaranan ikinci əlavə maksimum ikiqat elektrik təbəqəsi oblastında sürətlənmış elektronlar qrupuna uyğun gəlir. Əyrinin maksimumu potensialın qiyməti artıqca, yüksək enerjilər oblastına tərəf sürüşür. EEPF-

dakı ikinci maksimumun ölçüsü enerji artdıqca, küçilir, sonra isə boşalmada baş verən elastiki və qeyri-elastiki toqquşmalar nəticəsində yox olur.

**Ədəbiyyat**

1. Bogdanov E., Demidov V.I., Kaganovich I.D. and others. Modeling a short dc discharge with thermionic cathode and auxiliary anode // Phys. Plasmas. 2013. V. 20. № 10. P. 101605.
2. Гусейнов Т.Х., Агаев М.Н., Расулов Э.А. Релаксация электронов в двойном слое в плазме ртутного разряда // международный научн.-техничес. журнал “Вимирювальна та Обчислювальна Техника в Технологичних Процессах”, Украина, 2015, № 4 (53), с. 75-78.

## CALCULATION OF THE OPTIMAL PHASE MISMATCH AT SHG IN A CUBIC METAMATERIAL

Mammadova G., Kasumova R.J.

Baku State University  
*mamedova.gulyabatin7@gmail.com*

The study of optical frequency doubling of high-power laser radiation in metamaterials [1-2] is of undoubted interest in the case of counter-interaction of nonlinear waves [3-4]. According to the analytical expressions obtained in the work in the constant intensity approximation [5], the choice of the optimal parameters of the problem makes it possible to implement the regime of effective frequency doubling. In the absence of a second harmonic signal at the input to the nonlinear medium  $A_{20}=0$  [6]

$$I_2(z) = (\gamma_2 A_{11}^2)^2 \sin^2 \lambda z [(m \sin \lambda l \cos \lambda l - \lambda \sin \lambda l \cos \lambda l)^2 + (\lambda \cos \lambda l \cos \lambda l + m \sin \lambda l \sin \lambda l)^2] (m^2 \sin^2 \lambda l + \lambda^2 \cos^2 \lambda l)^{-1} \quad (1)$$

$$\lambda = \sqrt{(\Delta^{NL} + \Delta)^2/4 - 2\Gamma^2}, b = (\gamma_{21} - 2|\gamma_{11}|)I_{11}, k = 0$$

$$\Delta^{NL} = (2|\gamma_{11}| + \gamma_{21})I_{11}, \Gamma^2 = \gamma_1 \gamma_2 I_{11}, I_j = A_j \cdot A_j^*$$

$$m = |\gamma_{11}|I_{11} + (\gamma_{21}I_{11} + \Delta)/2, d = (b + \Delta)/2$$

where  $\Delta = k_2 - 2k_1$  is phase mismatch,  $\gamma_1$  and  $\gamma_2$  are nonlinear coefficients.

Here,  $\Delta^{NL} = (2|\gamma_{11}| + \gamma_{21})I_{11}$  is the nonlinear phase detuning, which depends on the intensity of the fundamental radiation. Linear phase mismatch  $\Delta$  does not depend on the intensities of the interacting waves, its value is constant over the entire length of the nonlinear medium. Due to the nonlinear phase detuning  $\Delta^{NL}$  the conversion efficiency has an oscillating character [6]. The optimal values of the parameters of the problem can be obtained from (1) by analogy with the detailed analysis carried out by us in the approximation of a given intensity for an ordinary medium in our work.

$$\frac{(\Delta^{NL} + \Delta)}{2\sqrt{(\Delta^{NL} + \Delta)^2/4 - 2\Gamma^2}} = 0$$

Thus, the study of second harmonic generation in noncentrosymmetric media in the constant intensity approximation it possible to obtain analytical expressions for the optimal parameters of the problem. We discuss how, due to the change in the optical properties of the metamaterial, it is possible to control and manipulate the intensity of the output coherent radiation.

### References

1. Pendry J.B. Negative refractive makes a perfect lens. Phys. Rev. Lett. 85, 3966–3969 (2000).
2. Smith D.R., Padilla W.J., Vier D.C. et al. // Phys. Rev. Lett. {bf 84} 4184 (2000).
3. Razumihina T.B., L.S. Telegin, A.I. Cholodnich, A.S. Chirkin, Kvant. Elektron. (Moscow) 11 (1984) 2026.
4. Z.H. Tagiev, Kasumova R.J. Opt. Comm. 268, 311-316 (2006)
5. Tagiev Z. H., Kasumova R.J., Salmanova R.A., Kerimova N.V. J. Opt. B, 3, 84 (2001).
6. Kasumova R.J., Safarova G.A., Ahmadova A.R., Kerimova N.V. Appl. Opt, 2018, 57(25), 7385-7390.

## ERBIUMLA AŞQARLANMIŞ N-INSE MONOKRISTALLARINDA İNTEQRAL TƏRKİBLİ FON İŞİQLA İNDUKSİYALANMIŞ AŞQAR FOTOKEÇİRİCİLİK

Məhərrəmli D.M., Babayeva R.F.

Bakı Dövlət Universiteti  
meherremlidilare12345@gmail.com

Təqdim olunan işdə nadir torpaq elementlərindən olan erbiumla (Er) aşqarlanmış laylı quruluşlu n-InSe monokristallarında integrallı tərkibli (ağ) fon işiqla induksiyalanan aşqar fotokeçiricilik hadisəsi müşahidə edilmiş və onun əsas xiisusiyətləri tədqiq olunmuşdur.

Tədqiqatlar təmiz (aşqar daxil edilməmiş) və  $N_{\text{Er}}=10^{-5}; 10^{-4}; 5 \cdot 10^{-4}; 10^{-3}$ ;  $10^{-2}$ ;  $10^{-1}$  at.% miqdardında Er-la aşqarlanmış monokristal n-InSe külçələrindən kəsilmiş nümunələrdə aparılmışdır. Cərəyan kontaktları lay müstəviləri boyunca eninə ölçüləri  $4.0 \times 6.0 \text{ mm}^2$ , laylara perpendikulyar istiqamətdə qalınlığı isə  $0.350 \text{ mm}$ -dən böyük olmayan müstəvi-paralel lövhə şəkilli nümunələrin kiçik enə malik ( $4.0 \text{ mm}$ ) yan üzlərinə gümüş məcunu çəkməklə və ya açıq havada metal indium lehimləməklə yaradılmışdır. Monokristal külçələr külçə boyunca sabit temperatur qradienti şəraitində asta soyudulma üsulu ilə göyərdilmişdir. Ölçmələr MDR-12 monoxromatorunun üzərində yığılmış eksperimental qurğuda temperaturun  $77 \div 300 \text{ K}$ , işığın dalğa uzunluğunun  $0.35 \div 4.00 \text{ mkm}$  və intensivliyinin  $500 \text{ Lk} \cdot \text{a}$  qədər olan qiymətlərində aparılmışdır. Ölçmələr zamanı elektrik cərəyanı nümunələrin təbii layları boyunca axmış, işiq dəstəsi isə nümunənin üzərinə laylara perpendikulyar istiqamətdə düşmüşdür. Aşkar edilmişdir ki, tədqiq olunan nümunələrin hamısında Er aşqarının miqdardından asılı olmayıaraq, integrallı tərkibli fon işiqla induksiyalanan aşqar fotokeçiricilik yalnız  $150 \text{ K}$ -dən aşağı temperaturlarda müşahidə olunur. Kristala daxil edilmiş Er aşqarının miqdardından asılı olaraq həm induksiyalanan aşqar fotokeçiriciliyin qiyməti, həm də onun əsas xarakteristikaları (lüks-amper xarakteristikası, spektral xarakteristikası və kinetikası) qeyri-monoton şəkildə dəyişikliyə uğrayır. Ən böyük dəyişmə isə  $N_{\text{Er}}=5 \cdot 10^{-4} \text{ at\%}$  qiymətinə təsadüf edir.

Ölçmələrdə əldə olunmuş təcrübə nəticələrin məsələyə dair elmi ədəbiyyatdakı məlumatları nəzərə almaqla aparılan təhlili nəticəsində keyfiyyətə elmi izahı verilmişdir. Göstərilmişdir ki, tədqiq olunan təmiz və Er-la aşqarlanmış n-InSe monokristalları nümunələrində integrallı tərkibli fon işiqla induksiyalanan aşqar fotokeçiricilik həmin kristalların qadağan olunmuş zonasındaki dayaz tutma mərkəzlərinin fon işığın təsiri ilə dolub, aşqar udma oblastından olan işığın təsiri altında boşalması ilə, daha doğrusu kombinə edilmiş həyəcanlaşma ilə bağlıdır. Bu zaman baş verən generasiya-rekombinasiya proseslərinə nümunənin üzərinə düşən aşqar işığın zəif

intensivliklərində monomolekulyar, böyük intensivliklərində isə – bimolekulyar rekombinasiya başlıca təsir göstərir. Alınmış təcrübi nəticələrin mövcud olan nəzəriyyədən bəzi kənara çıxmaları – tədqiq olunan nümunələrin fəzaca qeyri-bircins olması ilə, aşqarlanmadan asılılığı isə – daxil edilən aşqarın miqdardından asılı olaraq, nümunələrdə qeyri-bircinsliyin elektron proseslərinə təsitrinin dəyişməsi ilə bağlıdır.

#### Ədəbiyyat

1. Рывкин С.М. Фотоэлектрические явления в полупроводниках. М.: Наука, 1963. 429 с.
2. Розеншер Э., Винтер Б. Оптоэлектроника. М.: Техносфера, 2004, 23 с.

**ÇÖKDÜRMƏ REJİMİNİN VƏ MÜXTƏLİF MÜHİTLƏRDƏ  
TERMİK İŞLƏNMƏNİN NANOTEKSTURALI  
P-Sİ/CD<sub>1-x</sub>ZN<sub>x</sub>S (SE) HETEROKEÇİDLƏRİNİN ELEKTRİK  
VƏ FOTOELEKTRİK XASSƏLƏRİNƏ TƏSİRİ**

**Rəsulova A.R., Piriyeva D.N., Məmmədov H.M.**

*Bakı Dövlət Universiteti*  
*rasulovaaida17@gmail.com*  
*dilare.piriyeva.99@gmail.com*

*Təqdim olunan işdə çökdürmə rejiminin və müxtəlif mühitlərdə termik işlənmənin nanoteksturalı p-Si/Cd<sub>1-x</sub>Zn<sub>x</sub>S (Se) heterokeçidlərinin elektrik və fotoelektrik xassələrinə təsiri öyrənilmişdir.*

Tədqiq olunan heterokeçidlər elektrokimyəvi aşilanma üsulu ilə səthində yaradılmış piramida formalı teksturaya malik Al/p-Si altlıqlarının üzərində sulu məhluldan elektrokimyəvi çökdürmə üsulu ilə Cd<sub>1-x</sub>Zn<sub>x</sub>S(Se) nazik təbəqələrinin alınması yolu ilə hazırlanmışdır. Bilavasitə çökdürmədən sonra tədqiq edilən heterokeçidlərin hamısı düzləndirmə xassəsinə malik olmuşdur. Ən yüksək düzləndirmə ( $k=60$ ) isə  $x=0.6$  tərkibli nazik təbəqələr əsasındaki heterokeçidlərdə müşahidə olunmuşdur ki, bu da həmin tərkibli nazik təbəqələrlə p-Si-un qəfəs parametrlərinin daha yaxşı uyğunlaşmasını göstərir. Tərkibə Zn-in əlavə olunması ilə düzləndirmə əmsalının kiçilməsi müşahidə olunur. Lakin Zn-in miqdarının artması ilə Cd<sub>1-x</sub>Zn<sub>x</sub>S-nin qadağan olunmuş zolağın eninin böyüməsi p-Si/Cd<sub>1-x</sub>Zn<sub>x</sub>S heterokeçidlərində kontakt potensiallar fərqinin qiymətinin artmasına və keçid oblastında keçirici zonalar arasındaki fərqin azalmasına ( $x=0.8$  tərkibli nazik təbəqələrdə  $\Delta E_c=2,22$  eV, CdS-lə Si kontaktında  $\Delta E_c=2,7$  eV) səbəb olur ki, bu da onların günəş enerjisi çeviricilərində tətbiq olunma imkanlarını artırır. Cd<sub>1-x</sub>Zn<sub>x</sub>S nazik təbəqələrinin deformasiyaya qarşı davamlılığının yüksək olması da onların elastik günəş panellərində (*flexible solar panels*) tətbiqinə geniş imkan yaradır.  $x=0.6$  və 0.7 qiymətlərində p-Si/Cd<sub>1-x</sub>Zn<sub>x</sub>S<sub>0.9</sub>Se<sub>0.1</sub> kontaktı ən yüksək düzləndirmə nümayiş etdirir ( $k=1800$ ). Nazik təbəqəli heterokeçidlərin dalğa uzunluğunun geniş diapazonunda (0.3 – 1.4 mkm) fotoelektrik xassələrinin Cd<sub>1-x</sub>Zn<sub>x</sub>S (Se) nazik təbəqələrinin kəmiyyətcə tərkibindən, elektrokimyəvi çökdürmə potensialından, termik işlənmə mühitindən və rejimində asılılığı da tədqiq edilmişdir. Çökdürmə potensialının verilmiş tərkibli nazik təbəqə üçün konkret qiymətlərində alınmış heterokeçidlərin spektrin qısa dalğa uzunluğu oblastında fotohəssaslığı kəskin olaraq artır, fotocərəyanın ossilyasiyaları itir və heterokeçidlər maksimum fotohəssaslıq nümayiş etdirir. Termik işlənmədən sonra heterokeçidlərin qısa dalğa uzunluğu oblastında fotohəssaslığı yüksəlməklə bərabər, həm də onun spektri daha qısa dalğalar oblastı tərəfə genişlənir.

**Ədəbiyyat**

1. **Jafarov M.A., Mamedov H.M., Nasirov E.F.** Photosensitivity Heterojunction C-Si/Porous-Si/ZnCdS", Madridge Journal of Nanotechnology & Nanoscience, Volume 4, Issue 1, 1000125, p.123-126;
2. **Perkins C, Hasson F.** Surfactant-Assisted Growth of CdS Thin Films for Photovoltaic Applications. J. Vac. Sci. Tech. A Vacuum Surfaces and Films. 2006; 24(3): 497-504.

## INTENSITY OF FOUR-WAVE MIXING SIGNAL IN METAMATERIALS

Rustamli C.M., Kasumova R.J.

Baku State University  
cicek.rustamli@mail.ru

*In this article we calculated intensity of four-wave mixing signal in metamaterials.*

Metamaterials are synthetic composite materials with properties derived from internal microstructure rather than chemical composition like natural materials [1]. Modifying the internal physical structure of metamaterials may customize their properties. This sets them apart from natural materials, whose properties are largely determined by the chemical constituents and bonds that hold them together. The peculiar effect of light propagating through metamaterials is one of the main reasons for their popularity.

The expression (1) that is given below is the expression of the complex amplitude of the signal wave at four-wave mixing in metamaterials and expression (2) is the conjugate for (1). If we multiply these expressions, we get expression of intensity.

$$A_1(z) = e^{-\frac{a}{2}z} \left[ \frac{A_{1l} e^{\frac{a}{2}l} + i \frac{b}{\lambda} \sin \lambda l}{\cos \lambda l + \frac{a}{2\lambda} \sin \lambda l} \times \right. \\ \left. \times \left( \cos \lambda z + \frac{a}{2\lambda} \sin \lambda z \right) - \frac{ib}{\lambda} \sin \lambda z \right] \quad (1)$$

where  $a = -i\Delta$ ,  $b = \gamma_1 A_{20}^* A_{30} A_{40}$

$$A_1^*(z) = e^{-\frac{a^*}{2}z} \left[ \frac{A_{1l}^* e^{\frac{a^*}{2}l} - i \frac{b^*}{\lambda} \sin \lambda l}{\cos \lambda l + \frac{a^*}{2\lambda} \sin \lambda l} \times \right. \\ \left. \times \left( \cos \lambda z + \frac{a^*}{2\lambda} \sin \lambda z \right) + \frac{ib^*}{\lambda} \sin \lambda z \right] \quad (2)$$

If we consider  $\Delta = 0$  ( $\Delta$  – the phase mismatch of the interacting waves)

$$I_{\text{signal}} = \left( \frac{A_1 \cos^2 \lambda(l-z)}{\cos^2 \lambda l} \right)^2 + \\ + \left( \frac{b}{\lambda} \sin \lambda \frac{\cos^2 \lambda(l-z)}{\cos^2 \lambda l} - \frac{b}{2} \sin \lambda z \right)^2 \quad (3)$$

where

$$\lambda = \sqrt{\gamma_1\gamma_2I_{30}I_{40} - \gamma_1\gamma_3I_{20}I_{40} - \gamma_1\gamma_4I_{20}I_{30}}$$

$A_1$  – the complex amplitude of the signal wave at four-wave mixing in metamaterials,  $\gamma$  – the nonlinear wave coupling coefficient.

(3) is the expression of intensity of four-wave mixing signal in metamaterial.

### References

1. <https://www.nanowerk.com/what-are-metamaterials.php>
2. **Kasumova R.J., Safarova G. A., Amirov Sh. Sh., Akhmadova A.R.** “Four wave mixing in metamaterials”. Russian Physics Journal, Vol. 61, No. 9, January, 2019 (Russian Original No. 9, September, 2018). DOI 10.1007/s11182-018-1572-6.
3. **Kasumova R.J.** Four wave mixing and compensating losses in metamaterials. Superlattices and Microstructures, 2018, 121, 86-91.
4. **Tagiev Z.H., Kasumova R.J., Salmanova R.A., Kerimova N.V.** Constant-intensity approximation in a nonlinear wave theory. J. Opt. B, 3, 84-87 (2001).

## QAZ BOŞALMASINDA QAÇAN STRATLAR

Ağammədova S.M., Qəribov Q.İ.

Bakı Dövlət Universiteti  
agammedovasamira97@gmail.com

*İşdə qaz boşalmasında müşahidə olunan stratlar haqda məlumat verilir, onların əsas xasətləri izah edilir və yaranma mexanizmi şərh olunur.*

Bir çox hallarda qaz boşalması müsbət sütununun parametrləri (məs. potensial, yüksək zərrəciklərin konsentrasiyası, elektron qazının temperaturu və s.) boşalma borusunun oxu boyunca koordinatın funksiyası olaraq dəyişir. Müsbət sütunun bu qeyri-bircinsliyinin səbəbi sütunun laylı quruluşu və ya stratların yaranmasıdır. Müsbət sütunda təbii stratlar heç bir xarici mənbənin periodik təsiri olmadan yaranırlar. Stratların yaranmasında əsas rolu plazmada ionlaşma sürətinin dəyişməsi oynayır. Ona görə də stratlaşmamı yaradan dalğaları ionlaşma dalğaları da adlandırırlar. Stratlar elektrik sahəsinin güclənməsi və zəiflənməsi ilə bağlı olaraq şiddetli və zəif ionlaşma oblastlarının bir-birini əvəz etdiyi ionlaşma dalğalarının plazmada hərəkətidir.

Qeyd etmək lazımdır ki, “strat” ternini latın sözü olub, “stratum”dan yaranıb və “döşəmə, lay” mənasını verir.

Əksər hallarda plazmada stratlar hərəkət edirlər. Belə stratlara qaçan stratlar deyirlər. Təsirsiz qazlarda təzyiqin  $p \sim 10^{-1} \div 10 \text{ mm.cv.st.}$  intervalında qaçan stratlar  $v_f \sim 10^1 \div 10^3 \text{ m/san}$  tərtibli sürətlə anoddan katoda doğru qaçırlar. Stratlar hərəkət edərkən müəyyən tezlikli rəqsler yaradırlar. Qaçan stratlar olan müsbət sütunda işıqlanmanın intensivliyi  $1 \text{ kHs}$  tərtibli tezliklə rəqs etdiyindən insan gözü işıqlanmanın bu rəqslerini ayırd edə bilmir və sütun bircins görünür.

Tərpənməz stratlar da var. Müsbət sütunda belə stratlar yarandıqda boşalma borusu boyunca işıqlı və tund (qaranlıq) layların necə növbələşdiyi gözlə görünür. Əslində qaz boşalması borusunda stratların olduğu tədqiqatçılara ilk dəfə olaraq məhz bu yolla bəlli olub. Stratlar o vaxt bir yerdə dayanırlar (terpənmirlər) ki, boşalmada daimi təsir edən hər hansı güclü lokal həyəcanlaşma mənbəyi olsun. Belə həyəcanlaşma mənbəyinə misal olaraq böyük mənfi potensial altında olan zondu göstərmək olar. Tərpənməz stratlar həyacanlaşma mənbəyindən anod tərəfə düzülürler və anoda tərəf get-gedə sönürlər.

Bir stratın uzunluğu, yəni qonşu iki stratın uyğun nöqtələri arasındaki məsafə, adətən boşalma borusunun bir neçə radiusu qədər olur. Bu, həm qaçan, həm də tərpənməz stratlara aiddir.

**Ədəbiyyat**

1. **Qəribov Q.İ.** Qaz boşalması və plazma fizikası praktikumu. Bakı, «Bakı Universiteti» nəşriyyatı. 2003.
2. **Гариков Г.И., Садыхзаде Г.М.** Газоразрядная плазма в учебной лаборатории. Bakı, «Bakı Universiteti» nəşriyyatı. 2005.

## XÜSUSİ ƏHƏMİYYƏTLİ MƏNTƏQƏLƏR ARASINDA OPTİK KABEL RABİTƏSİ

İslamova M.S., Abbasova Ç.Y., Səfərov V.H.

Bakı Dövlət Universiteti  
*islamovameyrns@gmail.com*

Xüsusi əhəmiyyətli məntəqələr arasında mühüm informasiyaların ötürülməsi zamanı onun qorunub saxlanılması vacib məsələ olduğundan, optik rabitədən istifadə etmək aktual məsələlərindən biridir.

Fiber optics (latın sözü olub: fibra deməkdir) – optik diapazonunda işıq və təsvirlərin ötürülməsini nəzərdən keçirən optik bölmədir. Fiber optik rabitə xətləri-informasiyanın "optik lif" adı ilə tanınan optik dielektrik dalğa ötrücülü rabitə növüdür.

Optik lif hal-hazırda informasiyanın ötürülməsi üçün ən mükəmməl fiziki mühit, eləcə də böyük informasiya axınlarının əhəmiyyətli məsafələrə ötürülməsi üçün ən perspektivli mühit hesab olunur. Bu səbəbdən də böyük informasiya axınlarının ötürülməsi üçün fiber-optik ən perspektivli mühit hesab edilməsi üçün əsaslar optik dalğa ötrücülərinə xas olan bir sıra xüsusiyyətlərdən irəli gəlir:

Fiziki xüsusiyyətlər:

1. Optik siqnalların enli zolaqlı olması daşıyıcı tezliyin həddindən yüksək olması (1014 Hz) ilə əlaqədardır. Buna göprə də optik rabitə xətti ilə informasiyanın ötürülmə sürəti 1012 bit/san və ya terabit/san ola bilər. Bu isə o deməkdir ki, bir liflə 10 milyon telefon danışığı və milyon təsvir ciqnalları göndərmək mümkündür. İnfomasiyanı eyni zamanda hər iki istiqamətə bir-birindən asılı olmayaraq ötürməklə sürəti artırmaq olur.

2. Lifdə işıq siqnalının sönməsi olduqca kiçikdir. Ən yaxşı lifdə 1.55 mkm dalğa uzunluğunda siqnalın sönməsi 0,22 dB/km olduğundan rabitə xəttinin uzunluğu siqnalların regenerasiya olmadan 100km ola bilər.

Texniki xüsusiyyətlər:

1. Əsası silisium – iki oksid olan kvarsdan lif hazırlanır.

2. Optik lif təqribən 100 mkm diametrə malik olub, kompakt və yüngül olduğundan onun aviasiya, cihaz düzəltmə və kabel texnikasında istifadə olunması olduqca perspektivlidir.

3. Şüşə lif metal olmadıqından seqmentlərin açılması avtomatik olaraq əldə edilir.

4. Lifli optik rabitə sistemləri elektromaqnit müdaxiləsinə davamlı olmaqla yanaşı, həm də işıq ötrücülərinə məlumatların icazəsiz girişindən qorunur.

5. Optik lifin əhəmiyyətli bir xüsusiyyəti də onun uzun ömürlü olmasıdır. Qəbulədici və ötrücülərin kabellərinin sürətlə çəkilə və dəyişdirilə bilməsi,

bu yolla kanalın buraxma qabiliyyətini artırmağın mümkünülüyü və kabelə xarici müdaxilənin qeyri-mümkünlüyü optik rabitənin aktuallığı artıtır.

**Ədəbiyyat**

1. Волоконно-оптические сети и системы связи. - Москва: ИЛ, 2018. - 272 с.
2. **Власов И.И., Птичников М.М.** - Измерения в цифровых сетях связи. «Постмаркет», Москва, 2004. - 431 с.

## EROZİYA TİPLİ İMPULS PLAZMA SÜRƏTLƏNDİRİCİ VASİTƏSİLƏ PLAZMA SELİNİN ALINMASI

Ramazanova X.Q., Davudov B.B.

Bakı Dövlət Universiteti  
ramazanovabike333@gmail.com

İmpuls plazma sürətləndiriciləri Yerin süni peyklərinin trayektoriyalarını stabillaşdırmaq üçün istifadə olunan plazma mühərriklərinin və nazik təbəqələr texnologiyasında istifadə edilən plazma buxarlandırıcılarının əsasını təşkil edir. Öz konstruktiv quruluşlarına görə bu qurğular müxtəlif olur: koaksiyal, konik, relşəskilli və s. Bunların bəzilərində işçi maddə kimi müxtəlif qazlardan, bəzilərində isə elektrodların və dielektriklərin eroziyası nəticəsində alınan buxar halında olan kütlədən istifadə olunur. Axırıncılara eroziya tipli plazma sürətləndiriciləri deyirlər. Bu qurğular əsasən, impuls rejimində işləyir.

Təqdim olunan işdə eroziya tipli koaksiyal impuls plazma sürətləndiricisinə baxılır. Belə sürətləndiricinin sxemi [1]-də göstərilmişdir. Sürətləndirici biri-birində yüksək elektrik möhkəmliyinə malik olan fторoplastla (teflonla) ayrılmış koaksiyal metal elektrodlar sistemindən təşkil olunub. Qurğunun qida mənbəyi olaraq, tutumu  $C=200 \text{ mF}$  olan,  $U=1000 \text{ V}$  gərginliklə yüklenmiş kondensator batareyasından istifadə edilib. Elektrik boşalmasında cərəyan şiddəti  $I=4-5 \text{ kA}$  tərtibində, cərəyan impulsunun davameti müddəti isə  $t=200 \text{ mksan}$  olmuşdur. Elektrodlar arasında elektrik boşalması alışdırıcı elektroda yüksək gərginlik impulsu verməklə həyata keçirilib. Metal və dielektrik materiallarının buxarlanması nəticəsində alınan çoxkomponentli həyəcanlanmış atom və ionlardan ibarət olan plazma seli qazokinetik və elektromaqnit qüvvələrin təsiri ilə böyük sürətlə ( $v=10^4 \div 10^5 \text{ m/san}$ ) irəliyə atılır.

İmpuls plazma sürətləndiricilərdə plazma əmələ gətirən işçi maddə olaraq həm metal elektrodlardan (Fe, Al, Cu və s.), həm də müxtəlif dielektriklərdən (fторoplast, polietilen, polipropilen) istifadə oluna bilər. Belə dielektriklər əvəzində böyük müqavimətə malik yarımkəcirici materiallardan da (məsələn, Si, Ge) istifadə etmək olar.

Spektroskopik tədqiqatlar nəticəsində məlum olmuşdur ki, plazma, əsasən, elektrodlarla bilavasitə kontaktda olan dielektrik və ya yarımkəcirici nümunə kimi götürülen elementlərin həyacanlaşmış və ionlaşmış atomlarından ibarət olur. Bu tip impuls plazma sürətləndiricilərində plazma şüalanma seli  $5 \times 10^5 \text{ Vt/sm}^2$ -dan çox olur. Materialların güclü buxarlanması onun səthində yüksək enerji sıxlığının əmələ gəlməsini göstərir.

İmpuls boşalmalarında alınan enerji sıxlığının lazer şüalanmasının enerji sıxlığı ilə müqayisəsi göstərir ki, sıxlığı  $10^5 \text{ Vt/sm}^2$ -dən böyük olan lazer

şüalanmasının təsiri ilə materialların dağıılması, onların impuls boşalmasının təsiri zamanı olan istilik xarakterli dağıılması kimiidir.

Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, boşalma kanalına daxil olan ümumi enerji ionlaşma enerjisini, molekulyar rabitələrinin qırılması enerjisini, plazma axınının kinetik enerjisini və şüalanma enerjisini sərf olunur.

**Ədəbiyyat**

1. **Давудов Б.Б., Мамедов Н.А.** Известия БДУ, сер. Физ. -мат. наук, N1, 2009, с. 173.

**P-Sİ/N-CD<sub>1-x</sub>ZN<sub>x</sub>S<sub>1-y</sub>TE<sub>y</sub>/CD<sub>1-x</sub>ZN<sub>x</sub>O/TİO<sub>2</sub>**  
**HETEROKEÇİDLƏRİNİN FOTOELEKTRİK XASSƏLƏRİ**

**Abiyev Ə.A., Məmmədov H.M.**

*Bakı Dövlət Universiteti*

*afsunabiyev@gmail.com*

İşdə TiO<sub>2</sub> və Cd<sub>1-x</sub>Zn<sub>x</sub>O yarımsəffaf keçirici laya malik p-Si/n-Cd<sub>1-x</sub>Zn<sub>x</sub>S<sub>1-y</sub>Te<sub>y</sub> nazik təbəqəli heterokeçidlərin fotoelektrik xassələrinin n-Cd<sub>1-x</sub>Zn<sub>x</sub>S<sub>1-y</sub>Te<sub>y</sub> nazik təbəqələrinin tərkibindən (x və y-in qiymətlərindən) və arqon mühitində termik işlənmə rejimindən asılılığı tədqiq edilmişdir. Aparılan təcrübi tədqiqatlarda “III” və “II” formaya malik İN cərəyan kontaktlı heterokeçidlərdən istifadə olunmuşdur. Cərəyan kontaktları BYΠ-5 tipli qurğuda yüksək vakuumda termik buخارlanması yolu ilə hazırlanmışdır.

Bu heterokeçidlərin optik spektrin qısa dalğalar oblastında zəif fotohəssaslıq nümayiş etdirməsi, bilavasitə çökdürümədən sonra nazik təbəqələrin səthinə absorbсиya olunmuş oksigen molekullarının özlərini akseptor mərkəzləri kimi apararaq, nazik təbəqələrin həcmindən elektronları rekombinasiya etmələri nəticəsində təbəqələrin xüsusi müqavimətlini yüksəltməsi ilə izah edilə bilər.

Bilavasitə çökdürümədən sonra p-Si/n-Cd<sub>1-x</sub>Zn<sub>x</sub>S<sub>1-y</sub>Te<sub>y</sub> heterokeçidlərində qısa qapanma cərəyanı sıxlığının ( $J_{qq}$ ), boşuna işləmə gərginliyinin ( $U_{ad}$ ) və gücün ( $P$ ) nazik təbəqələrin tərkibindən asılılıq qrafikləri əsasında müəyyən edilmişdir ki, hətta qəfəs parametrlərinin yaxşı uzlaşmasına baxmayaraq, p-Si/n-Cd<sub>0.25</sub>Zn<sub>0.75</sub>S<sub>0.8</sub>Te<sub>0.2</sub> heterokeçidləri çox kiçik qiymətə malik fotoelektrik parametrləri nümayiş etdirir:  $J_{qq}=3,4$  mA/sm<sup>2</sup>,  $U_{ad}=131$  mV, FF=0,43,  $P=445$  mkVt/sm<sup>2</sup>,  $h>0,2\%$ .

Arqon mühitində termik işlənmədən sonra tədqiq olunan heterokeçidlərin fotohəssaslığının spektri qısa dalğa uzunluğu oblastında əhəmiyyətli dərəcədə dəyişir. Belə ki, onun qısa dalğalar tərəfdən sərhəd kəskinləşir, fotocərəyanın os-silyasiyaları zəifləyir və spektrin geniş oblastında (0,4 – 0,9 mkm) yüksək fotohəssaslıq müşahidə olunur. Maksimal fotohəssaslıq arqon mühitində 390°C-də 14 dəqiqə ərzində termik işlənmədən sonra təmin olunmuşdur. Daha yüksək temperaturlarda və daha uzunmüddətli termik işlənmədən sonra tədqiq olunan heterokeçidlərin fotohəssaslığı kəskin olaraq azalır ki, bu da nazik təbəqə komponentin səthində baş verən elektron-molekulyar proseslərlə izah edilir. Apardığımız ölçmələr göstərir ki, optimal rejimdə termik işlənmədən sonra p-Si/n-Cd<sub>0.25</sub>Zn<sub>0.75</sub>S<sub>0.8</sub>Te<sub>0.2</sub> heterokeçidlərinin fotoelektrik parametrləri aşağıdakı qiymətlərə çatır:  $U_{ad}=584$  mV,  $J_{qq}=14.54$  mA/sm<sup>2</sup>, FF=0.6 və  $h=6.7\%$ .

**Ədəbiyyat**

1. **Mamedov H., Muradov M., Konya Z. et al.** Preparation and investigation of p-GaAs/n-Cd<sub>1-x</sub>Zn<sub>x</sub>S<sub>1-y</sub>Te<sub>y</sub> heterojunctions deposited by electrochemical deposition, // Journal of Solar Energy Engineering, v.136, No 4, p. 044503-1-4, 2014
2. **Mamedov H.M., Mamedova V.C., Shamilova Sh.A. et al.** Electronic properties of TiO<sub>2</sub>/ Cd<sub>1-x</sub>Zn<sub>x</sub>S<sub>1-y</sub>Se<sub>y</sub>/GaAs nano-structured UV sensors / Proc. Of International Conf. on “Nuclear radiation nanosensors and nanosensory systems”, Tbilisi, Georgia, 2014, p.94-94

## Bölmə 5

### NANOMATERIALLAR VƏ NANOTEXNOLOGİYALAR

#### PP+PBS/CDS NANOKOMPOZİTLƏRİNİN DİELEKTRİK XASSƏLƏRİ

Novruzova A.Ə.


Bakı Dövlət Universiteti

n.a\_physicist@yahoo.com

Son zamanlar dielektrik materiallara nanohissəcikləri daxil etməklə onların izolyasiya xassələrinin yaxşılaşdırılması istiqamətində çox sayılı elmi tədqiqat işləri aparılır. Tədqiqatlar göstərir ki, kiçik ölçülü nanohissəcikləri dielektrik polimer matrislərə daxil etməklə onların dielektrik, mexaniki v.s xassələrini artırmaqla tətbiq sahələrini genişləndirmək mümkündür.

Təqdim edilən işdə PP+PbS/CdS əsaslı polimer nanokompozitlərin elektrofiziki xassələri tədqiq edilmişdir. Nümunələrin dielektrik nüfuzluğunun, dielektrik itki bucağının tangensinin tezlikdən asılılığı tədqiq edilmişdir.

Şəkil 1-də PbS və CdS-in müxtəlif konsentrasiyalarındakı PP+PbS/CdS əsaslı nanokompozitlərin dielektrik nüfuzluğunun və dielektrik itki bucağının tangensinin tezlikdən asılılıq qrafiki verilmişdir. Kiçik konsentrasiyalarda PbS və CdS nanohissəcikləri polimer matrisada struktur formalaşdırıcı rolunu oynayır və alınmış nanokompozitlərdə yeni polyar qruplar və elektrik yükleri üçün dayanıqlı elektrik tələləri yaranır ki, bu da nanokompozitin dielektrik nüfuzluğunun artmasına, yəni polyarlaşma qabiliyyətinin yaxşılaşmasına gətirib çıxarır. Konsentrasiyanın sonrakı artımı zamanı nanohissəciklər ayrıca dispers fazası kimi özünü apardığı üçün onun konsentrasiyasının artması hesabına keçiriciliyi artır və nəticədə nanokompozitin polyarlaşma qabiliyyəti tədricən azalır.



Şək. 1. PP+PbS/CdS nanokompozitlərinin dielektrik üfuzluğunun və itki bucağının tangensinin tezlikdən asılılığı

Dielektrik itki buağının tangensinin qiyməti konsentrasiyadan asılı olaraq eksterumulla dəyişir, yəni PbS və CdS nanohissəciklərinin miqdarı polimer matrisdə artıqca dilelektrik itkisinin qiyməti azalır və konsentrasiyanın 5% miqdarında dilelektrik itkisinin qiyməti  $\text{tg}\delta$  minimum olur və konsentrasiyanın sonrakı artımı dielektrik itkisinin artmasına səbəb olur. Dielektrik itkisinin artması, yəni relaksasiya prosesinin artması deməkdir, yəni  $\text{tg}\delta$  artması hesabına nanokompozitdə dəyişən sahədə keçiricilik 5% miqdarında minimum olur. Bu nəticə dielektrik nüfuzluğunun artması ilə yaxşı korelyasiya edir.

#### Ədəbiyyat

1. Khan, S; Lorenzelli, L.; Dahiya, R.S. Technologies for Printing Sensors and Electronics Over Large Flexible Substrates: A Review. IEEE Sens. J. 2015, 15, 3164– 3185, DOI: 10.1109/jsen.2014.2375203
2. Paul, D.R.; Robeson, L.M. Polymer Nanotechnology: Nanocomposites. Polymer 2008, 49, 3187– 3204, DOI: 10.1016/j.polymer.2008.04.017

## PVDF+CDS/ZNS ƏSASLI NANOKOMPOZİTLƏRİN FOTOELEKTRİK XASSƏLƏRİ

Hacıyeva F.V., Məhərrəmova G.Y.

Bakı Dövlət Universiteti

flora\_1985@mail.ru

gullar.maharramova@gmail.com

Nanomateriallar makroskopik ölçüyə malik maddələrlə atomlar arasında aralıq mövqe tutan dayanıqlı sistemlər kimi qəbul edilirlər. Nanomaterialların optik xassələrinin öyrənilməsi tədqiqat işləri içərisində xüsusi maraq kəsb edir. Polimer nanokompozit materiallar işıq diodları, kvant generatorları, qaza həssas sensorlar və s. materiallar kimi tətbiq sahəsi tapa bilərlər.

CdS geniş zolaqlı yarımkəçirici materialdır. CdS p-tipli yarımkəçirici kimi elektronikada, yarıkeçirici lazerlərdə aktiv mühit kimi, fotoelementlərin, günəş batareyalarının, foto və işıq diodlarının hazırlanmasında geniş istifadə olunur. ZnS flüoressensiya xüsusiyyətə malikdir və parlaq siferblatların, flüoressensiya lampaların, X-Ray şüası və TV ekranlarının elementlərinin istehsalında istifadə edilir.

İşdə PVDF+CdS/ZnS nanokompozitlərinin fotoelektrik xassələri CdS və ZnS nanohissəciklərinin faiz miqdardından asılı olaraq tədqiq edilmişdir. Tədqiqatlar dalğa uzunluğunun 300 – 650 nm oblastında MDR 12 U monoxromatorunun bazasında yiğilmiş qurğuda aparılmışdır. Müəyyən edilmişdir ki, 3%, 5% və 10% CdS və ZnS nanohissəcikləri saxlayan kompozitlərin hər üçü dalğa uzunluğunun 330-590 nm oblastında fotohəssaslıq nümayiş etdirir. Tərkibində CdS və ZnS nanohissəciklərinin faiz miqdardından asılı olmayaraq spektrdə dalğa uzunluğunun qısa və uzun dalğa oblastında ZnS və CdS-in qadağan olunmuş zonalarının eninə uyğun maksimumlar müşahidə edilir.

3%-li nümunələrdə CdS-ə uyğun maksimum 504 nm-də yerləşdiyi halda, tərkibdə doldurucunun faiz miqdarı artırıqca daha qısa dalğa uzunluğu tərəfə sürüsür və 10%-li nümunələrdə bu maksimum 494.7 nm-də müşahidə olunur. Bu effekt nanohissəcikli yarımkəçirici materiallarda nanohissəciyin ölçüsünün azalması ilə yarımkəçiricinin qadağan olunmuş zolağının eninin artması – mavi sürüşmə effekti ilə izah oluna bilər. Bundan fərqli olaraq kompozitdə ZnS-in faiz miqdarının artırılması ilə spektrdə maksimum uzun dalğa uzunluğu oblastına tərəf sürüsür. Belə ki, 3%-li təbəqələrdə maksimum 340 nm-də müşahidə olunduğu halda, 10%-li təbəqələrdə maksimum fotohəssaslıq 345 nm-də müşahidə edilir.

**Ədəbiyyat**

1. **Magerramov A.M., Ramazanov M.A., Hajiyeva F.V.**. Structure and dielectric properties of nanocomposites on the basis of high-density polyethylene and lead sulfide. Chalcogenide Letters Vol. 11, No. 4, 2014, p. 175–180
2. **Maharramov A.M., Ramazanov M.A., Hajiyeva F.V.** A structure and dielectric properties of nanocomposites based on isotactic polypropylene and lead sulphide nanoparticles Journal Chalcogenide Letters, Volume 13, Issue 1, pages 35-40, 2016
3. **Maharramov A.M., Ramazanov M.A., Sultanova J.R., Hajiyeva F.V., Hasanova U.A.**. The magnetic polymer nanocomposite materials based on polypropylene and iron nanoparticleces: Synthesis and structure Journal of Ovonic Research Vol. 12, No. 4, July - August 2016, p. 193 – 200

## TiO<sub>2</sub> NANOHİSSƏCİKLƏRİNİN PVX/TiO<sub>2</sub> ƏSASLI POLİMER NANOKOMPOZİTLƏRİNİN ELEKTRET XASSƏLƏRİNƏ TƏSİRİ

Rəhimli A.M., Məmmədov H.M.

*rahimli.almara@gmail.com*


Polimer kompozitlərin elektret xassələri elektroakustik, havatəmizləyici qurğularda, kseroqrafiyada və s. geniş istifadə olunur. Elektret materiallarının əsas xarakteristikaları elektrik yükünün qiyməti və onun stabilliyidir[1,2]. Elektretlərin daha bir vacib xarakteristikası elektret yüklərinin yaşama müddətidir ki, bu da onun stabilliyini xarakterizə edir. Elektret xassələrinə malik materialların artırılması üçün üzvi və qeyri-üzvi əlavəli kompozit materiallarından geniş istifadə olunur [3-6].

PVX/TiO<sub>2</sub>əsaslı polimer nanokompozitlərin sintezi aşağıdakı kimi aparılmışdır: PVX tozları otaq temperaturunda, üzvi həllədicisi olan tetrahidrofuranda (THF) həll edilmişdir. Daha sonra polimer məhluluna TiO<sub>2</sub> nanohissəcikləri əlavə edilmiş və maqnit qarışdırıcıda 1 saat ərzində bircins məhlul alınana qədər intensiv şəkildə qarışdırılmışdır. Alınmış polimer və nanohissəcik qarışığı Petri qabına süzülmüş və həllədicinin buxarlandırılması üçün 24 saat saxlanılaraq nanokompozit külçələr əldə edilmişdir. Alınan külçələrdən PVX-nin ərimə temperaturunda 10 MPa təzyiq altında isti presləmədən sonra soyuq suda soyudulmuşdur. Alınmış nümunələrin diametri 4sm olub, qalınlığı 100-120 mkm intervalında dəyişmişdir.

PVX/TiO<sub>2</sub> əsaslı polimer nanokompozitlərin doldurucunun müxtəlif həcmi miqdarlarında elektret yüklərinin səthi sıxlığının ( $\sigma$ ) yükün yaşama müddətindən ( $\tau_{yaş}$ ) asılılığı induksiya metodу vasitəsilə tədqiq edilmişdir. Şəkil 4.4.1-də PVX/TiO<sub>2</sub> nanokompozitlərinin elektret yüklərinin səthi sıxlığının ( $\sigma$ ) yükün yaşama müddətindən ( $\tau_{yaş}$ ) asılılığı verilmişdir. Şəkildən göründüyü kimi elektret yüklərinin səthi sıxlığı və yükün yaşama müddəti nanohissəciklərin həcmi miqdarının artması ilə artmış və TiO<sub>2</sub>-nin 3% həcmi miqdarında öz maksimal qiymətinə çatmışdır.

Şəkil 1-də elektret yüklərinin səthi sıxlığının ( $\sigma$ ) TiO<sub>2</sub>-in həcmi miqdardan asılılığı verilmişdir. Müəyyən edilmişdir ki, nanokompozitlərin elektret yüklərinin səthi sıxlığı ( $\sigma$ ) TiO<sub>2</sub>-in konsentrasiyasından asılı olaraq ekstremumla dəyişir, yəni 3% həcmi miqdara qədər artır və daha sonra azalır. Bu onunla izah olunur ki, kiçik konsentrasiyalarda TiO<sub>2</sub> nanohissəcikləri polimer matrisada struktur formalasdırıcı rolunu oynayır və alınmış nanokompozitlərdə yeni polyar qruplar və elektrik yükləri üçün dayanıqlı

elektrik tələləri yaranır ki, bu da nanokompozitin dielektrik nüfuzluğunun artmasına, yəni polyarlaşma qabiliyyətinin yaxşılaşmasına gətirib çıxarır.



Şəkil 1. PVX/TiO<sub>2</sub> nanokompozitlərinin elektret yüklerinin səthi sıxlığının ( $\sigma$ ) yükün yaşama müddətindən (tyaş) asılılığı:

1. PVX; 2. PVX/3%TiO<sub>2</sub>; 3. PVX/5%TiO<sub>2</sub>; 4. PVX/10% % TiO<sub>2</sub>

Konsentrasiyanın sonrakı artımı zamanı nanohissəciklərin ayrıca dispers faza kimi özünü apardığı üçün onun konsentrasiyasının artması hesabına keçiriciliyidə artır və nəticədə nanokompozitin polyarlaşma qabiliyyəti tədricən azalır. Müəyyən edilmişdir ki, PVX matrisində elektret effektiinin müşahidə olunması TiO<sub>2</sub> nanohissəciklərinin əlavə olunması ilə bağlıdır. Yükün qiyməti zamandan asılı olaraq əvvəl sürətlə sonra isə daha yavaş azalmağa başlayır.

Beləliklə, müəyyən olunmuşdur ki, PVX/TiO<sub>2</sub> əsaslı nanokompozitlər üçün elektret effekti nanohissəciklərin 3% həcmi miqdarına uyğun kompozitlərdə ən yüksəkdir. Bu isə öz növbəsində PVX polimerinin zəncirlərin polyarlığı və xlor atomunun elektromənfiliyi hesabına bu polimerlərdə daha dərin “tələlər” və polyar qrupların mövcudluğu ilə izah olunur.

### Ədəbiyyat

1. G. M. Sessler, “Electrets: recent developments”, J. Electrostat., Vol. 51-52, pp. 137-145, 2001
2. Gubkin, A. I. Electrets; Nauka: Moscow, 1978. 13
3. Ениколов Н.С., Сизова М.Д., Бунина Л.О., Зеленецкий С.Н., Волков В.П., Артемьева Н.Ю. Твердофазная модификация полиолефинов, получение композитов //Высокомолек. соед., 1994, т.36, №4, с.608.
4. Zhang, L., Wan, M. and Wei, Y., Polyaniline/TiO<sub>2</sub> microspheres prepared by a template-free method” Synth. Met., 151, 2005
5. A. Viraneva, T. Yovcheva and M. Galikhanyov, "Electret properties of PP/ZnO and PP/CuO composite films," in IEEE Transactions on Dielectrics and Electrical Insulation, vol. 22, no. 3, pp. 1343-1348, June 2015, doi: 10.1109/TDEI.2015.7116320.
6. T. Kazashka and T. Yovcheva, “Composite electret's films on the base of the polylactic acid”, University of Plovdiv, “PaisiiHilendarski”, Scientific studies, Physics, Vol. 38, FASC 4, 2013 (in Bulgarian)

## GÜMÜŞ NANOHİSSƏCİKLƏRİNİN SİNTEZİ VƏ STABİLLƏŞDİRİLMƏSİ

Gözəlova N.Ə., Məmmədova S.V.

Bakı Dövlət Universiteti  
nigar.gozelova.96@mail.ru  
sevinc.memmedova.18@mail.ru

Verilmiş işdə gümüş nanohissəciklərinin sintezi və stabilləşdirilməsi 2 cür üsulla: yaşıl texnologiya və kimyəvi reduksiya üsulu ilə həyata keçirilmişdir. Ag nanohissəciklərinin sintezi və stabilləşdirilməsi yaşıl texnologiya vasitəsi ilə  $\text{AgNO}_3$  duzundan sodium hidroksid iştirakında kraxmal vasitəsi ilə reduksiya yolu ilə aparılmışdır. Bunun üçün 150 ml 1%-li kraxmal məhlulu 30 dəqiqə ərzində maqnit qarışdırıcı üzərində qarışdırılmış və daha sonra üzərinə 50 ml 0,01 M  $\text{AgNO}_3$  məhlulu əlavə edilmişdir. Daha sonra 100 ml 0,07 M sodium hidroksid və 100 ml 0,02 M qlükoza məhlulları qarışdırırlaraq ikinci məhlul formalashmışdır. İlkin məhlul ikinci məhlul üzərinə 146 saniyə ərzində tökülmüşdür. Alınan qarışqı daha 30 dəqiqə intensiv qarışdırılmışdır. Formalaşmış Ag nanohissəcikləri ultrasentrifuqa vasitəsi ilə məhluldan ayrılmış və bir neçə dəfə su və asetonla yuyulmuşdur. Nanohissəciklər Petri qabına keçirilmiş və havada qurudulmuşdur. Ag nanohissəciklərinin kimyəvi sintezi  $\text{AgNO}_3$  duzunun sodium tetrahidroborat vasitəsi ilə reduksiyasından setiltrimetilammonium bromid (STABr) iştirakında aparılmışdır. 100 ml 0,01 M  $\text{AgNO}_3$  duzunun üzərinə 30 ml 0,5% STABr məhlulu tökülmüş və 10 dəqiqə ərzində maqnit qarışdırıcı üzərində qarışdırılmışdır. Daha sonra 0,03 M sodium tetrahidroborat ( $\text{NaBH}_4$ ) məhlulu ilkin qarışığın üzərinə əlavə edilmişdir. Qarışqı daha 20 dəqiqə intensiv qarışdırılmışdır. Formalaşmış Ag nanohissəcikləri ultrasentrifuqa vasitəsi ilə məhluldan ayrılmış və bir neçə dəfə su və asetonla yuyulmuşdur. Nanohissəciklər Petri qabına keçirilmiş və havada qurudulmuşdur. Sintez edilmiş Ag nanohissəciklərinin quruluşu rentgen difraksiya analizi (RDA) və SEM vasitəsi ilə tədqiq edilmişdir. RDA spektrlərdən müəyyən olunmuşdur ki,  $38,10^0$  (111),  $44,43^0$  (200),  $64,36^0$  (220),  $77,33^0$ ,  $81,28^0$   $2\theta$  bucağındaki əsas piklər gümüş nanohissəciklərinə məxsusdur. Rentgen analizi zamanı həmçinin o da təyin edilmişdir ki, hər 2 texnologiya ilə alınmış nanohissəciklər yaxşı strukturlaşmış və onlarda praktik olaraq amorf faza yoxdur. Nanohissəciklərin enerji-dispersiya spekti və elementlər üzrə xəritələnməsi da göstərmişdir ki, sintez olunan nanohissəciklər məhz Ag nanohissəciklərinə aiddir. SEM tədqiqatlardan müəyyən olunub ki, sintez edilmiş nanohissəciklər 12-30 nm təşkil edir.

**Ədəbiyyat**

1. **Baffi G., Cafiero M.L., Chianese A., Jachuck R.** 2002, Process Intensification: Precipitation of Barium SulphateUsing a Spinning Disc Reactor (SDR), Industrial Engineering Chemistry Research 41, 5240-46
2. **Chen, J., Zheng C.**, 1996, Interaction of macro-and micromixing onparticle size distribution in reactive precipitation. Chem. Eng. Sci. 51, 1957–1966.
3. **CheeMeng Ng, Pao Chi Chen and Sivakumar Manickam**, 2012, Green High-Gravitational Synthesis of Silver Nanoparticles Using a Rotating Packed Bed Reactor (RPBR), Ind. Eng. Chem. Res. 51, 5375–5381

## MODİFİKASIYA EDİLMİŞ POLİOL ÜSULLA 1D QURULUŞLU GÜMÜŞ NANONAQILLƏRİNİN SİNTEZİ

Nuriyeva S.Q., Həsənov K.M.

Bakı Dövlət Universiteti

aliyeva-s@list.ru

hasanovkanan11@gmail.com

Tədqiqat işində gümüş ( $Ag$ ) nanonaqillərinin sintezi üçün modifikasiya olunmuş poliol metodu təklif edilmişdir. Sintez prosesində əsas komponentlər olaraq gümüş nitrat ( $AgNO_3$ ), etilen qlikol (EQ) və polivinil pirolidon (PVP) və  $Ag$  nanonaqillərinin yetişməsi üçün natrium xlor ( $NaCl$ ) və natrium brom ( $NaBr$ ) seçilmişdir.

Gümüş nanonaqillərinin müxtəlif sintez metodları təklif olunsa da, bu sahəni inkişaf etdirmək üçün hələ də sadə və sürətli alınma strategiyasına ehtiyac vardır. Poliol metodla  $Ag$  nanonaqillərinin sintezi reaksiyanın homogen, prosesin sadəliyi və ucuz olması kimi üstünlüklərə malik olduğundan geniş istifadə olunur. Bu proses əsasən poliolun duz prekursorları və örtücü agent ilə qızdırılması ilə aparılır ki, bu zaman müvafiq olaraq,  $AgNO_3$ , EQ və PVP seçilə bilər[1]. Bu üsulla sintezi zamanı reduksiya olunmuş metal ionlarının çökəməsi ilə çökmiş atomların həllolması kimi iki proses arasında rəqabət gedir[2]. Metal atomlarının daha kiçik sürətlə çökdürülməsi hesabına  $Ag^+$  ionlarının və  $Ag^0$  atomlarının nisbi qatılıqlarının reaksiya zamanı idarə edilməsi mümkündür ki, bu da nanonaqillərin formallaşmasına səbəb olur. Bəzi tədqiqat işlərində müxtəlif duzlardan istifadə edilməklə bu rəqabətin  $Ag$  atomlarının daha kiçik sürətlə çökəməsinə nail olunmuşdur. Belə ki, sürətli çökəmə prosesi zaman baxımından çökmiş atomların PVP zənciri boyu yığılmamasına imkan vermir və bu  $Ag$  nanonaqillərin böyüməsinə mane olur. Reaksiya sisteminə duzların əlavə edilməsi mühitdə çöküntü şəklində  $Ag^+$  ionlarının iştirakına səbəb olur, sistemində  $Ag$  atomlarının reduksiyası kiçik sürətlə baş verir və beləliklə,  $Ag$  atomlarının PVP zənciri boyunca çökəməsi üçün kifayət qədər vaxt olur.

Tədqiqat işində  $Ag$  nanonaqillərinin sintezi üçün reaksiya müddəti az olan modifikasiya olunmuş poliol metodu təklif edilmişdir[3]. Poliol olaraq reduksiyaedici və həllledici kimi EQ istifadə edilmişdir.  $Ag^+$  ionları ilə birləşərək həll olmayan  $AgCl$  və  $AgBr$  əmələ getirmək üçün reduksiyaedici agent kimi  $NaCl$  və  $NaBr$  istifadə olunmuşdur. Sintez prosesində məlum qatılıqlarda  $NaCl$  və  $NaBr$  duzlarının EQ-də məhlulu hazırlanmışdır. Ardınca PVP EQ-də həll edilmiş və  $NaCl$ ,  $NaBr$  və  $AgNO_3$  məhlulları əlavə edilərək yaxşı qarışdırılmışdır. Qarışq məhlul əvvəlcədən  $175^\circ C$  temperatura qədər qızdırılmış yağ vannasına qoyulmuşdur. Sintez prosesi bütün reagentlərin bir anda tökülməsi ilə maqnit qarışdırıcıda aparılmışdır. Reaksiya bitdikdən

sonra Ag nanonaqillər sentrafuqadan istifadə edərək növbəti tədqiqatlar üçün təmizlənərək hazırlanmışdır.

#### Ədəbiyyat

1. **He, W; Ye, C.** Flexible transparent conductive films on the basis of Ag nanowires: J. Mater. Sci. Technol. 2015, 31, 581–588.
2. **Nekahi, S.P.H. Marashi, D.** Haghshenas Fatmesari. High yield polyol synthesis of round- and sharp-end silver nanowires with high aspect ratio/ Materials Chemistry and Physic (2016), 1-8
3. **Lin Cao, Qin Huang, Jie Cui, Huaijun Lin,Wei Li, Zhidan Lin, Peng Zhang.** Rapid and Facile Synthesis of High-Performance Silver Nanowires by a Halide-Mediated.Nanomaterials 2020, 10, 1139.

## NANOKOMPOZİT MATERİALLAR

Məmmədova R.R., Lakkuyeva M.Ə.

Azərbaycan Texniki Universiteti  
lakkuyevameryem@gmail.com

Nanokompozitlər nano ölçülü iki fərqli materialın birləşməsi nəticəsində əmələ gəlir. Nanokompozitlər özünəməxsus dizayn xüsusiyyətlərinə və əvəzlənə bilən funksiyalarına görə bir çox sənaye sahəsində əsas rol oynayır. Nanokompozit materiallar kənd təsərrüfatı, energetika, kosmetik məhsullar, əczaçılıq, kosmik sənaye, aviasiya sənayesində səth örtükləri kimi, avtomobil, müdafiə sənayesi və digər sənaye sahələrində geniş tətbiq olunur. Bu tezisdə nanokompozit materiallar onların xüsusiyyətləri, tətbiq sahələri və növləri araşdırılmışdır.

Struktur elementinin ölçüsü ən azı 100 nm-dən az, heterogen sistemləri olan kompozit materiallara nanokompozit materiallar deyilir. Nanokompozit materialların yaradılması, fiziki-mexaniki, kimyəvi, maqnetik yüksək temperatur xüsusiyyətlərini yaxşılaşdırmağa imkan verir. Nanokompozit alındıqdan sonra nanostrukturun sabitləşməsinə və həmçinin işlədiyi dövrə onun tərkib hissələrinin ən yaxşı xüsusiyyətlərini bir materialda birləşdirməyə əsaslanır.

Nanomateriallar ümumiyyətlə quruluş elementlərinə görə karbon əsaslı (üzvi), metal və metal oksidi əsaslı (qeyri-üzvi) və ya kompozit (hibrid) materiallar olaraq siniflərə bölünür.

Nanokompozit materiallar kənd təsərrüfatı, energetika, kosmetik məhsullar, əczaçılıq, kosmik sənaye, aviasiya sənayesində səth örtükləri kimi, avtomobil, müdafiə sənayesi və digər sənaye sahələrində geniş tətbiq olunur.

Nanokompozitlərin özünəməxsus forması onların istənilən xüsusiyyətlərə uyğunlaşdırılmasına və adi kompozitlərdən üstün xüsusiyyətlərə sahib olmasına imkan verir. Nanokompozitlər əsasən matrisanın quruluşuna görə üç fərqli qrupa bölünür: keramika matrisalı nanokompozitlər ( $\text{Al}_2\text{O}_3/\text{TiO}_2$ ,  $\text{Al}_2\text{O}_3/\text{SiO}_2$ ,  $\text{Al}_2\text{O}_3/\text{SiC}$ ,  $\text{Al}_2\text{O}_3/\text{CNT}$ ); metal matrisalı nanaokompozitlər ( $\text{Co/Cr}$ ,  $\text{Fe} - \text{Cr}/\text{Al}_2\text{O}_3$ ,  $\text{Fe} - \text{MgO}$ ); polimer matrisalı nanokompozitlər (Poliyester/ $\text{TiO}_2$ , polimer /CNT).

Keramika və polimer əsaslı nanokompozitlər özündə onu təşkil edən komponentlərdən asılı olaraq aşağıdakı xassələri saxlayır: möhkəmlik, bərklik, polimerlərə xas olan işlənib hazırlanma texnologiyası üçün bərklik və yüksək şüa sindirme əmsali. Laylı nanokompozitlər, məsələn, gillərdə olan montmorillonit və ya vermiculit kimi təbii qeyri-üzvi quruluşlardan istifadə edilən keramika və polimerlərdən yaradılır.

Nanokompozitlər materiallara modulun artırılması, gücləndirilməsi, istilik

müqavimətinin artırılması, materiala qaz sızmasının karşısının alınması, yanıcılığın azaldılması və s. bu kimi xüsusiyyətlər götirdi.

**Ədəbiyyat**

1. EPA, (2007). Nanotechnology White Paper. U.S. Environmental Protection Agency publication. Washington, DC.
2. Nair, R., Varghese, S. H., Nair, B. G., Maekawa, T., Yoshida, Y., & Kumar, D.S. (2010). Nanoparticulate material deliveryto plants. Plant science, 179(3), 154-163.
3. Adeosun, S.O., Lawal, G.I., Balogun, S.A., & Akpan, E.I. (2012). Review of green polymer nanocomposites. Journal of Minerals and Materials Characterization and Engineering, 11(04), 385.


## KRİSTALLAŞMANIN MÜXTƏLİF TEMPERATUR-ZAMAN REJİMİNDƏ ALINMIŞ PVX/TİO2 POLİMER NANOKOMPOZİTLƏRİNİN QURULUŞ DƏYİŞİKLİKLERİ

Rəhimli A.M.

*rahimli.almara@gmail.com*

Polyar termoplastik polimerlərin poliolefinlərlə müqayisədə yüksək elektrət, pyezoelektrik, piroelektrik və digər aktiv xassələrə malik olduğu təcrübi olaraq müəyyən edilmişdir [1]. Polyar polimerlərdən olan PVX quruluşunda polimer zəncirinin polyarlığı və xlor atomlarının elektromənfiyi hesabına daha dərin "tolələr" və polyar qruplar mövcud olur [2]. Ona görə də matris kimi bu tip polyar polimerlərin istifadəsi kifayət qədər perspektivli hesab olunur. Bununla əlaqədar olaraq ədəbiyyatda müxtəlif nanoölçülü doldurucularla modifikasiya edilmiş PVX əsaslı müxtəlif nanokompozitlərin sintezinə və xassələrinin tədqiqinə dair işlər geniş marağa səbəb olur [3, 4]. Qeyri-üzvi doldurucular arasında  $TiO_2$  nanohissəcikləri qeyri-toksikliyi, ucuz başa gəlməsi və bir sıra üstün xassələrinə görə materialşunaslıqlıda geniş tətbiq imkanları tapmışdır [5-7].  $TiO_2$  nanohissəciklərinin polivinilxlorid matrisində paylanması nəticəsində xüsusi istismar xassələrinə və yüksək aktivliyi malik çoxfunksiyalı polimer materialları sintez oluna bilər. Verilmiş işdə, PVX polimer və  $TiO_2$  nanohissəcikləri əsasında kristallaşmanın müxtəlif temperatur-zaman rejimində alınmış PVX/3% $TiO_2$  əsaslı nanokompozitlərin quruluşunda baş verən dəyişikliklər araşdırılırlaraq təqdim olunmuşdur.

PVX/ $TiO_2$  əsaslı polimer nanokompozitləri kombinasiyalı üsul: məhluldan tökmə və isti presləmə üsulları vasitəsilə alınmışdır. Alınmış nümunələrin diametri 4sm olub, qalınlığı 100-120 mkm intervalında dəyişmişdir. İstidə presləmə metodunda nanokompozit təbəqələrin soyudulması üçün 3 rejim seçilmişdir ki, bura maye azot mühitində soyudulma ( $\beta_1 = 2000 \text{ } ^\circ\text{C}/\text{dəq}$ ), suda soyudulma ( $\beta_2 = 20 \text{ } ^\circ\text{C}/\text{dəq}$ ) və yavaş soyudulma ( $\beta_3 = 2 \text{ } ^\circ\text{C}/\text{dəq}$ ) aiddir.



**Şəkil 1.** Müxtəlif soyutma rejimlərində alınmış PVX/3%TiO<sub>2</sub> nanokompozitlərinin İQ buraxma spektrləri: 1) yavaş soyutma; 2) maye azotda soyutma; 3) suda soyutma

Müxtəlif soyutma rejimlərində alınmış PVX/3%TiO<sub>2</sub> nanokompozitlərinin quruluş dəyişiklikləri İQ-spektroskopiya üsulu ilə öyrənilmişdir. Nanokompozit nümunələrin İQ spektrləri 400-4000 sm<sup>-1</sup> dalğa uzunluğu intervalında Varian 3600 FT-IR cihazı vasitəsi ilə tədqiq edilmişdir. Şəkil 1-də Kristallaşmanın müxtəlif temperatur-zaman rejimində alınmış PVX/3%TiO<sub>2</sub>əsaslı nanokompozit nümunələrin İQ spektrləri verilmişdir. Tezlik sahəsində PVX/3%TiO<sub>2</sub> nanokompozitinin soyutma sürətindən aslı olaraq dəyişikliklərə məruz qalması PVX-da aktivləşmiş CH qrupunun valent rəqsləri ilə əlaqədardır. Bütün rejimlərdə alınmış nanokompozitlərin spektrində C-H rabitəsinin əsas udulma zolaqları 2557, 2736, 2816, 2870, 3100, 3500 sm<sup>-1</sup> aralığında görünür. CH valentliyində zolaqların aktivləşməsi, deformasiya rəqsləri, həmçinin CH<sub>2</sub> və CH qruplarının qarşılıqlı rəqsləri baş verir.

Beləliklə, müəyyən olunmuşdur ki, müxtəlif soyutma rejimlərində alınmış PVX/3%TiO<sub>2</sub> əsaslı nanokompozitlər üçün hər üç soyutma rejimindən asılı olaraq, kristallaşma dərəcəsi dəyişir. İQ spektrində hər üç soyutma rejimində 3100-3600 sm<sup>-1</sup> zolağında OH qruplarının geniş bir gərginlik diapazonunun olması, Ti atomlarına bağlanmış müəyyən sayıda OH qrupunun PVX/3% TiO<sub>2</sub> quruluşunda olduğunu göstərir.

### Ədəbiyyat

1. **A. Olad, S. Behboudi, and A.A. Entezami**, “Effect of polyaniline as a surface modifier of TiO<sub>2</sub> nanoparticles on the properties of polyvinyl chloride/TiO<sub>2</sub>nano-composites”, Chin. J. Polym. Sci., 31, 481, 2013 17.
2. **Mehmandoust, SG; Sokhandani, P ; Abdi, MA; Babaluo, AA; Alizadeh, R,** Effect of long time exposure on the chemical and physical properties of polyvinyl chloride/titanium dioxide nanocomposites, J. of Thermoplastic Composite Materials, 29, 11, 1498, 2016 19
3. **Shwehdi MH, Morsy MA**, Abugurain A (2003) Thermal ageing tests on XLPE and PVC cable insulation materials of Saudi Arabia. In: IEEE conference on electrical insulation and dielectric phenomena, Albuquerque, NM, USA
4. **Sugumaran CP** (2013), Diagnosis on mechanical and electrical properties of cable insulation PVC with nanofiller. In: IEEE 1st international conference on condition assessment techniques in electrical systems (CATCON), Kolkata, India
5. **Mills, A., & Le Hunte, S.** (1997). An overview of semiconductor photocatalysis. Journal of Photochemistry and Photobiology A: Chemistry, 108(1), 1-35.
6. **Linsebigler, A. L., Lu, G., & Yates, J. T.** (1995). Photocatalysis on TiO<sub>2</sub> surfaces: Principles, mechanisms, and selected results. Chemical Reviews, 95(3), 735-758. <https://doi.org/10.1021/cr00035a013>
7. **Zhang, L., Wan, M. and Wei, Y.**, Polyaniline/TiO<sub>2</sub> microspheres prepared by a template-free method” Synth. Met., 151, 2005


## PP+SiO<sub>2</sub> NANOKOMPOZİTİN LÜMİNESSENSİYA XASSƏSİNƏ MÜXTƏLİF TEMPERATURDA İŞLƏNMƏNİN TƏSİRİ

Paşayev F.H., Shirinova H.A., Hasanova M.R., Soltanova G.B.

Bakı Dövlət Universiteti  
faig.pasha55@gmail.com  
h.shirinova@bk.ru  
metanet.hesenli.93@mail.ru  
gulnaz100@bk.ru

Tədqiqat işində izotaktik polipropilen və amorf silisium dioksid nanohissəcikləri əsasında alınmış nanokompozitin lüminessensiya xassələrinə termik işlənmənin təsiri tədqiq edilmişdir. Nanokompozit nümunələr məhlulda qarışdırma və istipresslənmə metodu ilə alındıqdan sonra vakuumda 1 saat müddətində uyğun olaraq 50, 100, 150 dərəcə Selsi temperaturlarda saxlanılmış lüminessensiya spektrinə təsirini araşdırmaq məqsədi ilə spectrofluorometer Varian Cary Eclipse cihazlarında tədqiqat aparılmışdır. PP+SiO<sub>2</sub> nanokompozit nümunənin rentgen struktur analizi nəticəsində məlum olmuşdur ki, ən intensiv quruluş 100°C olduqda müşahidə edilir. PP+SiO<sub>2</sub> nanokompozitin fotoluminessensiya xassələrinə də işlənmə temperatunun təsiri araşdırılmışdır. Bu məqsədlə 50, 100, 150 dərəcədə termik işlənmiş nümunələr dalğa uzunluğu 270 nm olan süa ilə həyəcanlandırılmışdır. Məlumdur ki, amorf SiO<sub>2</sub> nanohissəcikləri səthində olan deffektlər, daha dəqiq desək oksigen defisiiti mərkəzləri hesabına mavi şüalanma verir. Amorf silisium dioksid əsaslı polimer nanokompozitin fotoluminessensiya spektrinə termik işlənmənin təsiri nəticəsində şüalanma spektrində baş verən dəyişiklik şəkil 1-də öz əksini tapmışdır.

Məlum olmuşdur ki, PP+SiO<sub>2</sub> nanokompozit nümunələrin lüminessensiya spektrinin intensivliyi termal işlənmə temperaturu 100°C olduqda maksimum olur. Bu onu deməyə əsas verir ki, məhz 100°C temperaturda işlənmə zamanı nanokompozitdə olan lüminessensiya mərkəzləri istilik enerjisi hesabına aktivləşir bu da lüminessensiya spektrinin intensivliyinin artmasına səbəb olur.



**Şəkil 1.** Müxtəlif konsentrasiyalı PP+SiO<sub>2</sub> nanokompozit nümunələrin termal işlənmədən əvvəl və sonra PL spektrləri

a) termal işlənmədən əvvəl; b) 50°C; c) 100°C; d) 150°C

#### Ədəbiyyat

1. Ramazanov, M.A., Jafarov, M.A., Shirinova, H.A., Karimova, A.Kh., Huseynzade, N.A. (2020). Amorphous silica Np-embedded-polymer nanocomposites with enhanced optical and dielectric properties. *Integrated ferroelectrics Vol 212*.
2. Zhong, L., Tiejun, S. and Liying, G. (2010). Preparation and morphology of porous SiO<sub>2</sub> ceramics derived from fir flour templates. *J. Serb. Chem. Soc.* 75 (3), 385–394
3. Atsuko Aboshi, Naoko Kurumoto, and Tomoko Yamada (2007). Influence of Thermal Treatments on the Photoluminescence Characteristics of Nanometer-Sized Amorphous Silica Particles. *J. Phys. Chem. C* 2007, 111, 8483-848

## INVESTIGATION OF PARAMAGNETIC DEFECTS IN NEUTRON-IRRADIATED NANOCRYSTALS OF HEXAGONAL BORON NITRIDE BY THE EPR METHOD

Abbasov N.R.

*National Nuclear Research Center*  
*nicat\_abbasov@mntm.az*

The formation of point defects in dielectrics and semiconductors change their existing ones and often give them new, previously unavailable physical and physicochemical properties.

Introduction. Hexagonal boron nitride (h-BN) has a wide band gap (-6 eV), two-dimensional (2D) structure, has useful thermal, mechanical and optical properties that can be used in quantum computing technology and nanophotonics [1].

In [2], the EPR spectra were detected in h-BN by the EPR method. When the BN samples were heated at least above 1850° C or by irradiation ionizing radiation with X-rays or  $\gamma$ -rays, an EPR spectrum was recorded in them, consisting of 10 lines with a hyperfine structure constant  $A=7.8\pm0.1$  G and with a g-factor  $g=2.0027\pm0.0003$ , simultaneously with the appearance of this spectrum, the sample acquires a yellow color. The chemical nature of the source of this paramagnetic center was experimentally and theoretically studied, and it was shown that this defect is formed by the capture of one electron of vacancies of a nitrogen ion, which is surrounded by three closely adjacent boron ions (<sup>11</sup>B) possessing nuclear moments,  $I = 3/2$ . An essential factor of such a defect is the requirement for the presence of nearby vacancies of the nitrogen ion of carbon atoms. An essential factor of such a defect is the requirement for the presence of nearby vacancies of the nitrogen ion of carbon atoms. It was found that carbon atoms can be located in interstices between layers formed from B<sub>3</sub>N<sub>3</sub> and the captured electron has a  $\pi$ -character and is significantly delocalized on impurity carbon atoms, which is a stabilizing factor for this defect in the crystal lattice. This defect is called the Three-boron center (TBC).

### Results and discussion

Unirradiated nano h-BN samples are white. After irradiation in a reactor with a neutron flux, it acquires a noticeable pink color, and this color becomes much more noticeable and grows with an increase in the irradiation dose the substance acquired a yellow color. Taking the value of the spin-spin interaction tensor in zero field  $D=1.2$ , G and  $g=2.0$  and  $S=1$ , the authors, simulating the EPR spectrum, obtain good agreement with the experimental spectrum, with two high-field lines (at  $\sim 2800$  G, 400 G) refer to the allowed transitions

( $\Delta M_s = \pm 1$ ,  $\Delta M_I = 0$ ), and the low-field line (at  $\sim 1500$ G) refers to the allowed ( $\Delta M_s = \pm 2$ ,  $\Delta M_I = 0$ ) transition. In [2], among the proposed defects associated with the vacancy of the nitrogen ion VN, the theoretical possibility of the formation of a defect in which two electrons are captured by the nitrogen vacancy is not considered. In addition, the localization of two electrons in one vacancy of a nitrogen ion due to the Coulomb interaction is physically less probable than the capture of one electron or the absence of its capture.

#### References

1. Toledo J.R., De Jesus D.B., Kianina M. et al // Phys. Rev. B 98, 155203 (2018)
2. Jeffrey, A.S. et al // J.Ford, Phys. Rev. B. 97, 064101 (2018)


## KÜLƏK ENERJİSİ ƏSASINDA TRİBOELEKTRİK GENERATORLAR

Güləhmədov O.G., Kim J.


Bakı Dövlət Universiteti  
orxangulehmedov0@gmail.com

Tədqiq olunan işdə külək enerjisini generasiya edə bilən triboelektrik generator yaradılmış və onların parametrləri hesablanmışdır. Təcrübə zamanı əldə olunan güc hesabına ardıcıl şəkildə birləşdirilmiş 12 ədəd LED işıqdan ibarət "N" hərfi işıqlandırılmışdır.

Elm və texnologiyanın inkişaf etdiyi müasir dövrdə yeni növ daşınabilən elektronik cihazların yaradılması, onların insan fəaliyyətində istifadəsinə geniş imkanlar açır. Daşınabilən elektronik cihazlar bir sıra tətbiq sahələrinə (tibbdə, hərbi kəşfiyyatda, uzunmüddətli səyahətlərdə və s.) malikdir. Belə tip cihazların işləməsini təmin edən yeni növ qidalandırma mənbələrinin yaradılması aktual məsələlərdən biridir. Triboelektrik generatorlar (TEG) enerji generasiyası edən sistemlərdən biridir. TEG digər enerji generasiya sistemlərinə nisbətən bir sıra üstünlüklərə (sadə işləmə mexanizmi, yüngüllük, çeviklik, daha az xərc tələb edən olması və s.) sahib olub gündəlik həyatda müxtəlif (mexaniki, külək, su dalğaları və s.) enerji mənbələrindən elektrik enerjisini generasiya edə bilir. TEG hər birinin bir üzü metal elektrodla örtülmüş iki dielektrik materialdan ibarətdir. Bu işdə "Scotch yoke" (dairəvi hərəkəti düzgünətən hərəkətə çevirən qurğudur) əsasında külək enerjisini generasiya edən TEG yaradılmış və tədqiqat aparılmışdır. Küləyin hərəkəti nəticəsində qurğunun pəri işə düşür və dielektriklər kontakta gələrək elektrostatik induksiya hesabına elektrodlarda potensiallar fərqi yaradır. Hazırlanan qurğuda əldə olunan görgünlik və cərəyanın maksimal qiyməti 5 V və 6.5 nA, buna uyğun olaraq orta güc işə 0.3 mkVt olmuşdur. Yaradılmış qurğunun strukturu və əldə olunan nəticələr aşağıdakı şəkillərdə təsvir olunmuşdur.



Şəkil 1. "Scotch yoke" əsasında TEG-in strukturu və onun işləmə mexanizmi



Şəkil 2. TEG-in gərginlik və cərəyan qrafikləri

#### Ədəbiyyat

1. Tao J.X., Viet N.V., Carpinteri A., Wang Q. “Energy harvesting from wind by a piezoelectric harvester” // Engineering Structures, V 133, 15, 2017, 74-80.
2. Zhong Lin Wang , Aurelia Chi Wang. “On the origin of contact electrification” // Materials Today, Volume 30, 10, 2019, 34-51.

## CU NANOHİSSƏCİKLƏRİNİN ANTİMİKROB XASSƏLƏRİNİN TƏDQİQİ


Qarakışılı T.İ., Hacıyeva F.V.

*Bakı Dövlət Universiteti  
qarakisiliturane.100@mail.ru*

Hal-hazırda antimikrob xassələrə malik yeni birləşmə və dərman formalarının axtarışı və işlənməsi aktual məsələlərdən biri hesab olunur. Ona görə bakteriyalara qarşı geniş spektrdə antibakterial xassələrə və eyni zamanda aşağı toksikliyə malik nanoölçülü mis nanohissəciklərinin istifadəsi perspektiv istiqamətlərdən sayılır. Nanohissəciklər nəinki antibakterial təsir, həmçinin regenerasiya proseslərini stimullaşdırır və ikincili yara infeksiyalarının qarşısını alır, bu isə cərrahi və stasionar infeksiyaların profilaktikasında mövcud problemlərin həllində çox geniş istifadə oluna bilər [1-4].

Verilmiş işdə mis nanohissəciklərinin antimikrob xassələri tədqiq edilmişdir. Eksperimental tədqiqatlar üçün 2 növ nanohissəciklər: fiziki elektrik partlayışı üsulu ilə ölçüləri 20-100 nm və kimyəvi reduksiya üsulu ilə ölçüləri 14-25 nm təşkil edən mis nanohissəcikləri istifadə olunmuşdur. *Escherichia coli* (ATCC-25922) və *Salmonella Typhypurium* (ATCC-13311) ştamlarından mikroorqanizmlər 24 saat  $36^{\circ}\text{C}$  temperaturda inkubatorda canlandırılmışdır. İlk öncə sınaq şüşəsinə kontrol ştam qoyulmuş, sonra fiziki və kimyəvi üsulla alınmış nanohissəciklər ayrı-ayrı ştamlar qoyulmuş sınaq şüşəsinə yerləşdirilmişdir. Sonra təkrar  $36^{\circ}\text{C}$  temperaturda 24 saat ərzində inkubə edilmişdir. Daha sonra nümunələr Petri qabına keçirilmiş və qidalandırıcı mühit kimi Yeast Extract Agar əlavə edilmişdir. Nümunələr 6 hissəyə bölünmüştür.

Şəkil 1-dən də görünür ki, hər 2 üsulla alınmış mis nanohissəcikləri antibakterial xüsusiyyətə malikdir. Təyin edilmişdir ki, kimyəvi üsulla sintez edilən mis nanohissəcikləri, fiziki üsulla alınmış mis nanohissəciklərindən daha güclü antimikrob xassələrinə malikdir.



**Şəkil 1.** Kimyəvi (a) və fiziki (b) texnologiya üsulları ilə alınmış Cu nanohissəciklərinin antibakterial testləri

#### Ədəbiyyat

1. Teruya M.G., Marcelo L.P., Pierce S. et al. Enhanced antimicrobial activity of silver nanoparticles conjugated with synthetic peptide by click chemistry // J Nanopart Res (2020) 22:90
2. Qamar H., Rehman S., Chauhan D.K., Tiwari A.K., Upmanyu V. Green Synthesis, Characterization and Antimicrobial Activity of Copper Oxide Nanomaterial Derived from Momordica charantia International Journal of Nanomedicine 2020;15: 2541–2553
3. Dobrucka R., Dugaszewska J. Biosynthesis and antibacterial activity of ZnO nanoparticles using Trifolium pratense flower extract Saudi Journal of Biological Sciences (2016), 23, 517-523
4. Gabriela S.-S. et al. Copper Nanoparticles as Potential Antimicrobial Agent in Disinfecting Root Canals // A Systematic Review. Int. J. Odontostomat., 10(3):547-554, 2016.

## MAQNETİT NANOHİSSƏCİKLƏRİN BIOTƏTBİQ ÜÇÜN BİRĞƏ ÇÖKDÜRMƏ ÜSULU İLƏ SİNTEZİ

Qurbanova N.X., Kərimova A.H., Nuriyeva S.Q.

Bakı Dövlət Universiteti


qurbanli.nergiz@mail.ru

Unikal xassələrə malik olan nanohissəciklər (NH) istər diaqnostika sahəsinə gətirdiyi yeniliklərlə, istərsə də, bir çox xəstəliklərin müalicəsində effektivliyi ilə diqqət mərkəzindədir [1, 2]. Geniş tətbiq imkanlarına malik olan maqnetit ( $\text{Fe}_3\text{O}_4$ ) NH dərman daşınma sistemləri hipertermiya və görüntüləmə üçün kontrast agentlərin hazırlanması sahələrində müvəffəqiyyətlə istifadə oluna bilir [3, 4].

Tədqiqat işi səthi polietlenqlilikol (PEQ) ilə örtülmüş müəyyən ölçülərə malik  $\text{Fe}_3\text{O}_4$  NH-nin kimyəvi birgə çökdürmə [5] üsulu ilə sintezi barədədir.

İlk növbədə  $\text{FeCl}_2 \cdot 4\text{H}_2\text{O}$  və  $\text{FeCl}_3 \cdot 6\text{H}_2\text{O}$  duzları 1:2 nisbətində müvafiq miqdarda distillə olunmuş suda həll edilmişdir. Daha sonra, hər iki duz məhlulundan 50mL götürülərək, 250 ml kolbada, 70°C temperaturda,  $\text{N}_2$  qaz təzyiqi altında, 30 dəq müddətində maqnit qarışdırıcı ilə qarışdırılmışdır. Sonrakı mərhələdə NH səthinin örtülməsi məqsədilə [6], alınan məhlula müvafiq miqdarda PEQ maddəsi əlavə edilmişdir.  $\text{Fe}_3\text{O}_4$  NH monodispersliyi məqsədilə reaksiya məhluluna “drop-wise” (damla ilə) üsulu ilə  $\text{NH}_4\text{OH}$  (23-25%) məhlulu mühitin pH=10 qiymətini alana qədər əlavə edilmiş və temperaturun qiyməti yüksəldilərək 1 saat müddətində qarışdırılma prosesi davam etdirilmişdir. Reaksiya məhsulu Nd-Fe-B maqnit vasitəsilə çök-dürülərək məhluldan ayrılmış və bir-neçə dəfə distillə suyu ilə yuyulmuşdur. Qurudulma prosesi 80°C temperaturda vakuum sobada aparılmışdır.

Alınmış maqnetit NH-nin JSM-7600F – Skanedici Elektron Mikroskopu (SEM) vasitəsilə tədqiqi həyata keçirilmişdir. Mikroskopik tədqiqat zamanı NH-in ölçüyə görə homogen paylanması edilmişdir (Şəkil 1). Sintez edilmiş NH-in orta ölçüsü 18-20 nm olmuşdur ki, bu da maqnetit dərman daşınma sistemləri üçün ölçü baxımından qoyulan tələblərə uyğun gəlmişdir<sup>3</sup>.



Şəkil 1. Kimyəvi birgə çökdürmə üsulu ilə sintez edilmiş maqnetit ( $\text{Fe}_3\text{O}_4$ ) NH-nin SEM təsvirlər

**Ədəbiyyat**

1. Yu L., Gao Y., Yue X., Liu S. and Dai Z. // Langmuir, 2008, 24 (3), pp.13723–13729.
2. Zheng J., Yue X., Dai Z., Wang Y., Liu S., Yan X. // Acta Biomater., 2009, 5, 1499–1507.
3. Dadfar, S. M. et al. Iron oxide nanoparticles: Diagnostic, therapeutic and theranostic applications // Advanced Drug Delivery Reviews. 2019, 138, p.302–325
4. Kinsella J. M. and A. Ivanisevic // J. Am. Chem. Soc., 2005, 127, 3276–3277.
5. Mieloch, A. A. et al. Te influence of ligand charge and length on the assembly of Brome mosaic virus derived virus-like particles with magnetic core. 2018, 8, 035005
6. Anbarasu, M., Anandan, M., Chinnasamy, E., Gopinath, V., & Balamurugan, K. 2015, 135, 536-539


## QUANTUM MECHANICAL STUDYING OF CDS AND PBS NANOPARTICLES

Farziyeva S.H., Gasanov G.A.

Baku State University  
*sabina\_farziyeva@mail.ru*

Semiconductor nanoparticles have unique chemical and physical properties. PbS is an interesting with a direct narrow-band gap and CdS as a wider band gap semiconductor used as a shell for improving optical properties and increasing chemical stability of PbS QD.

In this work, quantum mechanical model of  $\text{Cd}_{14}\text{S}_{13}$  and  $\text{Pb}_{14}\text{S}_{13}$  nanoparticles has been carried out by computer modelling programme HyperChem fig.1.



**Fig. 1:** Computer modelling of  $\text{Cd}_{14}\text{S}_{13}$  and  $\text{Pb}_{14}\text{S}_{13}$  nanoparticles

It's found that  $\text{Pb}_{14}\text{S}_{13}$  nanoparticle with 1.20 nm has 0.087831 eV band gap while  $\text{Cd}_{14}\text{S}_{13}$  nanoparticle with 1.21 nm has 0.01481 eV band gap. With obtained data, optical parameters are mathematically calculated and results are given in table.

**Table:** Some calculated optical parameters

| Nano particle                 | Wavelength of the radiating photon $\lambda(\text{m})$ | Number of photons oscillations $\nu$ (1/sec) | Mass of photon $m(\text{kg})$     | Impulse of photon $p(\text{kg} \cdot \text{m/sec})$                  |
|-------------------------------|--|--|-----------------------------------|--|
| $\text{Pb}_{14}\text{S}_{13}$ | $1,415 \cdot 10^{-5}\text{m}$                          | $2,121 \cdot 10^{13}\text{sec}^{-1}$         | $1,56144 \cdot 10^{-37}\text{kg}$ | $4,68432 \cdot 10^{-37} \frac{\text{kg} \cdot \text{m}}{\text{san}}$ |
| $\text{Cd}_{14}\text{S}_{13}$ | $8,389 \cdot 10^{-5}\text{m}$                          | $3,576 \cdot 10^{12}\text{sec}^{-1}$         | $2,6329 \cdot 10^{-38}\text{kg}$  | $7,8987 \cdot 10^{-37} \frac{\text{kg} \cdot \text{m}}{\text{san}}$  |

## Results and discussion

$\text{Pb}_{14}\text{S}_{13}$  nanoparticle is radiating at UV range,  $\text{Cd}_{14}\text{S}_{13}$  nanoparticle is at IR region, exhibit photoluminescent properties. In near IR, PbS has good photoconductive properties and CdS nps are p-type semiconductor in electronics both are used as LEDs, infrared detectors, optic fibers, infrared lasers, solar energy panels.

## References

1. Ramazanov M.A., Pashaev F.G., Gasanov A.G., Maharramov A.M., Mahmood A.T. The Quantum Mechanical Study Of Cadmium Sulfur Nanoparticles In Basis Of Sto's // Chalcogenide Letters. 2014, V. 11, No 7, pp.359-364
2. Veamatahau, A.; Jiang, B.; Seifert, T.; Makuta, S.; Latham, K. Origin of surface trap states in CdS quantum dots: relationship between size dependent photoluminescence and sulfur vacancy trap states // Physical Chemistry Chemical Physics, 2015, V. 17, No 4, pp.

## İONLAŞDIRICI ŞÜALANMANIN TƏSİRİ İLƏ $\text{SiO}_2$ NANOHİSSƏCİKLƏRİNİN İMPEDANS SPEKTROSKOPİYASI

Axundova S.R., Hüseynov E.M.

Bakı Dövlət Universiteti  
sadaahmudova@gmail.com

Son bir neçə il ərzində nano  $\text{SiO}_2$  və onun qarışqları dünyada həm nəzəri, həm də eksperimental tədqiqatların mərkəzində olmuşdur. Bundan əlavə, silisium və onun oksid birləşmələri elektronikada və ionlaşmanın aşkarlanması üçün sorbent və radasiyaya davamlı materiallar kimi geniş tətbiq olunur. Digər tərəfdən, sadə tərkibi, asan mövcudluğu, həddindən artıq şəraitə davamlılığı sayəsində nano ölçülərdə olan  $\text{SiO}_2$  tibb və texnologiyada geniş bir tətbiq sahəsinə malikdir.

Nano  $\text{SiO}_2$ -nin ionlaşdırıcı şüalanma ilə qarşılıqlı təsiri zamanı yaranan defektlər nümunənin impedans spektrlərində müxtəlif dəyişikliklər yaradır. İonlaşdırıcı şüalanmaya məruz qalmış nano  $\text{SiO}_2$ -nin müxtəlif tezliklərində sahədə impedansının həqiqi və xəyalı hissələrinin şüalanma müddəti, tezlik və temperaturdan asılılığı aşkar olunub. Müxtəlif müddətlərdə kəsilməz olaraq ionlaşdırıcı şüalanmaya məruz qalmış nanobirləşmədə yaranmış defektlər nümunənin impedansının həqiqi və xəyalı hissələrində dəyişikliklərə səbəb olur. Belə ki, neytron selinin təsir müddətinin artması ilə impedansın həqiqi və xəyalı hissələrinin ədədi qiymətləri dəyişir ki, bu dəyişiklik də impedansın həqiqi hissəsində xəyalı hissəyə nisbətən daha çoxdur. İşdə dəyişikliyə əsas səbəb kimi şüalanmanın təsiri nəticəsində nümunədə əlavə yüklerin yaranması qeyd edilib. Yaranmış bu əlavə yükler sistemin polyarlaşmasını və beləliklə də impedansının həqiqi və xəyalı hissələrini də dəyişir. Həqiqi və xəyalı impedans hissələri arasındaki əlaqələr, nümunələrin 100, 200, 300 və 400 K temperatur dəyərlərində başlangıç vəziyyətdə və 5, 10, 15 və 20 saatlıq şüalanmadan sonra öyrənilmişdir.

Biz  $\text{SiO}_2$  nanomaterialının ilkin vəziyyətində və 20 saatə qədər fasiləsiz neytron şüalanmasına məruz qaldıqdan sonra elektrik impedansını araşdırıq. Bunu edərkən,  $2 \times 10^{13} \text{n} \cdot \text{cm}^{-2} \text{s}^{-1}$  nisbətində neytron axını istifadə etdik, tezlik və temperatur aralıqları da 0,09-2,3 MHz və 100-400 K təşkil edirdi. Cole-Cole istifadəsi baxımından aparılan analiz, artan şüalanma dövrü ilə nanohissəciklərin birləşməsi nəticəsində polaryasiya və relaksasiya müddətlərinin azaldığını ortaya çıxardı. Digər tərəfdən nümunələrin elektrik keçiriciliyinin, şüalanma müddətinin artması ilə artlığı nümayiş etdirilir. Aşağı temperaturlarda müxtəlif enerjili üç fərqli vəziyyətdə klasterlər meydana gəldi.

**Ədəbiyyat**

- Huseynov E., Jazbec A., Snoj L.** “Temperature vs. Impedance dependencies of neutron-irradiated nanocrystalline silicon carbide (3C-SiC)” *Applied Physics A* 125, 91-98, 2019
- Huseynov E., Andreja E., et al.** “Influence of neutron flux, frequency and temperature to electrical impedance of nano silica particles” *American Institute of Physics, Advances* 4, 117122 (2019)

## NANOHİSSƏCİKLƏRİN MAQNİT XASSƏLƏRİ

Paşayev F.H., Həsənov A.Q., Abdullayeva S.F.

Bakı Dövlət Universiteti  
subhaneabdullayeva0620@gmail.com

Məlumdur ki, materiallar maqnit xüsusiyyətlərinə görə beş qrupa bölünür: paramaqnitlər, diamaqnitlər, ferro-maqnitlər, ferrimaqnitlər, antiferromaqnitlər. Maqnit materiallarının bu təsnifikasi onların maqnit sahəsində maqnitlənməsi, maqnit nüfuzluğu və maqnit qavrayıcılığı kimi parametrlərin qiymətin-dən aslıdır [4].

Nanohissəciklərin maqnit xüsusiyyətləri bir çox amillərlə müəyyən edilir: kimyəvi tərkibi, kristal qəfəsin tipi, hissəciklərin ölçüsü və forması və s. Hətta eyni kimyəvi quruluşa malik eyni ölçülü müxtəlif formalı hissəciklər ümumiyyətlə, fərqli maqnit xüsusiyyətləri göstərə bilər [3].

Həcmi materiallardan fərqli olaraq nanohissəciklərin maqnit xassələri ölçüdən kəskin şəkildə asılıdır. Həcmi quruluşlu cisimlərdə domenlər bir-birindən domen divarları ilə ayrılır, xarakterik ölçüyə və enerjiyə malik olurlar. Domen divarlarının hərəkəti, eksər hallarda, maqnit sahəsinin eks istiqamətdə dəyişməsinə səbəb olur. 1930-cu ildə Frenkel və Dorfman tərəfindən enerji mülahizələri əsasında monodomenli hissəciklər nəzəriyyəsi kəşf olunmuşdur [2]. Müəyyən edilmişdir ki, nanohissəciklərin əsas spesifik maqnit xüsusiyyətləri müəyyən kiritik ölçülərdən kiçik qiymətlərdə özünü göstərməyə başlayır. Monodomenli halda, maqnitlənmə çox domenli haldan fərqli olaraq domen divarlarının hərəkəti ilə deyil, istilik fluktasiyaları hesabına spinlərin xaotik dönməsi ilə əlaqəlidir ki, bu da koersitivliyin artmasına səbəb olur. Hissəciklərin ölçüsü vahid domenin ölçüsündən kiçik olduqda, istilik fluktasiyaları spinin hərəkətinə daha çox təsir göstərir və sistem superparamaqnit xassə göstərir [1, 5]. Beləliklə, nanohissəciyin maqnit xassələri ölçüdən asılıdır.

Təqdim olunan işdə dəmir və dəmir oksidlərinin ölçüdən asılı olaraq maqnit xassələrini necə dəyişdiyi müəyyən edilmişdir. 2 nm-30 nm ölçü intervalında müxtəlif qiymətlərdə nanohissəciyi xarakterizə edən kəmiyyətlərin qiymətləri hesablanmışdır. Müəyyən edilmişdir ki, ölçü artdıqca hissəciyin maqnit xassələrini xarakterizə edən kəmiyyətlərin qiymətləri də artır və 5 nm-dən kiçik ölçülərdə baxılan nanohissəcəklər paramaqnit, böyük qiymətlərdə ferromaqnit xassəyə malik olurlar.

**Ədəbiyyat**

1. **Mahmoudi M., Arbab A.S., Stroeve P., Abbas S.** Milani “Superparamagnetic Iron Oxide Nanoparticles: Synthesis, Surface Engineering, Cytotoxicity and Biomedical Applications-Nanotechnology science and technology series” Nova Science Publishers, 2011 p225
2. **Jun Y.W., Huh Y.M., Choi J.S., Lee J.H., Song H.T., et al** Nanoscale size effect of magnetic nanocrystals and their utilization for cancer diagnosis via magnetic resonance imaging. *J Am Chem Soc* 2005, 127(16) :5732-5733
3. **Bucher J.P., Bloomfield L.A.** International Journal of Modern Physics B, 4, 1079 (1993)
4. **Преображенский А.А.** “Магнитные материалы” Изд. Высшая Школа, 1965

## MÜNDƏRİCAT

### BÖLMƏ 1 NƏZƏRİ FİZİKA, NÜVƏ FİZİKASI VƏ ASTROFİZİKA

**ABDULVAHABOVA S.G., ALMAMMADOVA G.V.**

DEFINITION REFRACTIVE INDEX OF NEUTRON WAVES IN THE MATTER ..... 5

**AĞAYEV M.\* , RƏCƏBOV M.\*\*, RÜSTƏMOV A.\*\*\***

STATİSTİK FİZİKA QANUNLARI İLƏ NÜVƏ TOQQUŞMALARININ TƏDQİQİ ..... 7

**ƏZƏNMƏDOVA G.E., QOCAYEV M.Ş.**

$\ell^\mp N \rightarrow \ell^\mp h^\pm X$  YARIİNKLÜZİV PROSESİNİN POLYARLAŞMIŞ VƏ  
POLYARLAŞMAMIŞ STRUKTUR FUNKSİYALARI ..... 10

**GÜLƏLIYEVA G.P., RƏCƏBOV M.R.**

KRİSTALLARDADA TORMOZLANMA ŞÜALANMASI ..... 12

**MƏSİMOVA D.Ü., QOCAYEV M.Ş.**

$e^- e^+ \rightarrow H f \bar{f}$  PROSESİNİN POLYARİZASIYA XARAKTERİSTİKALARI ..... 14

**SADDİGH M.M.**

POLARIZATION PROPERTIES OF  $\gamma$ -QUANTA IN  $H \Rightarrow f + f + \gamma$  DECAYING ..... 16

**ABDULLAYEV S.K., OMAROVA E.SH.**

THE Decay of a TOP QUARK vla THE CHANNEL  $t \Rightarrow H^+ b$  ..... 17

**ABDULLAYEV S.K., OMAROVA E.SH.**

HIGGS BOSON DECAYS INTO A CHARGINO PAIR  $H(h;A) \Rightarrow \tilde{\chi}_i^- \tilde{\chi}_j^+$  ..... 19

**QULİYEVA S.A.**

REGGE MODELİNDƏ  $\pi\Theta$  VƏ  $\eta$  MEZONLARIN FOTOYARANMASI ..... 21

**ƏBDÜLVAHABOVA S.Q., SƏFƏROVA A.N.**

KULON POTENSİALININ TRITONUN NÜVƏLƏRDƏN ÇIXMASINA TƏSİRİ ..... 23

**ALLAHVERDİYEVA L.R.**

GÜNƏŞ ATMOSFERİNDƏ QRAVİTO-MHD DALĞALARININ  
TƏHLİLİ: MAQNİT SAHƏSİNİN OLDUĞU HAL ..... 25

**FƏRZİYEV Z.S., BINNƏTOVA Z.F., HÜMBƏTOVA Ə.Ə.**

NEPTUNUN ATMOSFERİNDƏ FIRLANMA TEMPERATURUNUN  
VƏ TƏZYİQİN TƏYİNİ ..... 27

**FƏRZİYEV Z.S., BINNƏTOVA Z.F., HÜMBƏTOVA Ə.Ə.**

NEPTUN PLANETİNİN SPEKTRİNDƏ  $CH_4 \lambda 6800\text{\AA}$   
ZOLAĞININ UDULMA XƏTLƏRİ ..... 29

**FƏRZİYEV Z.S., VAHABOVA Ə.Ə., HÜMBƏTOVA Ə.Ə.**

MARSIN SPEKTRİNDƏ METAN ( $CH_4$ ) ..... 31

|  |    |
|--|----|
| <b>İSGƏNDƏRLİ H.İ.</b>   |    |
| CLASSIFICATION OF SHORT-PERIHELION COMETS .....  | 33 |
| <b>ALLAHVERDİYEVA L.R.</b>   |    |
| GÜNƏŞ ATMOSFERİNDƏ QRAVİTO-MHD DALĞALARININ<br>TƏHLİLİ: MAQNİT SAHƏSİNİN OLMADIĞI VƏ YA ZƏİF OLDUĞU HAL .....            | 34 |
| <b>ƏLİYEVA Z.F., NƏSİBOVA T.Ş.</b>   |    |
| KİÇİK KÖPƏYİN $\alpha$ ULDUZU SPEKTLƏRİNĐƏ Cr XƏTLƏRİNİN<br>PROFİLLƏRİNİN ƏSAS SPEKTROFOTOMETRİK XARAKTERİSTİKALARI..... | 36 |
| <b>SADIXLI R.F., ƏLİLİ A.H.</b>  |    |
| NGC7027 VƏ NGC40 PLANETAR DUMANLIQLARIN MƏRKƏZİ<br>ULDUZLARININ TEMPERATURLARININ TƏYİNİ.....                            | 38 |
| <b>MİKAYILOV X.M.* , MƏMMƏDOV R.T.**</b>   |    |
| CH CYG ULDUZUNUN 2012-2020-Cİ İL ÜÇÜN PARLAQLIQ<br>ƏYRİSİNDƏ QISA PERİODLU DƏYİŞMƏLƏR .....                              | 40 |
| <b>BÖLMƏ 2 BƏRK CİSİMLƏR VƏ YARIMKEÇİRİCİLƏR FİZİKASI</b>  |    |
| <b>ABBASZADƏ Q.H., İSMAYILOV T.H.</b>  |    |
| Hg <sub>1-x</sub> Cd <sub>x</sub> Te KRİSTALLARINDA OPTİK UDULMA .....   | 42 |
| <b>KASUMOVA R.J., TAGIEV Z.H., AMIROV SH.SH.</b>   |    |
| SECOND HARMONIC GENERATION IN OPTICAL FIBER<br>IN THE FIRST ORDER DISPERSION THEORY .....                                | 43 |
| <b>KASUMOVA R.J., AHMADOVA A.R.</b>  |    |
| THE LOSSES OF INTERACTING WAVES IN METAMATERIALS .....   | 45 |
| <b>CƏFƏRLİ E.Ş.</b>  |    |
| CuIn <sub>5</sub> S <sub>8</sub> MONOKRİSTALININ NAZIK TƏBƏQƏLƏRİNİN<br>ELEKTRİK KEÇİRİCİLİYİ.....                       | 47 |
| <b>CƏFƏRLİ E.Ş.</b>  |    |
| CuIn <sub>5</sub> S <sub>8</sub> KRİSTALININ ELEKTRİK KEÇİRİCİLİYİ .....   | 49 |
| <b>ASLANOVA Ə.R., CAHANGIROVA A.M.</b>   |    |
| KONTAKT SƏTHİNİN MƏHDUDLUĞUNUN ŞottKİ keçidlİNİN<br>CƏRƏYANINA TƏSİRİ.....   | 51 |
| <b>KASUMOVA R.J.* , KERİMLİ N.V.**</b>   |    |
| SELF AND CROSS MODULATIONS OF WAVES IN CONSTANT<br>INTENSITY APPROXIMATION AT CARS .....                                 | 53 |
| <b>JABBAROVA P.E., MAMMADOV V.U.</b>   |    |
| NANOSTRUCTRED POR Si-CdSTe THIN FILMS .....  | 54 |
| <b>PIRƏLİYEVA S.İ.</b>   |    |
| XARİCİ ELEKTRİK VƏ MAQNİT SAHƏLƏRİNĐƏ YERLƏŞƏN PARABOLİK<br>KVANT ÇUXURUNDA ZONADAXİLİ OPTİK KEÇİDLƏR .....              | 55 |

|   |    |
|---|----|
| <b>Qəzənfərli R.X., Fıqarova S.R.</b>   |    |
| GÜCLÜ MAQNİT SAHƏSİNDƏ İFRATQƏFƏSLƏRDƏ AŞQAR<br>SƏPİLMƏ ÜÇÜN RELAKSASIYA MÜDDƏTİ.....   | 57 |
| <b>Məmmədov R.Q., Aslanova Ə.R., İsamaliyeva T.E.</b>   |    |
| GaAs ƏSASLI ŞOTTKİ DİODUNUN DÜZ İSTİQAMƏTDƏ<br>VAX-NA ƏES-NİN TƏSİRİ.....   | 59 |
| <b>Məmmədov R.Q., Musayeva N.M., Əlizadə L.E.</b>   |    |
| DÜZLƏNDİRİCİ ŞOTTKİ KEÇİDLƏRİNİN İKİÇƏPƏRLİ<br>ENERGETİK QURULUŞU .....   | 61 |
| <b>Mırsultanova R.M.</b>  |    |
| <i>Cu<sub>3</sub>In<sub>5</sub>S<sub>9</sub></i> – METAL(NZ) FOTOKATALİZATORUNUN HİDROGEN EMALINDA<br>EFFEKTİVLİYİ .....                    | 63 |
| <b>Sərməsov S.N., Rəhimov R.Ş.</b>  |    |
| AŞAĞI TEMPERATURRLarda ALINMIŞ PBTE<br>TƏBƏQƏSİNİN EPİTAKSİYASI .....   | 65 |
| <b>Sultanova S.S.</b>   |    |
| Hg <sub>1-x</sub> Cd <sub>x</sub> Te KRİSTALINDA ELEKTRON QAZININ MAQNİTİZMİ .....  | 67 |
| <b>Xalidova Ş.M.</b>  |    |
| YÜKDAŞIYICILARIN QEYRİ TARAZLIQ HALINDA<br>YARANAN MAQNİT SAHƏSİ .....  | 68 |
| <b>BÖLMƏ 3 BİOFİZİKA VƏ MOLEKULYAR FİZİKA</b>   |    |
| <b>Şahbazova G.M., Hüseynli A.Ç.</b>  |    |
| POLİETİLENQLİKOL-DEKSTRAN-SU İKİFAZALI SİSTEMİNİN ƏSAS<br>XARAKTERİSTİKALARI .....  | 70 |
| <b>Quliyeva A.Q., Həsənov A.Ə., Məsimov E.Ə.</b>  |    |
| KALİUM BROM DUZUNUN SULU MƏHLULUNDА İONLARIN<br>HİDRATASIYA ƏDƏDİNİN REFRAKTOMETRİK ÜSULLA TƏYİNİ.....                                      | 72 |
| <b>Шахбазова Г.М., Масимов Э.А., Заславский Б.Ю.</b>  |    |
| ВЛИЯНИЕ НЕКОТОРЫХ СОЛЕЙ НАТРИЯ НА РАЗДЕЛИТЕЛЬНУЮ<br>СПОСОБНОСТЬ ВОДНОЙ ДВУХФАЗНОЙ СИСТЕМЫ<br>ПЭГ-НАТРИЕВАЯ СОЛЬ ЛИМОННОЙ КИСЛОТЫ-ВОДА ..... | 74 |
| <b>Cəfərova N.S.</b>  |    |
| SUDA PEQ MAKROMOLEKULUNUN KONFORMASIYASINA<br>TEMPERATURUN TƏSİRİ .....   | 76 |
| <b>Səfərli G.R.</b>   |    |
| MET-MET DİPEPTİD FRAQMENiTİNİN OPTİMAL<br>KONFORMASIYALARININ TƏDQİQİ .....   | 78 |

|  |     |
|--|-----|
| <b>HƏSƏNOV A.Ə., İSFƏNDİYARLI S.V.</b>   |     |
| POLİMERLƏRİN MOLEKULYAR ÇƏKİSİNİN İKİ FAZALI SİSTEM OLAN<br>DEKSTRAN-POLİVİNİLPIRROLİDON-SUYUN FAZA DİAQRAMINA TƏSİRİ .....              | 80  |
| <b>İSMAYILOVA S.N., QARAYEV E.S.</b>   |     |
| L. GALVANI TƏRƏFİNDƏN «HEYVAN ELEKTRİKİNİN» AŞKAR<br>OLUNMASI VƏ ELEKTRİK CƏRƏYANI HAQQINDA HİPOTEZLƏR .....                             | 81  |
| <b>VƏLİYEVA L.İ., MƏMMƏDOVA F.M.</b>   |     |
| MET-CALLATOSTATİN MOLEKULUNUN VƏ ONUN<br>ANALOQLARININ FƏZA QURULUŞU .....   | 83  |
| <b>MAHMUDOVA L.Ə.</b>  |     |
| SU-PEQ-LiOH SİSTEMLƏRİNİN XARAKTERİSTİK<br>ÖZLÜLÜYÜNÜN VƏ HAGGİNS SABİTİNİN TƏYİNİ .....   | 85  |
| <b>QAFAROV Q., VALEHOV S.</b>  |     |
| HÜCEYRƏ SƏVİYYƏSİNĐƏ BIOELEKTRİK FENOMENİ .....  | 87  |
| <b>QAFAROV Q.</b>  |     |
| SİNİR HÜCEYRƏLƏRİNİN MODELLƏŞDİRİLMƏSİ .....   | 89  |
| <b>QULİYEVA R.R.</b>   |     |
| Heptapeptid molekulun optimal konformasiyalarıNIN TƏDQİQİ .....  | 91  |
| <b>RƏHİMZADƏ S.Q., HAQVERDİYEVA G.Ə.</b>   |     |
| L-VALYL-L-TRYPTOPHAN DİPEPTİDİN QURULUŞ TƏDQİQATLARI .....   | 93  |
| <b>HƏSƏNOVA X.T., SÜLEYMANZADƏ A.Ə.</b>  |     |
| PEQ-LİMON TURŞUSUNUN Na DUZU-SU İKİFAZALI SİSTEMİNİN<br>HAL DİAQRAMINA VƏ AYIRDETMƏ QABİLİYYƏTİNƏ NATRİUM<br>NİTRAT DUZUNUN TƏSİRİ ..... | 95  |
| <b>BÖLMƏ 4 FİZİKİ ELEKTRONİKA</b>  |     |
| <b>HEYDƏROVA A.M., ƏLƏKBƏROV Ş.Ş.</b>  |     |
| POLİBUTADIENİN VƏ POLİBUTADIEN+AL <sub>2</sub> O <sub>3</sub> KOMPOZİTİİNİN<br>DİELEKTRİK PARAMETRLƏRİNİN TEMPERATUR ASILILIĞI .....     | 97  |
| <b>ORUCOVA B.A., RƏSULOV E.A.</b>  |     |
| CİVƏ BUXARININ MÜSBƏT SÜTUNUNDA İONLARIN ENERJİYƏ<br>GÖRƏ PAYLANMASI .....   | 99  |
| <b>İSRƏFİLZADƏ G.Ş., HÜSEYNOV T.X.</b>   |     |
| CİVƏ PLAZMASININ QEYRİ-BİRCİNS OBLASTINDA<br>ELEKTRONLARIN SÜRƏTLƏNMƏSİ .....  | 101 |
| <b>MAMMADOVA G., KASUMOVA R.J.</b>   |     |
| CALCULATION OF THE OPTIMAL PHASE MISMATCH<br>AT SHG IN a CUBIC METAMATERIAL .....  | 103 |

|  |     |
|--|-----|
| <b>MƏHƏRRƏMLİ D.M., BABAYEVA R.F.</b>  |     |
| ERBIUMLA AŞQARLANMIŞ n-InSe MONOKRİSTALLARINDA İNTEQRAL<br>TƏRKİBLİ FON İŞİQLA İNDÜKSİYALANMIŞ AŞQAR FOTOKEÇİRİCİLİK.....  | 105 |
| <b>RƏSULOVA A.R., PIRİYEVA D.N., MƏMMƏDOV H.M.</b>   |     |
| ÇÖKDÜRMƏ REJİMİNİN VƏ MÜXTƏLİF MÜHİTLƏRDƏ<br>TERMİK İŞLƏNMƏNİN NANOTEKSTURALI p-Si/Cd <sub>1-x</sub> Zn <sub>x</sub> S (Se)<br>HETEROKEÇİDLƏRİNİN ELEKTRİK VƏ FOTOELEKTRİK<br>XASSƏLƏRİNƏ TƏSİRİ ..... | 107 |
| <b>RUSTAMLI C.M., KASUMOVA R.J.</b>  |     |
| INTENSITY OF FOUR-WAVE MIXING SIGNAL IN METAMATERIALS .....  | 109 |
| <b>AĞAMMƏDOVA S.M., QƏRİBOV Q.İ.</b>   |     |
| QAZ BOŞALMASINDA QAÇAN STRATLAR .....  | 111 |
| <b>İSLAMOVA M.S., ABASOVA Ç.Y., SƏFƏROV V.H.</b>   |     |
| XÜSUSİ ƏHƏMİYYƏTLİ MƏNTƏQƏLƏR ARASINDA<br>OPTİK KABEL RABİTƏSİ .....   | 113 |
| <b>RAMAZANOVA X.Q., DAVUDOV B.B.</b>   |     |
| EROZİYA TIPLİ İMPULS PLAZMA SÜRƏTLƏNDİRİCİ<br>VASİTƏSİLƏ PLAZMA SELİNİN ALINMASI.....  | 115 |
| <b>ABIYEV Ə.A., MƏMMƏDOV H.M.</b>  |     |
| p-Si/n-Cd <sub>1-x</sub> Zn <sub>x</sub> S <sub>1-y</sub> Te <sub>y</sub> /Cd <sub>1-x</sub> Zn <sub>x</sub> O/TiO <sub>2</sub> HETEROKEÇİDLƏRİNİN<br>FOTOELEKTRİK XASSƏLƏRİ .....                     | 117 |
| <b>BÖLMƏ 5 NANOMATERİALLAR VƏ NANOTEXNOLOGİYALAR</b>   |     |
| <b>NOVRUZOVA A.Ə.</b>  |     |
| PP+PbS/CdS NANOKOMPOZİTLƏRİNİN DİELEKTRİK XASSƏLƏRİ .....  | 119 |
| <b>HACİYEVA F.V., MƏHƏRRƏMOVA G.Y.</b>   |     |
| PVDF+CdS/ZnS ƏSASLI NANOKOMPOZİTLƏRİN<br>FOTOELEKTRİK XASSƏLƏRİ .....  | 121 |
| <b>RƏHİMLİ A.M., MƏMMƏDOV H.M.</b>   |     |
| TiO <sub>2</sub> NANOHİSSƏCİKLƏRİNİN PVX/TiO <sub>2</sub> ƏSASLI POLİMER<br>NANOKOMPOZİTLƏRİNİN ELEKTRET XASSƏLƏRİNƏ TƏSİRİ .....  | 123 |
| <b>GÖZƏLOVA N.Ə., MƏMMƏDOVA S.V.</b>   |     |
| GÜMÜŞ NANOHİSSƏCİKLƏRİNİN SİNTEZİ VƏ STABİLLƏŞDİRİLMƏSİ .....  | 125 |
| <b>NURIYEVA S.Q., HƏSƏNOV K.M.</b>   |     |
| MODİFİKASIYA EDİLMİŞ POLİOL ÜSULLA 1D QURULUŞLU GÜMÜŞ<br>NANONAQİLLƏRİNİN SİNTEZİ .....  | 127 |
| <b>MƏMMƏDOVA R.R., LAKKUYEVA M.Ə.</b>  |     |
| NANOKOMPOZİT MATERİALLAR.....  | 129 |

|   |     |
|---|-----|
| <b>RƏHİMLİ A.M.</b>   |     |
| KRISTALLAŞMANIN MÜXTƏLİF TEMPERATUR-ZAMAN<br>REJİMINDƏ ALINMİŞ PVX/TIO <sub>2</sub> POLIMER NANOKOMPOZİTLƏRİNİN<br>QURULUŞ DƏYİŞİKLİKLƏRI ..... | 131 |
| <b>PAŞAYEV F.H., SHIRINOVA H.A., HASANOVA M.R., SOLTANOVA G.B.</b>  |     |
| PP+SiO <sub>2</sub> NANOKOMPOZİTİN LÜMİNESSENSİYA XASSƏSİNƏ MÜXTƏLİF<br>TEMPERATURDA İŞLƏNMƏNİN TƏSİRİ .....                                    | 133 |
| <b>ABBASOV N.R.</b>   |     |
| INVESTIGATION OF PARAMAGNETIC DEFECTS<br>IN NEUTRON-IRRADIATED NANOCRYSTALS<br>OF HEXAGONAL BORON NITRIDE BY THE EPR METHOD .....               | 135 |
| <b>GÜLƏHMƏDOV O.G., KİM J.</b>  |     |
| KÜLƏK ENERJİSİ ƏSASINDA TRİBOELEKTRİK GENERATORLAR .....  | 137 |
| <b>QARAKİŞİLİ T.İ., HACIYEVA F.V.</b>   |     |
| CU NANOHİSSƏCİKLƏRİNİN ANTIMİKROB XASSƏLƏRİNİN TƏDQİQİ .....  | 139 |
| <b>QURBANOVA N.X., KƏRİMOVA A.H., NURIYEVA S.Q.</b>   |     |
| MAQNİTİT NANOHİSSƏCİKLƏRİN BIOTƏTBİQ ÜÇÜN BİRGƏ<br>ÇÖKDÜRMƏ ÜSULU İLƏ SİNTEZİ .....   | 141 |
| <b>FARZİYEVA S.H., GASANOV G.A.</b>   |     |
| QUANTUM MECHANICAL STUDYİNG OF CdS AND PbS NANOPARTİCLES.....   | 143 |
| <b>AXUNDOVA S.R., HÜSEYNOV E.M.</b>   |     |
| İONLAŞDIRICI ŞÜALANMANIN TƏSİRİ İLƏ SiO <sub>2</sub> NANOHİSSƏCİKLƏRİNİN<br>İMPEDANS SPEKTROSKOPİYASI .....                                     | 145 |
| <b>PAŞAYEV F.H., HƏSƏNOV A.Q., ABDULLAYEVA S.F.</b>   |     |
| NANOHİSSƏCİKLƏRİN MAQNİT XASSƏLƏRİ .....  | 147 |

## **“FİZİKA VƏ ASTRONOMİYA PROBLEMLƏRİ”**

*mövzusunda*

**MAGİSTRANTLARIN VƏ GƏNC TƏDQİQATÇILARIN  
XXI ÜMUMRESPUBLİKA ELMİ KONFRANSININ  
MATERİALLARI**

*Bakı, 21 may 2021*

Çapa imzalanıb: 15.03.2022  
Format 70x100 1/16. Ofset kağızı.  
Həcmi 9,75 ç.v.. Sayı 100

---

“Bakı Universiteti Nəşriyyatı”nda çapa hazırlanıb.  
Bakı Dövlət Universitetinin mətbəəsində çap olunmuşdur.  
Bakı şəh., ak. Z. Xəlilov küç. 33  
Tel: (+99412) 538 87 39 / 538 50 16  
e-mail: bdumetbee@gmail.com  
[www.bsu.edu.az](http://www.bsu.edu.az)